

NƏBİ XƏZRİ

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ

İKİ CİLDDƏ

II CİLD

“LİDER NƏŞRİYYAT”  
BAKİ-2004

*Bu kitab “Nəbi Xəzri. Seçilmiş şeirlər, poemalar və pyes.  
Üç kitabda, II-III kitablar” (Bakı, XXI – Yeni Nəşrlər Evi, 2002)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

**894.361'1 - dc 21**


**AZE**

**Nəbi Xəzri. Seçilmiş əsərləri.** İki cilddə. II cild. Bakı, “Lider nəşriyyat”, 2004, 264 səh.

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət olan bu cildə şairin ayrı-ayrı vaxtlarda qələmə aldığı şeir və poemalar daxil edilmişdir. Mövzu üfüqlərinin genişliyi və rəngarəngliyi ilə səciyyələnən bu ədəbi nümunələr tanınmış şairin yaradıcılığı haqqında dolğun təsəvvür yaradır.

**ISBN 9952-417-20-7**

© “LİDER NƏŞRİYYAT”, 2004



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir







## SÖZÜN MƏNASI

Ürək atəşindən  
söz su içəndir,  
Odu da, suyu da  
yaxıb keçəndir.  
Söz əsil sultandır,  
söz padişahdır.  
Söz ulu məbədgah,  
söz qibləgahdır.  
Söz ki həm əsgərdir,  
həm də sərkərdə.  
Ölürsə, mərdanə  
ölür səngərdə.  
Sözə səcdə etmək  
bəxtdir, qədərdir,  
Sözündən qaçanlar  
fərarilərdir!

Söz ki, nə boyadır,  
nə də ki, riyə,  
Sözdən təmiz varlıq  
görməyib dünya!  
Bu gün sözə min-min  
rəng vuranlar var  
Xırman taxılı tək  
sovuranlar var  
Söz məddah dilində  
ah-aman çəkir,  
Bu dərdi yer çəkir,  
asiman çəkir.  
Axı nəyə lazımlı  
söz olsun dərin?  
İndi zamanıdır  
söz düzənlərin!

Sözlə rütbələrə  
çatanlar nə çox!  
Sözün kölgəsində  
yatanlar nə çox!  
Unutma!  
Sözün də  
öz məqamı var,  
Sözün nadanlardan  
intiqamı var!  
O, qəlbən qürurlu,  
ruhən haqdır o,  
Nankor boğazından  
tutacaqdır o.  
O, xalq tarixini  
nəqş edən sözdür,  
Ana dilimizi  
bəxş edən sözdür.

Ürək atəşindən  
söz su içəndir,  
Odu da, suyu da  
yaxıb keçəndir.  
Ürəkdən gəlməyən  
ürəksiz olur.  
Ürəksiz söz də ki,  
gərəksiz olur.  
Demirəm bəd sözlə  
üzün ürəyi,  
Ürəyin özüdür,  
sözün ürəyi.

15-16 yanvar 2000

# QORUYAM GƏRƏK

*Dünya şöhrətli müğənnimiz  
Zeynəb Xanlarova üçün*

Əyər külək qopub  
tufan coşarsa,  
Səni küləkdən də qoruyam gərək!  
Ömrə fələk birdən kələk açarsa,  
Səni feləkdən də qoruyam gərək!

Səni yerə, göyə,  
qısqandıqcə mən  
Gur seldən, çaydan da qoruyam gərək!  
Eşqini atəşin od sandıqcə mən,  
Günəsdən, Aydan da qoruyam gərək!

Mənim dəyməsə də  
heç kəsə gözüm,  
Səni gözümdən də qoruyam gərək!  
Səni özümdən çox sevsəm də özüm,  
Səni özümdən də qoruyam gərək!

1997

## MƏNİ AXTARANLARI AXTARIRAM

*Sənə səcdə edərdi  
Səndən xeyir görənlər,  
Qapılar bağlananda  
Pəncərədən girənlər.*

*N.Xəzri*

Sən məni axtaranda  
uça-uça gələrdim,  
Sizin dərdinizi də  
doğma dərdim bilərdim.  
Haçan bəlalar sizə  
qurd tek ağızını açdı,  
Sizi görmək mənimçin  
böyük ehtiyacdı.  
Kiminiz ucalarda  
bu gün çox məğrursunuz,  
Kiminiz ağızınıza  
su alıb susursunuz.  
Kiminiz şirin-şəkər  
şirkətlərin sahibi,  
Kiminiz məclislərdə  
qaliblərin qalibi!  
Neçin görən həyatın  
sərt yoluyla keçəndə –  
İnsan gəzir insanı  
yalnız işi düşəndə.  
Bu gün sizə qəzəbim  
coşsa da ümman kimi,  
Mən sizə bağlamıram,  
qapımı, pəncərəmi.  
Mən bunu bacarmaram,  
bacarmaram mən bunu.  
Sədaqətin ilki var,  
sədaqətin yox sonu.  
Ürək ömür yolunda  
qəm-kədər daşıyandır.

Ürəksiz kəslərə də  
ürəyim asiyandır.  
Ya qəlbi dinləməyim, –  
vursa da titrək-titrək, –  
Ya onu öz sinəmdən  
kəsib tullayım gərək.  
Köksümü yarsam əgər  
Birdən ürək içində  
kiməsə yara dəyər.  
Bəlkə təbiət ağlar,  
susar çağlayan dəniz,  
Siz mənsiz yaşarsınız,  
mən neylərəm ürəksiz?  
Nolsun bəzən mən toxam,  
nolsun bəzən acam mən.  
Bir dost hərarətinə,  
xoş sözə möhtacam mən.  
Mən sözə hökmədəram,  
başda qızıl tacam mən,  
Bir mehriban baxışa,  
pak qəlbə möhtacam mən.  
Gərək bu həqiqəti  
yer üzünə açam mən,  
Heç nə yox, ağlamağa,  
gülməyə möhtacam mən.  
Ürəyim kainatda  
qəm-kədər daşıyandır,  
Ürəyim sadıqlərə,  
mərdlərə aşiyandır.  
Hardasınız bu gün siz  
sadıqlərim, mərdlərim  
Bir təmənnəm yox, mənim,  
harayima hay verin!  
Sağıq, hələ həyatdan  
köçmək zamanı deyil!  
Bir yalan eşidim ki,  
dünyamız fani deyil.

17-19 avqust 1996

## ŞƏXS VƏ ŞƏXSİYYƏT

Arzu şəxsiyyətlə  
açır qol-qanad  
Arzu sona çatsa, ümid də yoxdur!  
İgidlər çiyində  
durur kainat,  
Şəxsiyyət yoxdursa,  
igid də yoxdur!  
Şəxsiyyət bəzəyir  
göyü, yeri də,  
Axı bunda böyük  
bir sırr də yoxdur!  
Şəxsiyyət qələmi  
yazır şeri də,  
Şəxsiyyət yoxdursa,  
Şair də yoxdur!  
Bağlıyam insanın  
ancaq mərdinə,  
Ədalət yoxdursa,  
həqiqət yoxdur!  
Vicdan yanmayırsa,  
elin dərdinə,  
Hər şirin sözə də  
Sədaqət yoxdur.  
Düşünək  
Ötdükcə  
İL dalınca il,  
Hər şəxs də dünyada  
şəxsiyyət deyil.

14 mart 1999

## KAŞ BİLSİN...

Vüsala yetməkdir – arzu dünyada,  
Ağ günü gözləyib qara geyən var.  
Ən böyük həqiqət sevgi olsa da,  
Yalandan gözələ "sevdim" deyən var.

Sanıram ümidlə tale dinəcək,  
Torpaq sevinəcək, göy sevinəcək.  
Səmadan ilahi mələk enəcək,  
Mənə elə gəlir qapı döyən var.

Ümidsizlik nuru artıq sönürmü  
Zülmətdə parlayan incimi, dürmü?  
Sahilsiz məhəbbət geri dönürmü?  
Ümman yoxdursa da, ləpədöyən var.

Dinimmi, o məni səsləməsə də,  
Gedimmi, o mənə “gəl” deməsə də?!  
Kaş bilsin, o məni gözləməsə də  
Yollar ayrıcında yol gözləyən var!

2 yanvar 1998

## YOLÇU

Mən niyə doğuldum  
Dünya üzündə?  
Bilmədim min qaya,  
Min uçurum var!  
Yer üstə ilk qədəm  
Atdığım gündə,  
Bilmədim bu qədər  
Ağır yolum var!

İllər pərvazlandı  
Ağ qanad kimi,  
Başım Aya dəydi,  
Ulduza dəydi.  
Yollar şahə qalxan  
Köhlən at kimi –  
Elə bil cilovu  
Əllərimdəydi.

Keçdi sərhədlərin  
Lal məhvərindən,  
Ümmanlar qoynuna  
Baş vuran yollar.  
Sinəmin üstünə  
Sərildi birdən  
Gecə kəhkəşan tək  
Ağaran yollar.

Dağlar dumanlıydı,  
Zirvə buluddu.  
Köksümdən axırdı  
Söz düzüm-düzüm.  
Yolu dolu vurdu,  
Yolu buz tutdu,  
Yolsuz yollardan da  
Yol tapdım özüm!

Bilmədim "dilənçi",  
"Yolçu" sözləri,  
Nə üçün bənzərdir  
Əzəldən bəri?

Nə yollar yoruldu,  
Nə mən yoruldum,  
Ac ellər gördüm ki,  
Ah qalxdı göyə.  
Dilənçi olmadım,  
Mən yolçu oldum,  
Deyəsən az qalır  
Dilənçiliyə!

28 avqust 1999

## **ƏZİZ DOSTUM!**

*Əsrimizin görkəmli alimi  
Budaq müəllim Budaqova ithaf*

Doymadıq Xəzərin  
sərinliyindən,  
Açdıq qəlbimizi dənizə, dostum!  
Keçdikcə biz ömrün cəngəlliyyindən  
Nə qədər gec gəldik üz-üzə, dostum!

Qəlbən təbiəti  
qardaş sanırsan,  
Önündə ağaclar baş da əyiblər.  
Sən ki min budaqlı məğrur çinarsan  
Sənə “qoşa budaq” nahaq deyiblər.

Ömürdən gün gedər,  
ömrə gün gələr,  
Günlerin ağrı var, qarası vardır.  
Təbiət özü də, yəqin fəxr elər, –  
Sənin tək təbii arxası vardır.

Torpağa bağlanan  
müqəddəs ömrün  
Duyğusu hər güldən, çiçəkdən keçir.  
Milləti ürəkdən sevənlər üçün  
Coğrafi sərhədlər ürəkdən keçir.

Mehriban baxışlar  
pak nur kimidir,  
Həqiqəti deyək, axı insafdır.  
Səndə düşüncələr büllur kimidir,  
Təfəkkür safdırsa, fikir də safdır!

Dalğındır...  
Sabahı o görən alim,  
Kimsə başı üstdə dayanır səssiz.

Əzizdir dünyaya nur verən alim,  
Alimə nur saçan qadın da əziz!

Bu gün parçalanıb  
yer kürəsi də,  
Hər daşı qorumaq zəmanəsidir.  
Qədim ana yurdun xəritəsi də,  
Tarixin əbədi xatırəsidir!

Dedin ki, aqillər  
meydana gəlsin,  
Uludur obaya, elə sədaqət!  
Xəyali həqiqət gəzənlər, bilsin,  
Vətən torpağıdır Ali həqiqət!

Doymadıq Xəzərin  
sərinliyindən,  
Açıdq qəlbimizi dənizə, dostum!  
Keçdikcə biz ömrün cəngəlliyyindən  
Nə qədər gec gəldik üz-üzə, dostum!

Gəl, birgə dolaşaq  
Dağı, ormanı,  
Yaxşı ki, doğmalar  
Tapır doğmanı!

21-31 yanvar 1999

## GEDİR

Duyğular şəhvətə satıldığından  
Ürəkdən köç edib  
məhəbbət gedir.  
Bulanlıq sel gəlir eşqin dağından,  
Məhəbbətlə birgə  
sədaqət gedir.

Başımız üstündə şimşək çaxdıqca,  
Bədbəxtlik yandırır,  
səadət gedir.  
Hökmrən taxtına yalan çıxdıqca  
Bizdən üz döndərib  
həqiqət gedir.

Varlılar keyf çəkir xanimanlarda,  
Dilənçi çoxalır,  
səxavət gedir.  
Yerlərin fəryadı asimanlarda,  
Əl açan kəslərlə  
ləyaqət gedir.  
Sındıqmı önündə məşum küləyin?  
Satqınlıqla qoşa  
cəsarət gedir.  
Sabah məzarımı gəlib söyləyin:  
Torpaq azad olur,  
əsarət gedir.  
Bilim ki, ədalət qanadlarında  
Şöhrət geri dönür,  
xəcalət gedir.  
Onda rahat yatım öz məzarımda  
Bilim, torpaq üstdən  
dərd, həsrət gedir.

20-25 dekabr 1998

## BİR İL

Bu il gördüğüm qız – Günəşdi, Aydı?  
Bu il necə uzun, necə qısaydı?

İstəsə, dönərdim saf ümmana mən,  
Onu quçmaq üçün ləpələnərdim.  
İstəsə, dönərdim kəhkeşana mən,  
Onunçun kəmər tək yerə enərdim.

İstəsə, dönərdim Kəpəz dağına,  
Göy göldən axardım şəlalə kimi.  
İstəsə, dönərdim göy qurşağına,  
Onun başı üstdə zər halə kimi.

Ehmalca telləri oxşadım ki, mən  
Pərişan söyüdlər saçydı, sanki.  
Bir ildə bir ömür yaşadım ki, mən  
Min-min ömürlərin tacayıdı, sanki.

Qəlbim atəşlərlə parçalansa da,  
Kədərlər, qüssələr sanki heç oldu.  
Sevgiyə inamım haçalansa da,  
Sevgiyə ümidiim birə üç oldu.

Hər an gözləsəm də, görüş xəbəri,  
Ol! – dedim, – gözəlim sən özün təki.  
Ümidlə açıldı ilin səhəri,  
Axşamı ümid də söndü gün təki.

Bir ilin günləri karvan kimiydi,  
Karvan qumluqlarda seyrəldi, keçdi.  
Il bəlkə il deyil, bir an kimiydi,  
Bilmədim, heç necə o gəldi, keçdi.

Oldu o, bəzəyi göyün, yerin də,  
Könlümdə bir həsrət iqlimi qaldı.  
Əriyib zamanın üfüqlərində,  
İl yenə taledə il kimi qaldı.

O, Aydır, ulduzdur – sırlı həyatdır –  
Hər il də, elə bil, bir kainatdır!

28–31 dekabr 1998

## ZAMAN DÖVR ELƏDİKCƏ

Hökmü fərma olanın,  
                      hökmü rəvan gərəkdir,  
Neyə lazım kükərəyib,  
                      sellər kimi çağlamaq?  
Bil, haqsızlıq haqsızıa  
                      bəla gətirəcəkdir,  
Bir də böyük bəladır –  
                      qəzəbə bel bağlamaq.

Hər insanı uca gör,  
                      öz obanda, elində.  
Nədir kimi sevməkçin,  
                      kiməsə kin saxlamaq?  
Qəddarlıq kor qılıncdır  
                      hökmdarlar əlində  
Sahibinə dağ çəkər  
                      sinələri dağlamaq!

Tərif atı yeyindir,  
                      qürur atı ceydaraq,  
Yaraşarmı qüruru  
                      haqsızlıqla haqlamaq!  
Qarşıya çıxacaqdır  
                      dərin dərə, uca dağ...  
Ancaq çəmənə baxma,  
                      qar tökən dağına bax!

Coşqun tufana dönür,  
                      ədalətin gur səsi,  
Evlər yıldın,  
                      yixıldın,  
                      faydasızdır ağlamaq!  
Qan-qadalı yolundan  
                      Zaman saxlar hər kəsi,  
Kim, bacarmış Zamanı  
                      Öz yolundan saxlamaq?

21 avqust 1999

## ILLƏR KARVANIM

Gedir aram-aram  
    öz qatariyla  
Gah susur, gah dinir  
    gah uçur illər.  
Hardasa zinqirov  
    sədalarıyla  
Cahan karvanına  
    qovuşur illər.  
Gedir ləngər ilə,  
    o asta-asta,  
Ardınca nə qədər  
    nanəcib gedir.  
Yanır göy qurşağı  
    karvanın üstdə,  
Zərrin tac altından  
    o keçib gedir.  
Gedir hardan, haçan,  
    yollara çıxıb,  
Mavi üfüqlərə  
    mehriban olur.  
Yerdə dərin-dərin  
    açılan ciğır –  
Göylər sinəsində  
    kəhkəşan olur.  
Gedir, doğulduğum  
    o uzaq gündən,  
Yolda çinar durur  
    cərgələnərək.  
İstidə karvanın  
    əsir üstündən  
Xəzərin ətrini  
    götirən külək.  
Gedir, öz yolundan  
    dönən deyil o,

Üfüqdə nur yanır,  
nur sönür bəzən.  
Onun qarşısında  
qum təpəsi yox,  
Dəmir barmaqlıqlar  
görünür bəzən.  
Gedir, tufan qopub  
yellər əssə də,  
Durmayıb dünyada  
gedəcək yenə.  
Karvan sarbanını  
itirərsə də,  
O məndən sonra da  
gedəcək yenə!

*2 yanvar 2000*

## YALAN

Uzağa çəkilsin  
bizdən qan-qada,  
Sıxılıb ürekdə  
qəzəbli yumruq.  
Nə qədər yalan var,  
yalan dünyada  
Zəhərli olsa da,  
yeyib uduruq.  
Bahar da görünür  
bizə qış kimi  
Haçandan minmişik  
riya atına?  
Yalan yumşaq-yumşaq  
bir balış kimi,  
Qoyulur millətin  
başı altına.  
Qəlb yatır, vicdanlar  
mürgüləyəndə,  
Məgər vicdanın da  
yalanı varmı?  
Üzlər qızarırdı  
yalan deyəndə  
Niyə utanan yox,  
üz də qizarmır!  
Yalan görək haçan  
talan olacaq?  
Onda yalan özü  
yalan olacaq!

## ŞEİR OXUYARKƏN...

O, sevdiyi qıza  
    şeir oxudu,  
Döndü misralara  
    qəlbinin odu!  
Oxudu eşqindən,  
    məhəbbətindən,  
Taleyin ən ulu  
    həqiqətindən.  
Düşündü: söz axsın  
    duyğular kimi,  
Ürəkdə kükrəyən  
    dalğalar kimi.  
Susdu, nəfəsini  
    bir anlıq dərdi:  
– Şerin yaxşı mənə  
    yuxu gətirdi!  
Uçuldu  
İlhamdan  
    qızıl tacı-taxt!  
Bəlkə qız haqlıydı,  
Şairsə bədbaxt!

29 may 1999

## SEHİRLİ GƏLİŞ

Baxdın, düşdü qəlbə  
Bir haray gözəl,  
Təlaş hakim oldu,  
Könlümə hakim...  
– Göylərmi göndərdi  
Səni ay gözəl?  
Sənsə piçildadın:  
– Yox, özüm gəldim!

Dinlədim, başqa söz  
Söylədi gözlər,  
Sandım sükutunla  
Sehirli səssən.  
Sən özün gəlmisən  
Müqəddəs izlə,  
Deməli, özün də  
Sən müqəddəssən!

Yerlərdən ucaldın  
Sən məni göyə,  
Uçdum səmaların  
Göy ümmanınında.  
Niyə soyuq baxdın  
Müqəddəsliyə,  
Mən qaldım tənhalıq  
Burulğanında.

Gəldin, bəs getməyə  
Niyə tələsdin?  
Mənə ümid adlı  
Bir həqiqətdin!  
Göylər göndərsəydi  
Tezcə getməzdin,

Sən özün gəlmişdin,  
Özün də getdin.  
Yox, yox, inciyirəm,  
Mən səndən məgər?  
Bəzən bir görüş də,  
Bir ömrə dəyər!

*17 iyun 1999*

## ÖLDÜ DEMƏYİN!

*Şair dostum Rəfiq Zəka Xəndanın xatirəsinə*

Bəd xəbər eşitdim...  
Kim dedi bunu?  
Rəfiq də ölərmış?  
Necə inanım!?  
O, həyat aşiqi,  
İnsan vurğunu –  
Əsl şair oğlu  
Azərbaycanın?

Onun sinəsində  
Xəzinə vardı,  
Xəzinə sonsuzdu  
Bir ümman kimi.  
Neçə şairləri  
O, yaşadırdı,  
Şairlər şairsiz  
Yetim deyilmi?

Sabah günəşilə  
Arzu, diləyin.  
O, bəlkə torpaqdan  
Çinar tək bitdi.  
Yox, Rəfiq Zəkaya  
“Öldü” – deməyin.  
Sabırlə, Müşfiqlə  
Görüşə getdi!

28 yanvar 1999

## ÜRƏK DÖNƏNDƏ

Tufana çevrildi  
Səhər küləyim,  
Necə dözəcəyəm  
Mən sənsizliyə?  
Neyinə lazımdır  
Mənim ürəyim,  
Çalıb ürəyimi  
Aparmaq niyə?

Yer kimi, göy kimi  
Gərəyim mənim,  
Baxıma o düşən  
Sirli baxıdı.  
Sənin ürəyinlə  
Ürəyim mənim,  
Mən elə sandım ki,  
Doğmalaşmışdır.  
Neylərsən, sizləsa  
Qəlbim sinəndə?  
Eşqin müəmmalı  
Möcüzəsi var!  
Çarə var insanın  
Üzü dönəndə,  
Bəs ürək dönəndə  
Nə çarəsi var?

12 mart 1999

## AY VƏ GÜN

### I

Səni görən gündən  
Dəyişdi dünyam,  
Nurumu nuruna  
Qata bilmirəm.  
Sən parlaq Günəşsən,  
Mən solğun Ayam,  
İzincə gəlirəm,  
Çata bilmirəm.

Şəfəqlər kainat  
sinəsindədir –  
İşığın məndədir,  
Qəlbim səndədir!

Elə bil çıxmışam  
Ömrün qışından,  
Yoxsa yaz qanadlı  
Qaranquşam mən?  
Elə bil dünyanın  
Ay aranışından,  
Sənə həsrət üçün  
Doğulmuşam mən!

İsti şəfəqlərlə  
Gözlər güləndə,  
Təbiət qoynunda  
Nur unudulur.  
Axı Ay Günəşə  
yaxın gələndə  
Günəş də deyirlər  
o gün tutulur.

Sənə yanaşsam da,  
Mən aram-aram,

Səni nur yolundan  
Necə saxlaram?  
Ürəkdə qalacaq arzu da, kam da?  
Ayam, yoxsa sönmüş  
Bir çırağammı?  
Səni addım-addım  
Mən arasam da,  
haçansa mən sənə  
Çatacağammı?

## II

Qaranlıq gecədən  
Gündüzə çıxdıq,  
Məcnun səhrasından  
Əsdi bir külək.

Axı, necə oldu  
Üz-üzə çıxdıq,  
Görüşdük bir əsr  
Görüşənlər tək.  
Sən elə tanışdin  
Dərdi-sərimlə,  
Onunçun yetişdin  
Sən imdadıma!  
Gəldin öz mübarək  
Qədəmlərinlə,  
Mənim sevgi adlı  
Kainatıma!

Sanki arzulara  
Sən işiq saçdın,  
Şəfəqin – göylərdən  
Axan çay kimi.  
Kəhkəşan yoluyla  
Ağ qanad açdın,  
Elə bil köksümə

Qondun Ay kimi.  
Gün kimi parladın  
Zirvə qarımda,  
Titrədim önündə  
Bu möcüzənin.  
Mən səni görmüşdüm  
yuxularımda,  
Bəlkə də çin olmuş  
yuxumsan mənim?

Gözlədim dünyada  
Səni nə qədər,  
Bəlkə indi duyдум  
Təsəlli nədir?  
Mən tənha deyiləm  
Daha gecələr,  
Ay sinəm üstündə,  
Gün qəlbimdədir!

## **SEVGİMDƏN SOYUYAN GÖZƏL**

Məgər aramızda  
İncik söz oldu?  
Ömrümə gec gəldin,  
Hicran tez oldu,  
Ey odlu sevgimdən  
Soyuyan gözəl!

Mən gördüm üzünü  
Bir Günəş kimi,  
Günəş də nurunu  
Əsirgəyərmi?  
Ey odlu sevgimdən  
Soyuyan gözəl!

Məgər söyüdəmmi  
Əsəm, əyiləm?  
Yəqin ki, eşqinə  
Layiq deyiləm!  
Ey odlu sevgimdən  
Soyuyan gözəl!

Məhəbbət olarmı  
Ani bir həvəs?  
Od oddan alışar,  
Od oddan sönməz.  
Ey odlu sevgimdən  
Soyuyan gözəl!

Biganəlik buzu  
Könül sindirir,  
Ürək soyuqluğu, –  
Ürək yandırır.  
Ey odlu sevgimdən  
Soyuyan gözəl!

*20 aprel 1999*

## **ULDUZLARI BARIŞMADI**

Ulduzlar göylərdə  
Yanan çıraqmı?  
Kimsəyə sırrini  
Göylər açmadı.  
Günəşin haləsi  
Qızılı tağmı?  
Sevənlərə ümid verən  
ulduzları barışmadı.

Ulduzlar səmada  
Çanaq-çanaqdı,  
Fəqət üfüqlərdən  
Zülmət qaçmadı.  
Bahar yerdən uçub  
Dağlara qalxdı  
Məhəbbətə yol göstərən  
ulduzları barışmadı!

Kəhkəşan nurunu  
Karvana düzdü,  
Vadidə şəfəqlər  
Seli daşmadı.  
Səma yerdən küsdü,  
Yer göydən küsdü;  
Doğmaydılard bəlkə qəlbən –  
ulduzları barışmadı!

Arzular ucadır,  
Arzular sonsuz.  
Ümidlər Günəş tək  
Üfüq aşmadı!  
Ulduzlar taledir,  
Talelər ulduz;  
Sevənlərin neçin görən  
ulduzları barışmadı?

23-25 aprel 1999

## **ELƏ YAZIRAM Kİ...**

Dünyanı qürurla  
Məndim düşünən,  
Deyirdim öz sözüm –  
Öz sənətimdir.  
Elə yazıram ki,  
Şəri mən dünən.  
Sanırdım bu ilkin  
Səadətimdir!

Fikir məcraları  
Dəyişdi ömrün.  
Yalnız dəyişməyən  
Xasiyyətimdir.  
Elə yazıram ki,  
Şəri mən bu gün  
Sanıram sonuncu  
Vəsiyyətimdir!

*16 mart 1999*

## MƏŞHUR

Zaman vardı məşhur olmaq səadətdi,  
O səadət hara uçdu, hara getdi?  
Həqarətlə baxıb sənə  
Kimsə belə düşünür ki, şöhrəti var,  
Demək, vari-dövləti var.

Həris-həris həsəd coşar  
Ətrafında dalğa kimi.  
Sən qalarsan yad quşların  
Arasında fərsiz ala qarğı kimi.  
Baxar gözlər qəzəb ilə  
yanar-yanar,  
O, nə bilsin bu gün sənin  
ciblərində siçan oynar.

O, başqa bir aləmdədir,  
Üfüqlərə pərvaz edir.  
O, atlığı oxlar bu gün  
dəymir daşa,  
Baxırsan ki, camı yoxdur,  
Cangüdəni qoşa-qoşa!  
Silahlıdır, yaraqlıdır,  
Kim varlıdır, o haqlıdır!

Sənin arzun, öz gücünü  
Bir ilahi sözdən alar.  
Neçin xalqım belə deyib?  
Millət üçün ağlayanlar gözdən olar!  
İllər boyu çəkdin millət dərdini sən,  
Sən su verdin susuzlara,  
Sinə gərdin quduzlara,  
Dua qıldıñ sonsuzlara,  
Niyə gəlib yoxsulluğun  
Gördün axır həddini sən?

Dünən elə sanırdın ki,  
Hər kitab bir xəzinədir.  
Bu gün isə kitab nədir, şer nədir?  
Nəyə lazım bu gün şer insanlara,  
Bacarırsan, sən çörək ver, insanlara!

\* \* \*

Məşhur olmaq təhlükədir,  
Qara donda ağ ləkədir.  
Bəlkə vaxtsız  
Geyib ölüm libasını,  
Sən,  
beləcə verəcəksən,  
Qazandığın şöhrətin də bahasını!  
Nə geləcək, qoy o gəlsin,  
Sən qorxdunsa, sən deyilsən!

Ömür belə çatsa sona,  
Qoy desinlər:  
O, zamana, zaman ona şahid oldu,  
yaşasa da, yana-yana  
Soyuq bir qış səhərində,  
Ölüm-dirim səngərində  
şəhid oldu!

## DÜNYA QOPMUŞDU SANKİ

Nə oldu?

Yuxudan

oyandı birdən,

Dünya qopmuşdumu öz məhvərindən?

O baxdı, zər otaq səssiz-səmirsiz.

(Yatmaqda çoxuna nümunəyik biz!

Çox yatdıq, gül əkib tikanlar dərdik,

Torpağı, qeyrəti güdəza verdik!)

Yoxladı cibini,

cibi bomboşdu

"Bu qədər pullarım bəs hara uçdu?

Görmədim belə dərd

haçandan bəri?"

Yenə axdı onun sərxoş gözləri.

"Gördüyüm yuxu lap yarıda qaldı,

Qoy yatım"...

Yenə o, yuxuya daldı.

Doldu zər otağa əcaib səslər,

Yatdı, bir də dünya qopana qədər.

...Rəqs etdi kazino mələklərile,

Sonra milyon getdi oyun zərilə.

Bir anda... Var-yoxu

yellər apardı.

Yay günü köksündə şaxtalı qardı.

Ürəyi çırpınan bir quşdu, sanki

Dünya məhvərindən qopmuşdu, sanki.

O, bir də qalxmadı, əbədi yatdı.

Şərəfsiz bir ömrün tez sonu çatdı.

Azığın həyatına dözmədi ürək!

Ancaq səadətdi yuxuda ölmək?!

26 oktyabr 1996

## **OLDUM**

Mən gəncliyin ilk çağında  
Gəzdim şeirin çorağında.  
Kəhkeşanlar qucağında  
Şimşek kimi çaxan oldum.

Yollar rəvan,  
illər karvan,  
Mənimkidir, sandım, cahan.  
Dəniz kimi dalgalanan  
Bulaq kimi axan oldum.

Sevgi gördüm əfsanə tək,  
Səcdə qıldı� divanə tək,  
Öz ömrümü pərvanə tək  
Atəşlərə yaxan oldum.

Əhd eyləyən  
Əhdi dandi,  
Unuduldu eşqin andı.  
Ümid söndü, ürək yandı  
Mən ah çəkib baxan oldum.

*24 sentyabr 1996*

## **ARILAR BAL ÇƏKİR ŞƏKƏR TOZUNDAN**

İnsan yalan ilə üzbeüz çıxır,  
İndi bal toplamaq nə qədər asan!  
Çiçəklər darıxır, güllər darıxır,  
Arılar bal çəkir şəkər tozundan.

Məyər zəhmətilə bal dadır insan?  
Nə üçün insanı aldadır insan?

İnsan ürəyini harama versə,  
Mütləq tez görəcək ömrün yasını.  
İnsan təbiətə qəsd eləyir sə,  
Təbiət alacaq öz qisasını.

Alacaq,  
Alacaq...

necə alacaq?  
İnsanı bəlaya, dərdə salacaq.

Biz də arılarıq, gülsüz, çiçəksiz,  
Vədlər şəkərini kim bizə verdi?  
Bal yox, acı-acı dərd çəkirik biz,  
Doğma torpaq dərdi, el-oba dərdi!

Görən kim deyər ki, bal dadır həyat,  
Bizi yalanlarla aldadır həyat!

Dövran öz qəlbini harama versə,  
Solmuş görəcəkdir ömür yazını.  
Zəmanə insana qəsd eləyir sə,  
İnsan da alacaq öz qisasını.

Alacaq,  
Alacaq...  
necə alacaq?  
Yalani, riyani taxtdan salacaq!

27-28 aprel 1996

## ŞAM YANDI

Dünənmi bu olub,  
ya min il qabaq?  
Birdən alovдilli ildirim çaxdı!  
Şamın şöləsinə siğnan otaq,  
Yarı qaranlıqdı, yarı işıqdı.

Cahan dinşiyibdir  
sirli küləyə,  
Elə bil hardasa bir kaman sızlar.  
...Şam nuru ulduz tək uçurdu göyə  
Şam olub enirdi yerə ulduzlar.

Dünya əbədiydi,  
insan əzəldi,  
Əsdi bahar mehi ömrün qışına.  
Sanki səcdəsinə Ay özü gəldi,  
Qondu haləsiylə şamın başına.

Yağırkı göylərdən  
nur şəlaləsi,  
Necə sehirliydi Ayn haləsi!

Zaman ümmanının dalğalarında,  
O nədir parlayan?  
Zərdir, gümüşdür.  
Mən birdən gördüm ki, doğmalarım da  
Şamın işığına dövrələnmişdir.

Baxışlar mehriban  
üzlər tanışdı,  
Elə bil, əsrlər dindi, danışdı!  
O kimdir, bənzeyir  
Dağ qartalına?  
İz düşür hardansa bu evə kimi.

Babam tumar çəkdi ağ saqqalına,  
Kölgəsi divarda bir zirvə kimi!  
Ürəyə hərarət gəldi ürəkdən,  
Bayırda dünyanın zülməti vardı.  
Ovcuya qoruyub əsən küləkdən,  
Anam qonşu evə işıq apardı.

Cahanda müqəddəs  
olub hər zaman,  
Nurundan insana nur verən insan!

Şam yanır, əriyir,  
şöləsi titrək,  
Sönmə şam!  
Az qalır haray qoparım!  
İstərəm həyatda doğmalarım tək  
Ürəkdən ürəyə işıq aparım!  
Şam söndü...  
Ele bil bir ömür bitdi.  
Qaldı varlığımıda isti şöləsi.  
Şam söndü... Nə üçün tez sona yetdi  
Axşam əfsanəsi,  
Şam əfsanəsi?

25 yanvar 1997

## **NAHAQMIŞ...**

– Biz cahana – dedin:

Nahaq gəlmədik!  
Belə sanıb sevinmək də nahaqmiş.  
Günə yandı papağımız, bilmədik,  
Hər ucalmaq, hər enmək də nahaqmiş!

Pənahına gələn şəxsə

demə "yox",  
Həqiqətdən əli üzmək, nahaqmiş!  
Yer üzündə haqq kimə var, kimə yox,  
Çıraq ilə haqqı gəzmək nahaqmiş!

Ötən illər karvanını sal yada,  
Düşünmə ki, gedən karvan nahaqmiş!  
İnsanı da alib-satan dünyada  
Bəlkə ümid, əhd-peyman, nahaqmiş?

Qətrə-qətrə uddun dərdi,

qəmi sən,  
Gözlədiyin hörmət belə, nahaqmiş!  
Əl açmayan bir dilənci kimisən,  
Qazandığın şöhrət belə, nahaqmiş!

Dönük dostu sən nə gözlə,

nə ara,  
Qəmə batmaq ahıl çağda, nahaqmiş!  
Mədhiyyələr çevriləndə meyara  
Qədirbilən axtarmaq da, nahaqmiş.

Sənin şerin haqq adıyla

dinəcək,  
Söyləmə ki, yaza-yaza, nahaqmiş!  
Kitabların başdaşına dönəcək,  
Ondan başqa nə vardisa, nahaqmiş!

20 yanvar 1997

**UŞAQ... CAVAN... QOCA...**

...Uşaqsan, sanırsan cahan sənindir,  
Bilmirsən dünyada dərd var, əzab var.  
...Gəncsən, sevgi sənin, peyman sənindir,  
Nədir, sən duyursan hicran, intizar!

...Cavansan, dünyanın gözü səndədir,  
Qocaldin, öpməyə yeri, əyil sən!  
Cavansan gözəllər dörd dövrəndədir,  
Qocaldin kimsəyə lazım deyilsən!

...Yaşlaşdın, yenə də sən coşdun-daşdın,  
Qocaldın daha da mehriban oldun.  
Ahillaşdın, qəlbən azca yaşlaşdın,  
Qocaldın yer oldun, asiman oldun.

Torpaq qucağında  
uyusan da sən,  
Parladın ulduz tək  
kəhkəsanda sən.

24 sentyabr 1997

## ÜMMAN SAHİLİNDE BİR ÜMMAN SEVDA

...Parlaq ulduzları  
gözündə gördüm,  
Şeri, şeyriyyəti sözündə gördüm.  
Təzədən dilləndi, sanki dünyada  
– Ümman sahilində bir ümman sevda!

Elə bil, bir şimşək  
çaxdı qəlbimə,  
İlahi duyğular axdı qəlbimə.  
Qayıtdı ömrümə doğma bir səda,  
– Ümman sahilində bir ümman sevda!

Nədir istədiyim,  
nədir gəzdiyim?  
Haqqım varmıdır ki, sevgi gözləyim?  
Mən onu görərəm yalnız yuxuda, –  
Ümman sahilində bir ümman sevda!

Sənə xoşbəxtlikdir –  
diləyim mənim,  
Səndə əmanətdir ürəyim mənim.  
Parlasın üfüqdə,  
coşsun dalğada, –  
Ümman sahilində bir ümman sevda!

13 sentyabr 1997

## BİGANƏYƏM

Əzab gördüm sevib erkən  
Mən də belə divanəyəm.  
Mən ehtiyac içindəykən  
Var-dövlətə biganəyəm.

Böhtan yazır paxıllarım,  
Mən bilirom özüm nəyəm.  
Quyu qazır paxıllarım  
Kin-nifrətə biganəyəm.

Nadan qəlbdə qəzəbə bax,  
Gərək ona nifrət deyəm.  
Eşitdiyim yaltaq-yaltaq  
Söz-söhbətə biganəyəm.

Bəlkə də mən bu aləmdə  
Yazılmamış əfsanəyəm.  
Mən ad-sana yetişsəm də  
Şan-şöhrətə biganəyəm.

Qol-budaqlı çinaram mən,  
Mərd nəsildən nişanəyəm.  
Qorxum yoxdur heç kimsədən,  
Güç-qüvvətə biganəyəm.

Qəlbdə coşar sevgi yenə,  
Gərək eşqə mən baş əyəm.  
Deməyin ki, mən biganə,  
Məhəbbətə biganəyəm.

4 mart 1996

## SƏNİNÇİN DEYİL

Gözlənməz varlılar  
çıxıb ortaya,  
Dükənlər açmaq da heç çətin deyil.  
Vaxt – kimə gülüşdür, kimə ağlamaq.  
"Şöhrətli" peşələr gəlib dünyaya  
Onların heç biri səninçin deyil.  
Buna əfsus demək yaraşmaz,ancaq.

Kimlərsə bəzənib  
zərə-xaraya  
Sanki həvəs başqa, zövq həmin deyil!  
Geyim kəsik-kəsik, ciyinlər çılpaq.  
Əcaib dəblər ki, gəlib dünyaya  
Onların heç biri səninçin deyil.  
Buna əfsus demək yaraşmaz,ancaq.

Bənzər əsl gözəl  
Günəşə, Aya,  
Yuxular görürsən, yuxun çin deyil.  
Arzun da şimşək tək bir an çaxacaq.  
Nə qədər gözəllər gəlib dünyaya,  
Onların heç biri səninçin deyil.  
Buna əfsus demək yaraşar,ancaq.

11 aprel 1997

## NƏVƏM NİGAR ÜÇÜN

Dedim: – Nigar, bax, çaya,  
Nigar girdi bağçaya.  
Dərdi qəşəng meyvələr,  
Düzdü kiçik taxçaya.

Dedim : – Nigar, bax, Aya  
Arzularla çıx, Aya!  
Gül dərdi Ay nurunda  
Nigar taxdı yaxaya!

Dedim : – Nigar, bax, gölə,  
Göydən işiq tökülə.  
– Göldə qızıl balıq var, –  
O dedi gülə-gülə.

Dedim : – Nigar, bax, düzə.  
Gülsün nur tek baxt üzə.  
Sən özün yaraşıqsan  
Göy çəmənə, ağ düzə!

22-26 oktyabr 1996

**TUFAN... DƏNİZ... GÜNƏŞ...**

(Mənzərə)

Bəlkə kömək umur sahillər bizdən.  
Qaynadır yağışlar nəhəng dənizi.  
Sulara baxırıq pəncərəmizdən,  
Sular ayırmışdır sulardan bizi,

Leysan elə tökür,  
elə tökür ki,  
Daha boylanmazır üfüqdən Günəş.  
Gündüzə elə bir zülmət çökür ki,  
Necə? Qala bilər şəfəqdən Günəş?

Bir nısgıl səslənir boz dalgalarda  
Çınar gözü yaşlı göyə boylanır.  
Mən qıbtə edirəm  
                    ora ki, orda  
Gün çıxıb dənizlər od tutub yanır.

26-28 sentyabr 1996

## ÜFÜQLƏR ARXASINDA

Hardasa acliqla çarışan insan,  
İsti xörək görür öz yuxusunda.  
Sanki Ay çörəkdir, Yerə dəstərən  
üfüqlər arxasında.

Yoxsulun illəri asta ölümdür,  
Gizlənin qas ilə göz arasında.  
Harınlıq bəşərə böyük zülümdür  
üfüqlər arxasında.

Nemətdir qaçqına bir parça çörək,  
Dostuya bölüşür, o yarısında.  
Bundan ibret alsın insanlar gərək  
üfüqlər arxasında.

Tale ulduzumuz hey yanar-yanar,  
Soluxar göylərin zər yaxasında.  
Bəlkə bizlərə də qibtə edən var,  
üfüqlər arxasında.

Qoy Yer kürəsinin  
intəhasında,  
Hər kəs kama yetsin  
öz dünyasında,  
üfüqlər arxasında.

3 sentyabr 1999

## **QAYIDAN SEVGİM**

Sevgi hirslənərmış!  
Küsüb getdi o.  
Ömrümdən yel kimi  
Əsib getdi o.

O getdi, zülmətli  
Axşamda getdi,  
Bir ilin günləri  
Çilik-çilikdir.  
O, reyhan ətirlə  
Dünyam da getdi,  
Sevgisiz ömür də  
Yetimçilikdir.

Axı o haraydı,  
Yerlər onsuzdu.  
Göydədir?  
O axı  
Parlaq ulduzdu!

Onu ulduzlarda  
Aradıqca mən,  
Şəfəqli siması  
Göyün üzüydü.  
Sandım ki, səmaya  
Uça-uça mən  
– Sayrısan ulduzlar  
Təbəssümüydü.

O, susur, göylərsə,  
Gəlirdi dilə,  
Qəlbimə hərarət,  
İşıqdı axan.  
Sanki ulduzların  
Nur gözləriylə,

Baxırdı ən uzaq  
Qalaktikadan!  
Noldu birdən-birə?  
İnam da gəldi!  
Elə bil quş olub  
İlham da gəldi?

Kədərli söz yazdım  
Alın tərile,  
Ahlar ürəyimdən  
Yüksələn kimi.  
O, gəldi mübarek  
Qədəmlərilə,  
Göylərdən Ay gələn,  
Gün gələn kimi.

Sözlər piçıldadı  
O sırlı-sırlı,  
Şehirli səfərdən  
Qayıtdı sevgim  
Qayıtdı dünyam da –  
Reyhan ətirli,  
Məni bəd yuxudan  
Oyatdı sevgim!

Sevgim, bir də uçub  
Getmə, amandır!  
Yerin ulduzunu  
Yerlərdə yandır,  
Bu gün biz ulduzuq –  
Sevgi cahandır!

10-12 yanvar 2000

## DÖVRAN İSTƏMƏZ...

*Ey Füzuli, müttəsil müxalifdir dövran mana,  
Qaliba, ərbabı – istedadi dövran istəməz!*

*Füzuli*

O getdi ardınca ilahi səsin,  
Sözü əsrin qövsü-qüzehi oldu.  
Dövran istəmədi, qoy istəməsin,  
Füzuli dövranın fatehi oldu.

O sandı istedad əzabkeşidir,  
El dedi: sənətin o, Günəşidir!

Doğma söz dəndlərə məlhəm olarsa,  
Eşqi də dənizdir – sahilsiz dəniz.  
Yox, yox bizdə əgər istedad varsa,  
Qara fehləsiyik istedadın biz.

O, haqqın yoluyla məğrur gedərkən  
Salam rüşvət deyil – deyə susdular,  
Bildik bu gün rüşvət tügyan edərkən  
Bizim salama da niyə susdular?

O tənha deyildi tək də qalandı  
Eşqin gecələri kədərli, məhzun.  
Dövran Füzuliyyə qəddar olanda  
Biz kimik ki, bizə mehriban olsun?

Dəndlərin əlindən o, dağa çıxdı,  
Dedilər: bəxtəvər yaylağa çıxdı.

Biz bir ay yatanda xəstəxanada,  
Dedilər ki, yeri isti, rahətdir.  
Paxılıq eylədi paxıl buna da:  
– Bəxtəvərin işi istirahətdir!

Dövranlar dəyişir, dəyişir zaman,  
Dünənin sırrıdır – bu günün sırrı.  
Dünən bir dahini sevməyən dövran,  
Bu gün necə sevsin adı şairi?

O getdi ardınca ilahi səsin,  
Sözü əsrin qövsü-qüzehi oldu.  
Dövran istəmədi, qoy istəməsin,  
Füzuli zamanın fatehi oldu.

21 yanvar 2000

## BU NECƏ YAŞAMAQDIR

Görən, neçin yaşayıram?  
Kimsə görmür göz yaşımi  
Ağlayaraq içün-için  
yaşayıram.

Beş-üç misra şeir yazır, yaşayıram  
Hər sətirlə qanım sizir, yaşayıram.  
Yer üzündə qanlı sellər axan vaxtı,  
Qara gəldi şair baxtı.  
Dövran niyə qanı udur?  
Qansızları əziz tutur.

Başkəsənlər bircə qanı kəsə bilmir,  
Baş kəsilir o zaman ki, baş əyilmir.  
Əyilən baş gündən-günə ucalacaq,  
Bir əyildi, sonra yenə ucalacaq.  
Saman altdan astaca su yeridənlər  
Keyfindədir, nə ağlayar, nə də inlər.

Yalan – yaltaq bir budağın yarpağıdır,  
Hər ikisi nanəciblik yarağıdır.  
Yaltaqlığa  
Uyan ağa  
Duz yüküylə qalxar dağa.  
Taleyin də öz işi var,  
Hər yoxuşun enisi var.

Yaltaq hər an pusqudadır,  
Qara fikri tüstü dadır.  
Haçan ağa dağdan uçur,  
Bax, yaltağa, necə qaçıır –  
Təzə ağa  
Axtarmağə.

Torpaqlar da, səmalar da  
İndi bölük-bölük olub.

Bu dövranda yaltaqlara  
Ehtiyac çox böyük olub.  
Sabah əgər baş yaltağa  
Qoyularsa nadir heykəl,  
İnsanlar da baxmaq üçün  
Gələr el-el!  
Gül-çiçəksiz durar  
Miskin abidəsi.  
Yerdən qalxar, göydən enər:

Lənət səsi!

*15-18 dekabr 2000*

## ƏJDAHA

Üç doqquz çevrilib  
    üç sıfır oldu,  
Bizlər salamladıq bir daha ili.  
Pişikdən adlayıb dünən şir oldu.  
Bu günsə gəlibdir əjdaha ili.

Biz sinə gəririk  
    daşqın bir selə,  
Günlər ömrümüzdən izsiz də keçmir.  
Heyvanlar ilbəil dəyişir belə,  
İnsanlar görəsən niyə dəyişmir?

Günahkar boynunda  
    min günah qalır,  
İnsansa uludur insanlığında.  
Xeyirxah yenə də xeyirxah qalır.  
Bədxahla nadansa nadanlığında!

İlin çiçəkləri  
    erkən solur ki,  
Bir daha boylangsın gələn bahardan.  
Elə əjdahalar peyda olur ki,  
Əsl əjdaha da qorxur onlardan.

Çökür ürek'lərə  
    od qarsa-qarsa,  
Qəm sevənə düşür, dərd intizara.  
Beşbaşlı əjdaham,  
    Hünərin varsa,  
Döz, ikiayaqlı əjdahalara!

Yuxusuz gecələr  
    sabaha kimi,  
Biz ahlar çəkirik, qəlbimizdə sərr.

Ağzını açaraq əjdaha kimi  
Dövran da bizləri güdür birbəbir.  
Əjdaham,  
Birillik  
sən bərqərarsan,  
Bir başın vurulsa, sən yenə varsan!

Bizim baş kəsilir  
küt bir biçaqla,  
Dövranda rəhim yox,  
ağla, ha ağla!  
Gəlmisən,  
Çəkilsin,  
qəzavü-qədər,  
Qoy xeyir-bərəkət gəlsin izinlə.  
Başım sağ qalarsa, o vaxta qədər,  
Bəlkə aparasan məni özünlə?

2-30 yanvar 2000

## DÖZƏCƏYƏM

Ləpirlərim batdı quma,  
İllər dolandı boy numa  
Zəncir kimi halqa-halqa.

Qara tufan,  
Əsdi yaman,  
Arzularım ümman-ümman,  
Ümidlərim dalğa-dalğa.

Dünənimdən gəlir səslər,  
Anam deyən ulu sözlər  
Qulağında sırga-sırga.

Ağlatdı ah, aman məni,  
Dözəcəyəm, zaman, məni,  
Nehrə kimi çalxa-çalxa!

Məgər ömrüm getdi heçə?  
Mən ölmərəm, əgər bircə  
Sözüm qalsa xalqa, xalqa!

22 avqust 1999

## KİMİ NƏ GÖZLƏYİR?

Ömrün müqəddəsdir  
bircə anı da!  
İnsanı yaxşılıq  
gərək tanıda,  
Varı-dövləti də,  
zər-zibani da  
Xırman tək sovuran  
külək gözləyir.

Canə atəş düşür  
adi bir sözdən,  
Ümid, inam umur  
gözələr də gözdən,  
İntizar yol alır  
çaydan, dənizdən  
Sevən bir ürəyi  
ürək gözləyir.

Neçin fələk oyaq,  
tale yatıbdır,  
Bəlkə də qiyamət  
günü çatıbdır?  
Yağla bal içində  
kimsə batıbdır,  
Kimsə bircə tikə  
çörək gözləyir.

Yerlərin ürəyi  
yoxsa daşmıdır?  
Ömrün aqibəti  
dərd, təlaşmıdır?  
Arzuya, ümidə  
ilk sirdaşmıdır

Kimlər ki, göylərdən  
kömək gözləyir?  
Ey İnsan!  
Dünyaya  
yaxşı mehman ol!  
Kasıbü geyindir  
aca həyan ol!  
İstər padişah ol,  
istər Sultan ol,  
Səni də yaxasız  
köynək gözləyir!

*10 avqust 1999*

## GÖRMÜŞƏNMİ?

Yay, qış çiçək açan ölkə,  
Yad ellərdən çiçək alsın,  
görmüşənmi?

Əsrə işıq saçan ölkə,  
Özü nura möhtac olsun  
görmüşənmi?

Həsrətlə çıx, sahillərə,  
Orda balıq ölü, diri,  
görmüşənmi?

Necə yağır göydən yerə  
Yağış kimi qara kürü,  
görmüşənmi?

Düşmən tutub bir aləmi,  
Nə dəhşətli tufan imiş,  
görmüşənmi?  
Vədlər gözəl həblər kimi,  
Əlac imiş, dərman imiş,  
görmüşənmi?

Qara zülmət qatilaşır  
Ümid adlı səhəri yox,  
görmüşənmi?  
Zadəganlar harınlaşır,  
Toxun accdan xəbəri yox,  
görmüşənmi?

Görməmisən! Əgər dostum,  
zəhmət çəksən,  
Gəlib bizi qonaq olsan  
görəcəksən!

15 aprel 2000

## **QORXU VƏ CƏSARƏT**

Qorxuya hökm edən  
Özü də qorxar,  
Qorxar – başı üstdə  
İldirim çaxar.

Cəsarət qorxusu  
– Acı tufandır.  
Qorxu cəsarəti  
Daha yamandır!

Ən böyük dəhşətdir  
Bilmirmi cahan?  
Xalq başçıdan qorxsun,  
Başçı da xalqdan?

Artıq itirmişdir  
– Xalqın nəyi var?  
Başçının vəzifə  
İtirməyi var!

Cəsarət qorxusu  
Dərdə dözəndir,  
Qorxu cəsarəti  
Başlar üzəndir.

Nə qədər qatil var  
Bekar gəzişir.  
Adam öldürməyə  
Əli gicişir.

Cəsarət qorxusu  
Tufana dönsün,  
Qorxu cəsarəti  
Günəş tək sönsün!

*16 aprel 2000*

## UZUNÇULUQ

*Yaman uzunçuluq dəb düşüb, yaman,  
Aman uzunçuluq əlindən, aman.*

Səs düşdü sözlərin  
karvan köçünə,  
Fikri insanların ürəyi dedi.  
Kim uzun danışdı,  
demədi heç nə,  
Kim qısa danışdı  
hər şeyi dedi.

Səddi var hörmətin,  
ehtiramın da,  
Məntiq uzun sözün  
ən qisasıdır.  
Qurtara bilməsən  
söz tamamında  
Uzunçuluq beynin  
ilk qisasıdır!

Uludur göy sirri, yer həqiqəti,  
Qoy məntiq cövhəri düşməsin artıq.  
Gəlin biz dərk edək bir həqiqəti,  
Danişan yazıqdır,  
dinləyən yazıq!

Bəşər söz dalınca  
qalxar dik dağa  
Qoruyar səbrini, məhəbbətini,  
Kim ki, varib gedər  
uzunçuluğa  
Tapdayar insanlıq ləyaqətini.

Deyiblər duz gərək dadınca olsun!  
Biz deyək söz gərək dadınca olsun!

Səs düşdü sözlərin  
karvan köçünə,  
Fikri insanların  
ürəyi dedi.  
Kim uzun danışdı,  
demədi heç nə,  
Kim qısa danışdı,  
hər şeyi dedi.

*30 dekabr 2000*

## BİR GÖZƏLƏ

Nə ilahi bir görüşdü?  
Ürəyimə alov düşdü.  
Dodağında saf gülüşdü  
Üzü nurlu, sözü nurlu.

Dağ başından duman qopdu,  
Sən dilləndin cahan qopdu.  
Mən dilləndim tufan qopdu,  
Sən qürurlu, mən qürurlu.

Sevgisi az, şeri çoxdur,  
Sən ha yalvar, xeyri yoxdur.  
Az danışar – sırrı çoxdur,  
Dil sükutda – ürək dolu.

Gözəl, sönməz bir işıqsan,  
Dünyamiza yaraşıqsan.  
Şair, nakam bir aşıqsan,  
Sən çılgınsan, eşqin ulu.

İki qürur – iki şimşək,  
Tökər yağış, əsər külək.  
Nəbi, nə sev, nə bəla çək,  
Eşqin olub heç uğurlu?

20 yanvar 2001

## NƏVƏLƏRİMƏ

*Dogum günümə hədiyyə axtarmayın*

Bir övlad muradsa,  
                  biri qanaddir  
Uludur eşqiyılə, etibarıyla.  
Məncə hər ailə bir kainatdır –  
Öz Ayı, Günəşİ ulduzlarıyla.

Dünyada sizsiniz  
                  Dövlətim – varım,  
Şirin bir nəğmədir doğma səsiniz.  
Bağıran Elgünüm, susan Yanarım,  
Siz mənə Tanrıdan hədiyyəsiniz.

Vüsalım – ürəkdən o yana-yana  
Çatdırıcı hamını haqqın yoluna.

Sonalar gölündən  
                  su içib Sona  
Nigar – əsrlərdən bizə yadigar.  
Ən kiçik Gülərə – hamiya ana,  
Onun gözlərində nəslin nuru var.

Bir oğul nəvəmsə,  
                  məndən uzaqdır,  
Adın dəyişiblər, canı sağ olsun!  
Adını o özü qazanacaqdır  
Onda deyəcəyəm, üzün ağ olsun!

Mənim çinar boylu nəvələrim, siz,  
Mənim arxamsınız, dirəyimsiniz.  
Mənim arzu dolu ürəyimsiniz.

Bir gün yatmaq üçün  
                  haqq dünyasında,  
Sizin ciyninizdə gedəcəyəm mən.  
Gedəcəyəm... Fəqət əsrin yazında  
Bir yaşıl çinar tək bitəcəyəm mən!

7-8 dekabr 2000

## DAŞ DÖVRÜ

Tayfanın başçısı baxır kənardan,  
Dağlarda əks edən gur haraylardır.  
Əjdaha ağızlı mağaralar da  
Sanki ilahidən daş saraylardır.  
Bu nədir, hardayam, mən nə gündəyəm?  
Yuxuda bildim ki, daş dövründəyəm.

Daş həm bıçaq idi, həm də ki xəncər,  
Daşla elə gözəl baş kəsirdilər.

Qonşu mağaralar, qonşu tayfalar,  
Cumub bir-birinə tez hayif olar.

Kiminin toyuydu, kiminin yası,  
Qan axır, qəzəbdən odlanırdılar.  
Gündüz qızışsa da daş atışması,  
Gecə bir tonqalda qızınırıldılar.  
İgid cavanların səxavətindən,  
Kabab tüstü'lənir maral ətindən.

Bir tayfa qonşuya qələbə çaldı  
Mağara qarala-qarala qaldı.  
Vəhşətə nifrətçin göylər əyildi,  
Dövrəmdə bilmədim vallah nələrdir?  
Tayfa millət deyil, xalq da deyildir,  
Tayfa ayrı-ayrı qəbilələrdir.  
Yuxuda gördüm ki, ən baş tayfanı, –  
Bir anda yox etdi əsrin tufanı!

Oyandım yuxudan...  
Nə dəhşətdi bu?  
Görəsən röyadı, həqiqətdi bu?

Eşit, yalvarıram Allahım, sənə,  
Bir də qayıtmayaq tayfa dövrünə!  
Səs gəldi:

Sadəlövh olma bu qədər  
Hələ tayfa dövrü gəlməyib məgər?

*23 aprel 2000*

## SƏNİ SEVƏN VARSA...

Sən yeri, sən göyü  
Qəlbinlə dinlə,  
Səni sevən varsa dünya sənindir.  
Sevən yoxsa, barış öz taleyinlə,  
Ağrılı-acılı röya sənindir.

Unutma sevgidən  
qaça bilməzsən,  
Səni sevən varsa, həyat sənindir.  
Sevən yoxsa,  
Quş tək  
uça bilməzsən,  
O sınmış, yaralı qanad sənindir.

Çöksə də yoluna  
qapqara bulud,  
Səni sevən varsa, cahan sənindir.  
Səni sevən yoxsa, dənizə üz tut  
Orda coşub-daşan tufan sənindir.

Əgər sevən varsa,  
sev ürəyinlə,  
Yazdığını hər dərdli misra sənindir,  
Sevən yoxsa, barış öz taleyinlə  
Məcnun tək atəşli səhra sənindir.

12-19 aprel 2001

## AYRI SAHİLLƏRİN EYNİ DALĞASI

Ömrün hər ilinə  
Bir ümman dedim,  
Niyə uzaq saldı bu illər bizi?!  
Bir az sən tələssən,  
Mən geciksəydim,  
Bəlkə ayırmazdı sahillər bizi.

Yaxın bir sevginin  
Uzaq nidası,  
Ürəyi şimşək tək odlayıb keçir.  
Ayrı sahillərin eyni dalğası,  
Doğma qəlbimizdən adlayıb keçir.

Gecə şirin-şirin mürgüləyəndə.  
Seyr edər ay səni, kəhkəşan səni.  
Mən səhər küləyə  
"Əsmə" deyəndə.  
Kim isə oyadar yuxudan səni.

Qoşa keçərsiniz...  
Yaxın gəlmərəm  
Mən yoxam...  
yanında nə zaman o var.  
Gözümü qaldırıb baxa bilmərəm,  
O isə istəsə, əl də qaldırar.

Keçirsən, quş olub qanadlanıram,  
Amma, ucalmağa üfüq çatmayırlar.  
Səni mələklərə mələk sanıram,  
O isə qanuni  
Bir arvad sayır.

Baxar qıbtəyləmi sizi hər görən,  
Ya dinər yer ilə  
Səma da birgə?

Birgə döyünməyən ürəklər, görən,  
Necə addımlayır dünyada birgə?  
Gecikmiş arzular aşılıb-dاشanda,  
Baxaram,  
Könlümdən al qanlar axar...  
Qanunsuz bir nikah qanunlaşanda,  
Qanuni məhəbbət  
Kənardan baxar...

1957

## MEDALLI DİLƏNÇİ

Süzür yarpaqlardan  
ışıq qiyğacı,  
Divarın dibində  
kölgələr xal-xal.  
Yanında köhnəlmış  
qoltuq ağacı,  
Döşündə saralıb  
solmuş bir medal.  
Bu gün o əl açır  
gəlib-gedənə,  
Dünənsə ölümlə  
o mərd görüşdü.  
Ömrünü, canını  
fəda edənə,  
Bir medal, bir qoltuq ağacı düşdü.  
Azadlıq gəzirdi,  
özü oldu qul,  
Dünəni gözündə  
qanlı sırr kimi,  
Kiçik dəmir qabda  
cingildəyən pul,  
Səslənir dəhşətli  
bir təhqir kimi.  
Əlac yox!  
Gözünə çöküb dumanlar:  
Çağırma gəncliyi,  
axı hədərdir!  
Yanından biganə  
ötür insanlar,  
Ötənlər medalsız dilənçilərdir.  
Axı can üstədir  
bir azman ölkə,  
Ölkə də dilənir,  
görürsən özün.  
Axı, qoltuqlara sığınan ölkə,

Özünə bir dayaq  
axtarır bu gün.  
Ölkə də, zaman da batıbdır yasa,  
Ölkə də sıxmayır səni bağrına!  
Qoca! Başqa şeyə  
güçün çatmasa,  
Qoltuq aqacından  
dirək ver ona.

1991

## SUSMAQ... DANIŞMAQ...

*Dilim-dilim olasan, dilim!  
Xalq sözü*

Xasiyyət – həm fəxrim,  
həm də ki, dərdim,  
Dünyada mənimlə  
o – qoşa qonaq.  
Zəvzəklər yanında  
susə bilərdim,  
Rütbələr önündə  
susmadım heç vaxt!  
Keçdim qürurumla  
mən qışdan, yazdan,  
Əynimə atəşli  
bir köynək geydim.  
Dara çəkilsəydim  
əgər boğazdan,  
Yenə öz sözümü  
mən deməliydim.

Haqsızlıq gördümsə  
yandım, alışdım,  
yenə həqiqəti,  
haqqı danışdım.  
Ulu müdriklərin  
dilimdə adı,  
Çünki ilahidir  
ali həqiqət,  
Cavid də, Müşfiq də  
axı susmadı,  
Fəqət susdurdular  
onları, fəqət!  
İnsanlar ucalır  
uzaqlığından,

Mərd sözü – ədalət  
çağırışıdır!  
Kim deyir danışmaq  
azadlığından  
Susmaq azadlığı  
daha yaxşıdır?

Qoru qürurunu,  
bəşər oğlu sən,  
Özün həqiqətə  
işıqsan, nурсan!  
Sadələr yanında,  
susə bilərsən,  
Rütbələr önündə  
niyə susursan?  
Gərək ki, haqsızlıq  
dönsün hədəfə,  
Əyilməyin sonu  
aci lənətdir!  
Yerində danışmaq  
bəlkə qələbə,  
Yersiz susmaq isə  
məğlubiyyətdir!

9 sentyabr – 6 oktyabr 1999

## TUR DAĞINDA

Uzaq ellər gördüm  
yaz çağında mən,  
Sanki əbədiyyət yoluyla keçdim.  
Əyilib müqəddəs Tur dağında mən,  
Qədim bir bulağın suyundan içdim!

Dövrəmi almışdı  
güllər, çiçəklər,  
Mən vida demişdim kədərə, qəmə,  
Vadidən məlhəm tək əsən küləklər  
Sərinlik yayırdı mənim qəlbimə.

Bulud sıralandı  
başımın üstdə,  
Məni od, Günəşdən qorumaq üçün.  
Torpaq nə arzuda,  
göy nə həvəsdə?  
Sanki möcüzələr günüydü bu gün!

Vadi uğuldadı...  
Titredi səslər...  
– Əgər peyğəmbərsən sən su ver bizə!  
Artıq hədəqədən çıxırı gözlər:  
– Susuz cəhənnəmdir göylə yer bizə!

Bu an rəhmə gəldi  
ulu Yaradan,  
Tur dağı büllur tək fəvvərə vurdu.  
İçib vadi boyu axan sulardan  
İnsanlar Tanrıya duaya durdu.

Çox baxdım yerlərin  
sirli izilə,  
Mənə arzuladı kimsə yaxşı yol!

Ey ulu Allahın iradəsilə  
Bəşərə su verən Tur dağı var ol!  
Zaman düşən deyil,  
Köhlən atından,  
Qovuşdum bu sırrın mənasına mən.  
Uzaq möcüzələr kainatından  
Qayıtdım həqiqət dünyasına mən.

Bu gün əbədiyyət yoluyla keçdim,  
Bəşərə su verən bulaqdan içdim.

*6 may 2001*

## MÜKAFATIMDIR

Mükafat nə qızıl, nə də dəmirdir,  
Mükafat inamım, etiqadımdır.  
Qiyməti nə xanlar, xaqanlar verir,  
Xalqın bircə sözü mükafatımdır.

Ağır cığırlardan astaca keçdim,  
İllər zirvə-zirvə xatiratımdır.  
Dərin bulaqlardan acı su içdim,  
Olsun, bu da mənim mükafatımdır.

İlhamın qədrini bilmədim bəzen,  
O mənim küsəyən köhlən atımdır.  
Ulduzlar qoynunda ulduz tek süzən  
Sonra dönüb gələn mükafatımdır.

Gəldim şerə eşqin etibarıyla,  
Dedim sənət mənim kainatımdır.  
Qəlbədir günəş, ulduzlarıyla,  
– Mənim kainatım mükafatımdır.

18 may 2000

## ƏLƏKBƏR YANINDA YATAN ƏLƏKBƏR

(İndi onun otuz beş yaşı tamam olmalıydı)

*Yerlərdə, göylərdə sevinc duyuldu,  
Mənim atam adlı bir oğlum oldu.*

Nə böyük hikmətsən  
Yer üzərində,  
Ömrümə yeni bir səhifə açdın.  
Zamanın al-əlvan çəmənlərində  
Sanki kəpənəkdin parladın, uçdun.

Sənə həsrətlidir  
cığır da, iz də,  
Zərli qanadlarla bir də gələydin.  
Kəpənək uçarmı mavi dənizdə?  
Dalğalar üstdə də gözümə dəydin.

Harasa uçurdum  
Qışın qarında,  
Elə ki, təyyarə buludu yardı,  
Sandım ki, təyyarə qanadlarında  
Bir zərli kəpənək qanad çalırdı.

Bu gün də sızlayır  
Dərdi dünənin,  
O dərd mənimlədir son nəfəsdə də.  
Kəpənək dediyim ruhundur sənin  
Uçur yerdə, göydə, başımın üstdə.

İllər necə gəlib  
keçdi qatarla,  
Çağırıdım, köksümdə susdu harayım.  
Baxıram şəklinə mən saatlarla,  
özündən doymadım, şəklindən doyum?

Gözlər kədərlidir, gözlər qapqara,  
Baxışlar söz açır sırlı mənadan.  
Dərdə, əzablara, haqsızlıqlara  
Nə qəmli baxırsan sən haqq dünyadan.

Haçan gələcəyəm  
yanına sənin?  
Tənha ağlayıram mən için-için.  
Çox vaxt and içirəm canına sənin,  
Sən ki, yaşayırsan yenə mənimçin.

İllərdir yetiməm  
Oğul, burda, mən,  
Sən ana yanında yetim deyilsən.  
Həsrətəm bir səsdən,  
soraqdan ötrü,  
O gedər-gəlməzdən nələr gözləyək?  
Mən də yetimliyi atmaqdən ötrü  
Sənin görünüşünə tələsim, gərək.

Səsini duyuram  
yellər əsəndə,  
Səsinlə isinir duyğularım da.  
Sən ki dörd yaşında vaxtsız getsən də,  
Otuz beş yaşısan yuxularımda.

Gəlirsən yuxuma –  
ürəyi dolu.  
Deməyə nə sözlər seçmisən, bala?  
Gəlirsən yuxuma boylu-buxunlu,  
Boyda atanı da keçmisən, bala.

Dərdimi bilmirsən  
Oğul, məyər sən?  
Atan da dünyada günləri sayı.  
Cənnətdən gəlirsən  
Baxıb görəsən,

Atan cəhənnəmdə necə yaşayır?  
Ağır yollar keçdim...  
Nə ömürdü bu?  
Günlər ulduz kimi sayrışan oldu.  
Gəldi iki qardaş –  
Ələkbər, Arzu,  
Xanıma, Gülüşə yaraşan oldu.

Necə mübarəkdi  
Qədəmləriniz,  
Bu gəliş yandırıb-yaxdı düşməni.  
Körpə budaqdnız bir çinarda siz,  
Budaq şaxələndi, yaştı səni.  
Sənin məsumluğun  
Sənə sipərdir,  
Almışan qoynuna Günəş, Ayı,  
Kəhkəşan belində qızıl kəmərdir,  
Ağ atla süzürsən kainat boyu.  
A bala, atını ehmalca sür sən,  
Mən səni görmürəm, sən ki görürsən!  
İki otuz beşi  
Adladı atan,  
Fəqət səninlədir yenə aləmdə.  
Bu gün yer üzündə coşsa da tufan,  
Bir zərli kəpənək uçur dövrəmdə.

Mart 1995

## ŞİMŞƏK İŞİĞİNDA ŞAM EYLƏYƏRKƏN

*Bu il birinci dəfə bağa gəldik. Hava çox  
sakit idi. Birdən tufan qopdu, qasırğa  
başladı. Şam etməyə oturanda evimizin  
işığı da söndü.*

Partlayıb bir anlıq,  
Odlu çay kimi,  
Üfüqdən-üfűqə axırdı şimşək  
Şığıyb buluddan yanar ay kimi,  
Gözümüz içində  
çaxırdı şimşək.  
Büllur aynabəndə çırpıldıqca külək.  
Süzdü şüşlərdən naxış-naxış su,  
Neheng bir nağara çubuqları tək  
Döydü damımızı göy gurultusu.  
Bir an parlaq işıq...  
Bir an zil qara,  
Böyük möcüzəydi kiçik süfrəmiz.  
Çörək boyanırdı mavi bir nura,  
Udurduq o nuru tikə-tikə biz.  
Torpaq cəfasını çəkirdi göylər,  
Axı yeri tamam  
çirkab götürüb.  
Selləri, suları tökürdü göylər.  
Yerin çirkabını  
yumaqdan ötrü.  
Bu necə su idi, necə seldi ki,  
Ona həsrət çəkdik  
Biz gecə-gündüz.  
...Mənə birdən-birə elə gəldi ki,  
Oturub bizimlə kimsə üzbeüz,  
Şimşək sönən kimi, o da sönürdü,  
Şimşək çaxan kimi o görünürdü.  
Elə şəffafdı ki, üzü, bədəni.  
Ağappaq saçları  
haləsi nurdan.

İsitedi, İlahi, baxışlar məni,  
Qəlbə qürur axdı məhrəm qürurdan,  
Bir də işıq saçılıb  
İldirim söndü.  
Nurani qonağım  
Xəyala döndü.  
Qonağım!  
Nə dindi,  
nə də yedi o.  
Bizim günümüzü  
Gördü də getdi.  
Elə kainatın sahibiydi o,  
Bize xeyir-dua verdi də getdi.  
Hər an gəzdiyimin tez yetdi sonu,  
Hanı o nurlu üz, o nurlu şimşək!  
Bir də bu dünyada  
Görmərəm onu,  
İndi o dünyaya tələsəm gərək!

1991

## ŞAİRƏ HÖRMƏT

*Bizdə olar şairə hörmət öləndən sonra!  
Ə.Vahid*

Elə ki, səninçin soldu son bahar,  
Elə ki, dost-tanış geyindi qara,  
Dövrəndə işişən paxıllar ki var  
Daha olmayacaq öləndən sonra.

Uçarkən ucadan ucalara sən,  
Artıq heç bir kəsə rəqib deyilsən!

Elə ki, axışdı el dəstə-dəstə,  
Birdən çatılacaq rəqib qaşları,  
Gələcək kədərlə tabutun üstə,  
Axacaq gözündən timsah yaşları.

Deyəcək: "Əcəldə insaf olmadı,  
Görün qansız ölüm nə vaxtsız gəldi.  
Sındı şerimizin qolu-qanadı".  
Qəlbindən keçəcək: – "Yaxşı ki, öldü"  
Susacaq arxamca min söz düzənlər,  
Onlar nə idi ki? Qara bir kölgə,  
Şerinə göz yumub, dodaq büzənlər  
Səninçin haray da saldılar, bəlkə.  
"Ucaldaq adını ləyaqətlə biz,  
Yoxsa nankor deyər bizə nəslimiz".  
Kədər ümman oldu, sevincsə qətrə,  
Nə tapdin dünyada?  
Acı bir şöhrət.  
Sənət aləmində həsəd və qıbtə,  
Yuxarı zümrədə sükut və hiddət.

Qoy tale tapşırsın Allaha səni,  
Qoy ikinci özür gəlməsin qara.

Feqət unutma ki, bir daha səni,  
Öldürə bilərlər öləndən sonra.  
Sən ki daş illərlə durduñ üz-üzə,  
Düşün kimlər çatdı sənin dadına,  
Sabirin adına dalan düşdüsə,  
Sənin bir döngə də düşməz adına.  
Qorxunc həqiqətdən əfsanə umma,  
Təskinlik – inamdır, göydə, yerdə var.  
Vəfasız dünyadan sən heç nə umma,  
Hələ canlı ikən ölünlər də var.  
Yaşadın həyatda sən ki özün tək.  
Bəlkə bu özü də bir səadətdir?  
Dəhsətdir ölümdən əvvəlcə ölmək,  
Öləndən sonra da ölmək dəhsətdir.

2 aprel 1995

## ŞEYTANIN ETİRAFI

Tərsinə axır zaman,  
Artıb dördim, qubarım.  
İnsan çıxıb yolundan,  
Kimi yoldan çıxarım?

Əllərim hara yetər?  
Gözləri kor atım var,  
Hamı şeytandan betər,  
Mənim quru adım var.

Suya zəhər qatırlar,  
Zəhərə dönüb həyat!  
Şəhərləri satırlar,  
Necə deyim "yurdu sat"!

Kim mənə qulaq asır?  
Haraylarım səssizdir.  
Dünya şeytan dünyası –  
Əsl şeytan işsizdir.

Sevirmi dövran bizi?  
Danlamağı tərgitdi.  
İşə bax, insan bizi  
Rüşvətə də öyrətdi.

Haqladın uçmuş yolu,  
Yol verməyə nə var ki?!  
Havayı gələn pulu  
Bol verməyə nə var ki?

Harınlıq evlər yıcıb,  
Onlar qan da tökürlər.  
Elə şeytanlar çıxıb  
Mənə papış tikirlər!

Dillənir torpaq, səma,  
Barmaqlar var,  
gördün qaç!  
Heç mənim barmağıma  
Yoxdur daha ehtiyac!

Məni görməzsən, İnsan,  
Biryolluq burdan getdim.  
Bu şeytan dünyasından,  
Mən şeytan, həzər etdim!

23-24 noyabr 1996

## BİR DAŞ ALTDAN, BİR DAŞ ÜSTDƏN

*Dediklərimizi bir də xatırlayaq.*

Noldu mənim “zəfər” – deyən ümidlərim,  
Dünənimə üz tuturam mən bu gündən.  
Erkən soldu çinarlarım, söyüdlərim,  
Daşaltıda haray çəkdi şəhidlərim,  
Bir daş altdan,  
Bir daş üstdən.

Qara neftim sərhədləri necə aşdı?  
Dəllallarsa pərdə asdı gözümüzzdən.  
Açılmayan yolları da dollar açdı,  
Benzinimiz özümüzə alov saçdı.  
Bir daş altdan,  
Bir daş üstdən.

Şuşa, Laçın satqınlığa qurban getdi,  
Qanlı əllər çiçək dərdi dağdan, düzəndən,  
Qeyrət dedik – bu, görəsən nə qeyrətdi?  
Düşmən qızıl Kəlbəcəri talan etdi.  
Bir daş altdan,  
Bir daş üstdən.

Qırıldıqca yaşıł-yaşıł ormanlarım,  
Həqiqəti biz gizlətdik özümüzzdən.  
Kimə çatdı bu ahlarım, amanlarım?  
Susdu göydə güllələnib yanalarım.  
Bir daş altdan,  
Bir daş üstdən.

Küçələrdə əl açaraq ağlayan kim,  
Biz baxarıq, qanlar axar könlümüzdən.  
Milyonları yad ölkədə saxlayan kim,  
Kazinolar guşəsində bank qoyan kim.  
Bir daş altdan,  
Bir daş üstdən.

Onlar bilməz ürəklərdə nə haraydır!  
Ah hərislik! Nələr doğdu bu mərəzdən?  
Qürbət eldə villa nədir, saray nədir,  
Keyf çəkməyə bir həftə nə, bir ay nədir?  
Bir daş altdan,  
Bir daş üstdən.

Doğma xalqım gör nə qədər əzab çekdi?  
İmtahanmı edir bizi zaman qəsdən?  
Bir gün zəfər qapımızı döyəcəkdir,  
Millət deyib, tarix özü deyəcəkdir;  
Götür daş daşın üstdən,  
Həqiqəti görsün Vətən!

5-15 sentyabr 1996

## NECƏ ADAMLAR VAR

Bağlanıb pul kisəsinə,  
Kimlər düşüb tələsinə?  
Gələr aqıl məclisinə  
Meydan sulaya-sulaya.

Yaxşı bilər hesabını,  
Özü yazar kitabını.  
Böyüklərin yal qabını,  
Silər yalaya-yalaya.

Ona rüşvət qapı açdı,  
Harda aşdı, orda başdı.  
Sərvət başdan aşdı-daşdı,  
Xalqı talaya-talaya.

Yoxsullara dərsə durar,  
Zənginlərlə bəhsə durar.  
Rütbəlilər görsə durar,  
Quyruq bulaya-bulaya.

Həris insan,  
Bir an dayan!  
Bəlkə yuxudasan, oyan!  
Ulu sözünə baxmayan  
Qalar ulaya-ulaya.

*31 mart 1996*

## HALAL ŞÖHRƏT

Şöhrət kiminçinsə kölgəyə bənzər,  
Həmişə, hər yerdə izləyər onu.  
Fəqət halal şöhrət dünyani gəzər,  
Kimsə məzarda da gözləyər onu.

Nələrə sahibdir sənət sahibi?  
O yanır, deməyə sözü çatmayırlar.  
Sabaha nur saçır şöhrət sahibi,  
Saçdığı nurasa özü çatmayırlar.

Kim ki məddahlıqla şöhrət qazandı,  
Durur dar ağacı önündə, sanki.  
Kim ki vicdan satıb sərvət qazandı,  
Doğulub ölü o, hər gündə, sanki.

Dinlə, nələr deyir əsrlər sənə,  
Yerlərin, göylərin həqiqətindən.  
Çatdı Yunis İmrə öz şöhrətinə  
Altı yüz illiyin kor zülmətindən.

Ötüb Nəsimi də altı yüz ili,  
Atını qürbətdən Vətənə sürdü.  
Beş əsr keçərək dahi Füzuli  
Gəlib heykəlini Bakıda gördü.

Qəribə talelər olur dünyada,  
Hər izdə möcüzə, hər addımda sərr.  
Tarix iki əsri yola salsa da,  
Vazehin şöhrəti hələ yol gəlir.

Şöhrət kiminçinsə kölgəyə bənzər,  
Həmişə, hər yerdə izləyər onu.  
Fəqət halal şöhrət dünyani gəzər,  
Kimsə məzarda da gözləyər onu.

23-24 noyabr 1996

## ÇEÇEN QARDAŞ

Eşit məni, çeçen qardaş!  
Torpaq üçün öz canından keçən qardaş.  
İmperiya alovundan  
kənddən kəndə köçən oldun,  
Qəfil ölüm zəhərini  
sən mərdanə içən oldun.  
Bəli, kimin ürəyində torpağına  
sevgi varsa, o böyükdür,  
Məgər kiçik xalq olurmu?  
O xalqdırsa, o böyükdür!  
Mətin durdu, batmamaqcın  
sən rəzillər girdabına,  
Bu gün sənin adım düşdü  
əsrin qeyrət kitabına.  
Xalq ölçülmür miqdariyla,  
Xalq ölçülür vüqarıyla.  
Xalq ölçülür dəyanəti, qeyrətilə,  
Bir də dosta məhəbbəti,  
bir də yada nifrətiylə!  
Qeyrətsizə can əzizdir,  
qeyrətliyə ana torpaq.  
Bayraq daha uca qalxdı  
boyandıqca qana torpaq!  
Sənin yurdun öz qanını  
torpaqlara qatana da vətən oldu,  
Mənim yurdum torpağını  
satana da vətən oldu.  
Vəzifəsiz müdrikə də,  
vəzifəli nadana da vətən oldu.  
İgidliyin çoxlarına  
bu gün verdi ibrət dərsi,  
İbrət dərsi, qeyrət dərsi!  
Bax, dağılmış imperiya  
vəhşiləşib yaralanmış ayı kimi,

Ölüm səpir, dərd paylayır,  
qəm gətirir hər qədəmi.  
Beş il əvvəl Bakımızda  
Mən görmüşəm bu qədəmin qan izini,  
Mən görmüşəm xalqın qəzəb dənizini!  
Bu gün mənim ana yurdum  
min-min şəhid torpağıdır,  
Şəhid yatan xiyabanlar  
əbədiyyat ocağıdır.  
İmperiya! Caynağından  
qanlar sızan İmperiya!  
Azadlığa həsrət xalqa  
ölüm yazan İmperiya!  
İllər boyu kor olub biz,  
"Böyük qardaş" dediyimiz  
İmperiya!  
Harınladı dərimizi soya-soya İmperiya!  
Özü cəllad, sözü riya, İmperiya!  
Ürəyində yer üzünə  
Hökmrənləq iddiası,  
Bu deyilmi qudurğanlıq iddiası?  
Qucağında bəslədiyi özü kimi  
Cinayətkar gədası var,  
O dərs verib gədasına,  
Layiq olsun atasına,  
Bu gədanın məkr dolu,  
riya dolu ədası var.  
Onunçun da "dənizlərdən dənizlərə"  
xülyası var.  
Azərbaycan millətinin  
amalı haqq, işi haqqıdır.  
Düşmənlərin ədası da,  
xülyası da gözlərində qalacaqdır.  
Sonsuz yasla bitəcəkdir  
imperiya təntənəsi,  
Mən indidən eşidirəm

xarabələr üzərində bayquş səsi.  
Ulu Rəbbin qəzəbilə  
əvəzini o alacaq,  
Dağıldıqca dağılacaq.  
Ondan mənhus ad qalacaq!  
Sən ey doğma torpağıyçın  
öz canından keçən qardaş!  
Bu gün qəlbim, varlığım da  
səninlədir, çeçen qardaş.

25-26 fevral 1996

## ƏBƏDİYYƏTDƏN GƏLƏN SƏSLƏR

Həzrət Əlinin "Qısa kəlamalar"ını  
oxuyarkən...

Tanınar kim nə vaxt danışıb dinər:  
İnsan öz dilinin altda gizlənər.

– Övlada tərbiyə nə vaxtdan başlar?  
– Söylə uşağının neçə yaşı var?  
– Bir yaşa az qalıb.  
– Onda, eşit, bil,  
Artıq gecikmişən sən tamam bir il.

– Eyblərin böyüyü nədir söylə bizə sən?  
– Özündə ola-ola başqasında gəzəsən.

– İnsançıñ azadlıq qurtarar haçaq?  
– Sən vəd verənədək azadsan ancaq!

Məzluma verdiyi əziyyət üçün  
Zalıma məhkəmə qurular bir gün.

Həqiqət acıdır – fəqət dərmandır,  
Yalan şirindirsə – əfi ilandır.

Yaxşılıq ki, insanlığın borcu olubdur,  
Pislik ilə qalib gələn özü məğlubdur.

Vəfasıza vəfa mehri salan kimi,  
Sən Allaha vəfasızsan.

Vəfasıza vəfasızlıq elədinmi,  
Sən Allahın qarşısında günahsızsan.

Tamah zülmətli yoldur,  
Tamahkar əbədi quldur.

Kim ki, yer üzündə dostu itirib,  
Odur yer üzündə ən böyük qərib.

Dünyada ən ulu sərvət ağıldır,  
Dünya da nadanlıq üstdə dağıldı.

Aclıq vaxtı mərd insandan uzaq ol,  
Toxluq vaxtı sən nadandan uzaq ol!

Kimlər ki, çox danışdı.  
Səhvi də başdan aşdı.

Aqillərin sinəsi,  
Min sərrin xəzinəsi.

Daşı daş atana özün culaşdır,  
Çünkü daş atanın cavabı daşdır.

Xəlvəti günahdan qəlbini çəkindir.  
Günah – sənin aşkar bir şahidindir.

Bir şəxsin ki, qapısını bağlayasan,  
bəs ruzusu necə gələr?  
– Gələr... gələr o yerdən ki, əcəl gələr.

Söyü deməmişdən – söz sənin qulun,  
Elə ki, söylədin – özün qul oldun.

Söz var, bir əbədi kitaba dönər,  
Söz var, ömr boyu əzaba dönər.

Ali gözəlliyyi duymayan kordur,  
Ağarmış tükleri qoparma, nurdur!

Həyatın əbədi həqiqəti var,  
Əvvəl yol yoldaşı, sonra yol axtar!

İnsanı ağılmı, dilmi tanıdır?  
Bil ki, dil ağılın tərcümanıdır.  
Əgər cahillərdən uzağa qaçsan,  
Onda aqillərə qovuşacaqsan.

Kim ki, öz qədrini bildi dünyada,  
O, insan qorxusuz oldu dünyada.

Yaxşılıq pisliklə qoşa gedəndir,  
Minnət yaxşılığı batıl edəndir.

Dünyada yuxuya gedir insanlar,  
Ancaq ölüm vaxtı oyanır onlar.

Kimlər, zəmanəyə sədaqət etdi,  
Zəmanə onlara xəyanət etdi.

Üzürlü, üzürsüz söz var, günahdır,  
Üzrü təkrar etmək, təkrar günahdır!

Yalan olan yerdə məhəbbət olmaz,  
Məhəbbət yoxdursa, sədaqət olmaz,

Sən, həris oldun,  
Möhtəris oldun.

Məkriylə hiyləsi gizli olan kəs.  
Elə düşməndir ki, dost ola bilməz.

Məhəbbəti səslə sən  
Ki, özün seviləsən.

Kim özündən razıdır,  
Arzuya tamarzıdır.

İki şey mehv edər mütləq hər kəsi,  
Yoxsulluq qorxusu, mənsəb həvəsi.

Malını, canını qardaşa saxla,  
İnsaf, ədalət də düşmənin olsun.  
Hamiya gülərüz bax, yaxşılıqla,  
Xalqın salamları qoy sənin olsun!

Dünya və axirət –  
iki düşməndir.  
Birinə çatdinsa,  
o biri gedir.

Əmanəti sahibinə  
Qaytar dünyada,  
O, Peyğəmbər övladına qatil olsa da.

Sadiqlər sərvəti ətək-ətəkdir,  
Xəyanət yoxsulluq gətirəcəkdir.

Kinli adamların  
Dərdi böyükdür!  
Ə davət qəlb üçün  
Ən ağır yükdür.

Daim öz qəlbini  
Yeyər paxıllar.  
Uca uçmaq istər –  
Uçar yixılar.  
Paxıl səltənəti birdən dağılar.

Səbr etmək ən böyük bir şücaətdir.  
Əvvəli nəcabət, sonu cənnətdir.

Kim özgəyə böhtan deyir,  
Öz-özünü ləkələyir.

Unutma ki, padşahların az bəxşişi şərafətdir,  
Fəqət alçaq adamların çox bəxşişi həqarətdir.  
Həsəd aparmayın!

Bu sirdir, məyər?  
Od özü odunu yaxıb kül eylər?  
Əgər mömin şəxsə  
Dərdini desən,  
Mərhəmət görərsən sən ki Allahdan  
Nəbadə kafirə gileylənəsən,  
Şikayət edirsən, sanki Allahdan.

Əgər şərəfini itirsə bir kəs,  
Ata şərəfi də köməyə gəlməz.

*May-iyun 1992*

## ARAZ SAHİLİNDE CAVAN BİR GƏLİN

Qonşu harayından  
yer titrəyirsə,  
Burdan baş götürüb gedim hara mən?  
Göylər fəryadımı eşitməyirsə,  
Niyə yaşayıram bundan sonra mən?

Ümidi yerlərdə,  
göylərdə gəzdim,  
Dünyanın dərdləri doldu ürəyə.  
Ərim şəhid oldu, mən yenə dözdüm,  
Oğlumu igid tək böyüdüm, – deyə.

Eşit məni, Xan Arazım,  
Səsi mehriban Arazım.  
Qəlbim kimi sularında  
Axır qara qan, Arazım.

Dünən qapımızda onlar ki quldu,  
Bu gün bağ-bağçamı qana boyatdı.  
Evimə od vurdı erməni quldur  
Körpə oğlumu da odlara atdı.

Nə oldu bilmədim, hara qaçdım mən,  
Göz yaşım sel oldu soyuq meşədə.  
Qanlı alovlarla yer-göy yanarkən,  
Saçlarım ağardı bircə gecədə.

Sərhədim bir qızıl  
üzüyə dönsə,  
Arazım üzüyün büllür qaşıdır.  
Namusu, isməti itirməkdənsə,  
Sənin qucağında ölmək yaxşıdır.

Mən üz tutum hara, sular?  
Bəyaz sular, qara sular.

Qoy atılım qucağına,  
Saçlarımı dara, sular!  
Qoy dünya eşitsin, haray qoparım,  
Bədbəxt taleyimdə sən varsan mənim.  
Ya bu gün mən səndə  
məzar taparam,  
Ya da xilaskarım olarsan mənim.

Cavan Araz, qoca Araz,  
Gəldim uça-uça, Araz.  
Eşqim kimi sən dərinsən,  
Qürurum tək uca, Araz.

Arazım, mən sənə açdım dərdimi,  
Çatdır o sahilə bu gün sağ məni.  
Günəş suda qızıl yelləncək kimi,  
Bəlkə də o taya atacaq məni.

Meşədə səhərə çıxdım birtəhər,  
Boğuldu köksümdə ahım, harayım.  
...Vəhşilər görüblər...  
odur, gəlirlər.  
Al məni qoynuna, a doğma çayım,  
Qurbanam boyuna, a doğma çayım.

...Dil deyib ağladı titrək ağaclar  
Üzüb görəcəkmi o doğmaları?  
Səpildi sulara ağarmış saçlar,  
Daha da ağırtdı ağ dalğaları.  
Örpəyi havada,  
quş kimi uçdu,  
Uçub o sahilə  
qondu dan üzü.  
Dalğalar bu taydan o taya coşdu,  
O taya çatdımı gəlinin özü?

3 noyabr 1993

## KƏRBƏLADA

*İmam Hüseyin məqbərəsi*

Qızıl qapılardan astaca keçdim,  
Elə bil əsrlər dindi, danışdı,  
Görəsən mən bura haçan gəlmişdim,  
Axı yer də, göy də mənə tanışdı.

Qədim astanadan adlayan kimi,  
Üstümə çil-çırqaq leysanı yağıdı.  
Gümüş barmaqlığa sürdüm əlimi,  
Qəlbimə bir doğma hərarət axdı.

Qovuşur insanlar günəş selinə,  
Üzlərə nur qonur, şəfəq enirdi.  
Müqəddəs məqbərə önündə yenə,  
Ürəklər saflaşır, təmizlənirdi.

Nə yüksək qübbədir güzgülü tavan,  
Göylərdən ucadır dinim, imanım.  
...Bu an yumşaq bir əl tutdu qolumdan;  
Səs gəldi "Oyadır xəlqi əfqanım".  
Mən ulu sözlərin sehrinə düşdüm,  
Bu odur, İlahi, o doğma səsdir.  
Bu səsi neçə yol mən eşitmışdım,  
Yer kimi, göy kimi o, müqəddəsdir.

Dedim, a gözlərim, nə bəxtəvərsən,  
Gör kimi görürsən bu gün səhər sən,  
Mehriban baxışlar, nurani sıfət...  
Doğma məhəbbətlə qoşa alışdıq.  
Bu bir xəyal idi, yoxsa həqiqət?  
Biz sükut içində belə danışdıq.

– Azəri yurdunda de, nə var oğlum?  
– Təcavüz, xəyanət, satqınlıq, ölüm.

– Satqınlıq? Əcəba, nələr satılır?  
– Bu gün kənd satılır, şəhər satılır.  
Duydum qəlbə düşdü onun təşvişi.  
Gördüm ki, üzünə çən, duman gəlib.  
– Axı mərd olmuşdur xalqım həmişə.  
Bu cürə satqınlıq bəs hardan gəlib?  
– Şairim, and olsun Günəşə, Aya,  
Bu bir həqarətdir dərd elər bizə.  
Elə bir dövrdə gəldik dünyaya,  
Satqınlıq dərsi də verdilər bizə.

"Rüşvət deyil deyə" o vaxtı səndən,  
Salam almadılar.

Bu ki, dəhşətdir.  
Satqınlıq rüşvətə dönüb kökündən,  
Əsrimin özülü elə rüşvətdir.

Rüşvət qüvvətdir ki, tamam üzdədir,  
Əlindən tutacaq o qüvvət sənin:  
Millət vəkili də milyon üstədir,  
Vəzifə sənindir, şan-şöhrət sənin.

Mən də seçkilərdə səsə qoyuldum,  
Aldatdı insan da, şeytan da məni.  
Dili acı oldum, cibi boş oldum,  
Sağdan da vurdular, soldan da məni.

Rüşvətxor kefdədir bu gün həyatda,  
Pulun qanadıyla göy üzündədir.  
Sevgi duyğuları ayaqlar altda,  
Şəhvani hisslərsə göz üstündədir.

Gözəllik alınıb satılan zaman,  
Vəhşiyə dönməzmi dünyada insan?  
Əyər şairsənsə,  
nə düşün, nə yaz.

Şerin qiymətini verən tapılmaz.  
"Dərd çox... həmdərd yox"  
    Bu ömür nədir?  
Ev-eşik dərđidir, çörək dərđidir.  
Bu yandan da dava.  
– Dava, kiminlə?  
– Zülmətlər övladı kor Əhrimənlə.

Qonşu qan içəndir, qonşu alçaqdır,  
Bu dava iynəylə gor qazımaqdır.  
Leylilər can verir döyüşdə, ancaq,  
Gəl cəbhədən qaçan Məcnunlara bax.

Qalxdı mərd oğullar Vətənim, – deyə,  
Zadəgan övladı evində yatdı.  
Əlsiz-ayaqsızlar getdi cəbhəyə,  
Əlsiz-ayaqsız da geri qayıtdı.

Yenə kəsilməmiş torpaq alveri,  
Nə qədər qaçqın var...  
    El dözmür daha.  
Ahımız tutubdur göyü və yeri,  
Ümid Allahadır, yalnız Allaha.  
Babamın üzündən qəzəb yağırdı:  
– Bunları eşitmək mənə ağırdır.  
Müqəddəs məqbərə parlayır par-par,  
Üstündə cahanın işiq selimi?  
Yanında bir kiçik  
    məbədgah da var,  
Günəşlə yanaşı,  
    Ay olan kimi.  
– Burda yetmiş iki şəhid uyuyur,  
Gedib din yolunda qurban igidlər.  
– Xalqım da onlara dua oxuyur,  
Amma minlərlədir bizim şəhidlər,  
Vətən fədaisi cavan igidlər.

Onunla müqəddəs yerdə görüşdüm,  
Qəm ürək telini çəkdi tarıma.  
Tanrıım, nə sehirli aləmə düşdüm,  
Tanrıım, bu sehirdən məni ayırma.

...Birdən gözlərimdə gur işıq söndü,  
Mən onu səsləyən sonsuz harayam.  
Mehriban baxışlar xeyala döndü,  
Ecazkar dünyada gördüm tənhayam.  
Qəlbimdə ah çəkdi solan arzu-kam:  
– Söylə, hara getdin Füzuli babam?!  
Hani o vüqarım, o fəxrim, hani?  
Yenə də bir haray gəzdi dünyani:  
"Muradım şəmi yanmazmı?"

7 dekabr 1992

## **QANLI YANVAR**

Yermi batdı, göymü uçdu  
Söküləndə qırmızı dan?  
Yer kürəsi iki rəngdən yoğrulmuşdu –  
Qara ilə qırmızıdan.

Üfűq gümüş, torpaq kızıl,  
Neftimizlə varlananlar.  
Görün necə qaytardılar haqqımızı.  
Döz, ürəyim, döz, ürəyim!

Pəncərəmə gəlib qonan günəş, aydı.  
Muğamatın sədaları  
Əsrlərin ağısıydı.  
Ürəklərə səbir dedi, dözüm yaydı,  
Döz, ürəyim, döz, ürəyim!

Dinlədikcə bircə anlıq  
Dəhşətləri unudursan.

Sağ ol, mənim muğamatım,  
Ey varlığım, ey həyatım,  
Tarixlərin qucağından  
Yenə gəlib əllərimdən sən tutursan.  
Döz, ürəyim, döz, ürəyim!

\* \* \*

Oğul cəsədini tapmayan ana,  
İndi də şəhəri ağlar dolanır.  
Sanki dərd əlindən  
gəlib tüğyana,  
Dünyanın başına dağlar dolanır.  
Bir gəlin – körpəsi  
imanı, dini,

Yudu uşağının ağı köynöyini  
Zivəyə sərməkçin eyvana çıxdı,  
Tuşlandı gəlinə qatil gülləsi.  
Evdə haray çəkdi körpənin səsi,  
Yerə mərcan-mərcan al qanlar axdı.  
Ölümə mərdanə  
getdi cavanlar –  
Qızardı göy rəngi asimanın da.  
Əgər bir məcrayla  
axsaydı qanlar,  
Xəzər yaranardı  
Xəzər yanında.  
İnsan iradəsi  
dəmir olsa da.  
Zirehli tanklara  
göylər dünyada?  
Gör necə bənzərdir –  
biz bunu gördük.  
Qara əməllər də qara gecədir.  
Düşmənlər gəlsəydi  
sinə gərərdik,  
Bəs "dost" dediyin nə,  
bu qırğın nədir?  
Matəmə boyanmış doğma evim var,  
Kədərim sonsuzdur, səbrim möhtəşəm.  
Mənim silahım yox,  
tək qəzəbim var,  
Güllə bir yol atar,  
qəzəb həmişə!  
Neçə-neçə cavanların toy gecəsi,  
  
Dönüb oldu vay gecəsi.  
Qara geymiş anaların  
Yaş qurudu gözlərində.  
Qızıl-qızıl kəcavələr  
Üzdü şəhər üzərində...

O gün fəda etdi  
mərdlər baxtını,  
İzdiham yarıldı xiyaban kimi.  
Ulduz-qərənfilli  
insan axını,  
Düzüldü yer üstdə  
kəhkəşan kimi.  
Sahildə dalğalar  
coşdu, çağladı,  
Gəmi harayıyla  
Xəzər ağladı.  
Dünyanı çulğayan  
fəryad səsidir,  
Bundan hali edin  
gedib-gələni!  
Zəlzələ təbiət faciəsidir.  
İnsanlar gətirdi bu zəlzələni.  
Anaların ahi,  
mərdlərin qani,  
Yerdə qalmayacaq  
heç zaman, heç vaxt!  
Məgər ki, sabahın  
məğrur insanı,  
Qatil boğazından  
yapışmayacaq?!  
Qonur hər məzara  
göyün ulduzu,  
Necə ağır olur gecə matəmi...  
Kim deyir dünyada  
şəhidlər susur?!

Şəhidlər dillənir  
şahidlər kimi

"Ey qanlı yanvar,  
Əlində qan var.  
Nə qədər torpaq var,  
göy, asiman var,

Sən elə qanlısan,  
ey qanlı yanvar.  
Nə qədər rica et, nə qədər yalvar,  
Səni bağışlamaz el, "qanlı yanvar".

\* \* \*

Allah, sanki birdən zaman dayandı,  
Gördük neçə vəhşi ölümü, Allah.  
Al qandan torpaq da  
od tutdu, yandı,  
Sən necə götürdüñ bu zülmü, Allah!  
İnsan doğma yurdda  
sanki qəribdir,  
Qanlı fəlakətin  
susmur fəryadı.  
Kim ki, ölümlərə fərman veribdir,  
Bu gün necə görən o, rahat yatır?  
...Deyirlər, qaranlıq çökəndə yerə,  
Astaca yarılır şəhidlər qəbri.  
Sükutla gedirlər onlar evlərə,  
Səhər sükutla da dönürlər geri.  
Allah, şəhidlərim ölməz, müqəddəs,  
Nuru məzar üstdə yandıran sənsən!  
Sonra da əl tutub dinməz-söyləməz,  
Onları evlərə aparan sənsən.  
Onlar asta keçir çəndən, dumandan,  
Boynuma dolanmır qolları əfsus,  
Onlar ki, hər şeyi görür cahanda,  
Biz isə görmürük onları, əfsus!  
Yenə çıxsın günəş,  
parlaşın ulduz.  
Necə tapdalındı ədalət, qanun!  
...Ərşə çəkilmişdir bizim yuxumuz,  
Siz ana torpaqda rahat uyuyun!  
Bizim vicdanımız,

Qeyrətimiz siz,  
Sizə səcdə edir bir ulu millət!  
Şəhidlər sizsiniz,  
şahidlərsə biz,  
Rəhmət oxuyuruq sizlərə... rəhmət!

*20 yanvar – 4 fevral 1990*

## OĞUL TOYU

*Unudulmaz Güllərə üçün*

Bu qış isti gəldi,  
Bu necə qışdı?  
Hayif, görmədin.  
Arzuya toy etdik,  
Dünya axışdı,  
Hayif, görmədin.  
Bir gözüm ağladı,  
Bir gözüm güldü,  
Hayif, görmədin.  
Çoxdan gözlədiyin  
Gəlinin gəldi,  
Hayif, görmədin.

\* \* \*

Cahan göylərində şimşək çaxsa da,  
İllər qəmli gəlib,  
kədərli getdi.  
Bir Arzu ulduzu  
doğdu dünyada.  
Dünyada bir ümid çıçəyi bitdi.  
Bir gün qovuşmaqçın tale ulduzu,  
Bir ömür yol keçdi ümidlə Arzu.  
Qəlbinə süzülən  
Nurlu üfüqlə  
Arzu addımladı ulduzum, – deyə.  
Göylər çəmənindən axan şəfəqlə,  
Ümid də səsləndi gəl, Arzum, – deyə,  
Çalan kim, gülən kim,  
toy qızışmışdı.  
İçəridə bahar, bayırda qışdı.  
Birdən yer üzündə sırlı yel əsdi,

saçımıda əl gəzdi,  
İstdən isti.

Milyon əl içində o doğma əldi,  
Sehirli dünyadan sehirlə gəldi.  
Necə darıxmışdım

O əllər üçün,  
O əldən süzülən  
Nur sellər üçün,  
Sən elə baxırdın,  
Gülümsəyirdin.

Deməli, bu gün də  
sənsiz deyildik.

Sən oğul toyunda  
dua deyirdin.

Bu toyda, düyündə  
Sənsiz deyildik.

Yağırdı bayırda qar səpə-səpə,  
Oğlunun, gəlininin üzündən öpən,  
Sən ki, özündün!

Toya işiq saçan sanki özündün.  
Nurlu baxışlarım

Dünənki kimi,  
Bizi ayırmayıb elə bil aləm.  
– Niyə ağlayırsan, – deyirdin, – Nəbi,  
Axı mən burdayam,

mən səninləyəm!  
Gəl birgə oynayaq, göz yaşını sil,  
...Açdın qollarını, qanad tək açdın.  
Bir rəqs burulğanı

qopdu elə bil,  
Ömrümdə heç belə  
oynamamışdım.

Oldun müsafiri  
Sən bircə anın,  
Getdin, dərdin, qəmin sorağı qaldı.

Sanki arasında  
iki dünyanın  
Sönmeyən bir işiq  
zolağı qaldı.  
O zolaq sehirli  
nərdivan kimi,  
Çekirdi göylərə mənim qəlbimi.  
Gəldin oğul toyu  
Arzusunda sən,  
Sirli dəqiqələr,  
geri qayıdın!  
Bəlkə əbədiyyət yuxusunda sən,  
O gecə ilk dəfə rahat uydun.

1990-1992

## VƏSİYYƏT ƏVƏZİ

Bütün doğmalara  
üz tuturam mən,  
Ömür də gəmi tek çatır sahilə.  
Məni kəndimdəki  
ata evindən,  
Özünüz aparın axır mənzilə.  
Doğma ciyinlərin  
ucalığından,  
Son dəfə görüm ki,  
sonsuzdur cahan!

Yolları kitab tək  
varaqlamışam,  
Ötüb kəşməkəşdə illəri ömrün.  
Gözdən yaş axmayıb  
mən ağlamışam,  
Heç kəs ağlamasın mənimçin o gün.  
Gedin asta-asta,  
dalğın, pərişan,  
Ağırdır yerimək ağır tabutla.  
Dərd böyük olanda  
danişmaz insan,  
Sükutla dayansın, hamı sükutla.  
Sükutla çatdırın  
murada məni,  
Sükutla danişsin matəmli gözlər.

Yığıb sağlığında  
boğaza məni,  
Boğazdan yuxarı deyilən sözlər.  
Hardansa bir tütək  
səsi eşidim.  
Dillənsin, o kövrək  
səsi eşidim.

Şəfəqlər ucadır,  
köləgələr qısa,  
Tabutum üstünə günəş əyilsin.  
Əgər ölümümə sevinən olsa,  
Qoy o da gəlsin.  
Gəlsin, üzü tutqun,  
səsi də titrək...  
Elə düşünsün ki,  
o ölməyəcək!

Qayıtsın geriyə  
mükəddər axın,  
Qəmli il gəlməsin yaşınız üstə.  
O axşam  
üfüqə  
diqqətlə baxın,  
Bir ulduz yanacaq başınız üstə.  
Göylərin o uzaq  
zərrin ulduzu,  
Sizə səs verəcək səssiz-səmirsiz.  
Min yol baxdığınız  
həmin ulduzu  
Elə bil ilk dəfə görəcəksiniz.  
Nuruyla hər qəlbə  
çatacaq ulduz,  
Batanda Xəzərdə  
batacaq ulduz

Durnalar,  
Uçacaq  
sonra qatarla –  
Siz gəlib bir çinar basdırın yerə.

Ucalım torpaqdan  
mən o çinarla,

Dayanıb doyunca  
baxım Xəzərə.  
Eşidim,  
hardasa  
tütək səslənir,  
Bəlkə də  
Susmayan  
ürək səslənir.

1982

## SİZ EY NİZAMİYƏ ƏL QALDIRANLAR

"*Harda daş qəlbli var, –  
Nadan, avam, naşı var".  
Nizami Gəncəvi, "Sirlər xəzinəsi"*

Qədim Dərbənd torpağında  
Bir şaxtalı qış çağında.  
Gəldi nadan, görmədi ki,  
Yeri, göyü zülmət sarır.  
Yaxınlaşışb oğru kimi,  
O, bu anda bilərdim?  
Nizamiyə əl qaldıran  
Peyğəmbərə əl qaldırır.  
Bir heykəl ki, əsrlərin  
Qucağında tutub qərar,  
Bir nadanın əlləriylə  
Məyər onu yixmaq olar?  
Hardan gəldi avam, nadan,  
Neçin belə durdu qəsde?  
Bu an Fərhad dağı çapıb  
Səpələdi nadan ustə  
Göy elə bil parçalanır,  
Yer elə bil titrəyirdi.  
Bəhram Gurun Gur səsindən  
Qanlı qatil titrəyirdi.  
Yox, abidə yixildim  
O daha da uca qalxdı,  
İskəndərin qılincindən  
Birdən odlu şimşək çaxdı.  
Yerə, göyə alov saçdı,  
Nadan qaçıdı,  
Gördü gəlir arxasında  
Bir çağlayan atəş çayı.  
Odlu çayda çırpındıqca,  
gəlib çatdı Xəzərə o,

Öz qəlbini parçaladı  
öz harayı.  
Görən zülmət bir gecədən  
Sağ çıxdımı səhərə o?  
Sağ qaldısa, gecə-gündüz  
alovlanıb o yanacaq  
Yuxusundan od içində oyanacaq.  
Bir dəfə də o göz yumub,  
Görəcək ki,  
Cəhənnəmin odundadır,  
Dahilərə əl qaldıran  
Cəzasına mütləq çatır.  
Bu gün ulu Nizaminin  
Səcdəsinə aləm gəlir,  
İnsanlığı insanlığa  
Haraylayan  
gur səsinə aləm gəlir.  
Sabah isə dönüb sönməz  
Günəşə o,  
Yenə məğrur gələcəkdir  
doğmalarla görüşə o,  
Tər gülərin, çıçəklərin  
qucağında,  
Ucalacaq doğma Dərbənd  
torpağında.

20-21 fevral 1993

## PEYĞƏMBƏRİN DEDİKLƏRİ

Bir gün bir məclisə  
Gəldi Peyğəmbər,  
Vurdu titrək-titrək  
Köksündə ürək...  
Başladı tərifə onu görənlər,  
Danışdı ağızlar köpüklənərək.  
Şit tərif ləkədir –  
Qara bir ləkə –  
Düşündü, qəlbində ildirim çaxdı.  
Qəzəblə dirlədi tər tökə-tökə,  
Peyğəmbər onlara diqqətlə baxdı.

Peyğəmbər astaca qalxdı ayağa,  
Dilləndi üzündən qəm yağa-yağa,  
– Mənim əməllərim  
Allah əmriddir,  
Mən icra edirəm, Allah əmr edir.  
Sizdə təriflərə bu nə həvəsdir?  
Rəbbim deyir: Qoru öz hörmətini!  
Kəsin, yiğisdirin, qurtarın, bəsdir,  
Bu dil rüşvətini, söz rüşvətini.  
Budur həqiqət:  
Əgər ləyaqət  
Qalxsa da göylərin yeddi qatına,  
Rüşvət salar onu ayaq altına.  
Gözü kölgəlidir hər vaxt cahanda,  
O rüşvət verən də, rüşvət alan da.  
Siz onu vicdana qoymayın yaxın,  
Sakin ey ümmətim, rüşvətdən sakın!  
Bilin qoruduqça səmimiyyəti –  
Daha dəhşətlidir bu söz rüşvəti!

...Birdən ürəklərdə duruldu sular,  
Könüllər elə bil nura büründü.

Nəcib bir məcraya axdı duyğular,  
Artıq təriflər də xəyala döndü.  
İnsanlar üz tutdu  
Göylərə sarı:  
– Kaş ki, belə olsun həmişə Tanrı!

*12 mart 1995*

## KƏLBƏCƏR HARAYI

*Sair doston Samil Əsgərova*

Torpağı suladı  
igidlər qanı,  
Cinayət məlumdur,  
cani bəs hanı?

\* \* \*

Qocaman Murovun uca qoynundan  
Qəmli karvan köcür,  
dağıl, a dünya!  
Məğrur dağlarımın İsti suyundan  
Buz qəlbilər içir,  
dağıl, a dünya!  
Yurdu viran olmuş Dədə Şəmşirin,  
Qəbri tapdalındı,  
dağıl, a dünya!  
Yerin faciəsi göylərdən dərin,  
Yer də, göy də yandı,  
dağıl, a dünya!  
İgidlər sığınır həmişə haqqqa,  
Haqqı, ədaləti görür Tanrıımız.  
Dünyada şəhidlər verən bir xalqa,  
Ən əvvəl ölməzlik verir,  
Tanrıımız!

\* \* \*

Şerinlə, qəlbinlə  
dostum, hər zaman  
Sən ana Vətənin hayına çatdın.  
Özü təbiətin  
muzeyi olan,  
Doğma Kəlbəcərdə muzey yaratdır.  
Muzey də talandı,  
haray, ay haray,  
Odlara qalandı,  
haray, ay haray,

Ölüm ölücəkdir!  
Yaşayır həyat!  
Cəlladın qoy funcdan zirehi olsun!  
Sabah Kəlbəcərdə  
bir muzey yarat,  
Qanlı cinayətlər muzeyi olsun!

\* \* \*

Sən ey faciəli,  
qayğılı xalqım,  
Qəzəbli dərya tək çalxalan, bu gün.  
Heç kimə güvənmə,  
ey ulu xalqım,  
Sən özün-özünə arxalan, bu gün.  
Tarixin dolanbac yollarıyla sən,  
Həmişə vüqarla,  
qalib keçmisən!  
Mərd sözünü de hər kəsə,  
Öz qüdrətin sənə bəsdir!  
Torpaq azad edilməsə,  
Azadlıq da quru səsdir!  
Qışa düşdün yaz vaxtında,  
Sənin işin, sözün haqdır!  
Zəferlərin zər taxtında  
Baş tacımız Azadlıqdır!

\* \* \*

Çökdü vadilərə bir qara kölgə,  
Hay ver, köhnə dostum, de,  
sən hardasan?  
Ağlayır qəlbimiz yaş tökə-tökə,  
Cənnət viran qaldı,  
Dillən, hardasan?

Sabah dönəcəyik o yerə hökmən,  
Dağları dağlar tək  
görəcəyik biz!  
Al-əlvan Kəlbəcər çiçəklərindən  
Zəfər çələngini  
hörmətəcəyik biz!

1993

## **XEYİR VƏ ŞƏR**

Dünya burulğanlar  
dünyası olub,  
İzləyir hər yerdə dəhşəti dəhşət.  
Bəlkə Xeyirlə Şər birgə doğulub  
Birisı işiqdır, birisi zülmət!

Niyə çalxalanır  
yerlə asiman,  
Bəlkə əsrin itən etiqadıdır?  
Xeyir – İlahidən gələn ərməğan,  
Şər isə şeytanın kor övladıdır!

Xeyir ümman qədər,  
Şər qətrə kimi,  
Qətrə rəngdən-rəngə bürünər bəzən.  
Dünyaya gəlsə də, ifritə kimi  
Şər – mələk cildində görünər, bəzən.

Görünər... o girər  
İnsan qəlbinə,  
Möcüzə yaradır fələk, – deyərsən.  
Piçıldar bəzəkli yalanlar sənə,  
Nə çoxdur cahanda mələk, – deyərsən.

Tutar gözlərini  
qatı bir duman,  
Bir qılınc baş üstdə asılıb durar.  
Şər – hünər taxtına əyləşən zaman,  
Xeyir – həyasına qısılıb durar,  
Xeyir – əridəcək  
zülmət qışını,

Böyükdür Xeyirin səbri özü tək.  
Bəşər gözləyir ki, Şərin başını  
Xeyir ümidiylə haçan əzəcək?  
Qoy bağlansın göyə,  
yerə insanlar,  
Bəşər qaranlıqdan çıxsın işığa!  
Havadar olmasa Şərə insanlar,  
Xeyir – tez yol açar xeyirxahlığı!

*21 dekabr 1996*

## QƏRİBƏ HƏQİQƏT

Gah coşar, gah susar, gah titrər səsi,  
Özü də sirlidir əməli kimi.

Üzdə o mütilik mücəssəməsi,  
Arxada cəsarət heykəli kimi.

Özünə xoşdurmu öz aqibəti?  
İtən ləyaqətdir yaltaq xisleti.

Bəllidir, son hökmü ədalət verir,  
Xasiyyət qopmayır öz təməlindən.  
Dövran yaltaqlara var-dövlət verir,  
Fəqət mənliyini alır əlindən.

Yaltaqlıq üstündə ucalan ömür,  
Xalqın ürəyində lənətə dönür.

Yaşar səksəkəli, əsər ürəyi:  
"Başqası özünə birdən yer elər".  
Onunçun yaltaqlar, qorxaqlar təki  
Bir gündə min dəfə ölüb-dirilər.

Yaltaq yaltaqlara qəzəblə baxar,  
Göz qızdı, ömründə təhlükə bilməz.  
Yaltaq tikən evi –

Yel asan yışar.

Yaltaq yışan evi –  
el tikə bilməz.

Yaltaq – göy çinara  
çürük calaqdır.

Yaltaq öləziyən qara çıraqdır.

Rütbəli kəslərlə xoşdur qılığı,  
Rütbəsiz kəslərə rişxəndlə gülər.  
Yaltağa uyanın peşmanlığı  
Tərif şərbətindən doyanda gələr.

Bu bəlkə qəribə həqiqətdir ki,  
Söyü açıq dedin nifrətə dönür.  
Yaltaqlıq mənəvi bir rüşvətdir ki,  
Əvəzi min-milyon rüşvətə dönür.  
...Gün batdı, qaraldı göy aram-aram,  
Ay da ki buludsuz havada parlar.  
Əcaib bir yuxu gördüm bu axşam,  
Gördüm ki, yaltağa heykəl qoyurlar.

Durdu başım üstə qapqara kölgə,  
Möhkəm basdırıldı torpağa heykəl.  
"Dünyada heykəl var təlxəyə bəlkə,  
Qoy ilkin ucalsın yaltağa heykəl".

Eynək gözlərində, kitab əlinde  
O, birdən dayandı sual şəklində.

Axı ləyaqətdən məhrum oğullar  
Əyilib-əyilib donqar olurlar.  
...Çığrışdı Xəzərdə ağ qağayılar,  
Oyandıim...

Ey yuxu,  
Ey kabus çəkil!  
Bu gün başdan aşır dəndlər, qayğılar,  
Gördüyüm yaxşı ki, həqiqət deyil.

Min tufan əssə də,  
Biz yenə varıq,  
Tutsun gur səsimiz  
Bütün aləmi.  
Allah, yad düşmənlə biz bacarıraq,  
"Doğma" düşmənlərdən qorù ölkəmi!

*Oktyabr – noyabr, 1994*

## AĞDƏRƏ

Doğrudan nə qədər güclüymüşük biz,  
Vədlər ümmanında qəşəng üzürük.  
Necə də möhkəmdir gör iradəmiz.  
Şuşa əldən gedib, hələ dözürük.

Sanırdıq elə bir qan eylərik ki,  
Günəş qarşısında durmaz qaranlıq.  
Demə, elə nadir tacirlərik ki,  
Dəyər-dəyməzinə torpaq satırıq.

Yandı Xocalıda torpaq da, daş da,  
Namus üfűqünə düşdü qara iz.  
Gəzir günahkarlar yuxarı başda.  
Hələ də günahkar axtarıraq biz.

Batdı qızıl qana qarlı Ağdərə!  
Ordakı hər qarış göz bəbəyimdir.  
Necə haray çəkir burda dağ-dərə,  
O qanlı harayı eşidən kimdir?

Ürəkdə Vətənin qeyrəti varsa,  
Gərək ölüm üstə biz ölüm saçaq,  
Xalqın torpağını kim qaytararsa,  
Xalqın inamını o qaytaracaq.

19 fevral 1993

## **QARANLIQ TUNELDƏN KEÇƏN QATARAM**

Yola üz tuturam mən aram-aram,  
Gözümdə gur işiq parlayıb sönür,  
...Qaranlıq tuneldən keçən qataram,  
Köksümdə neçə yüz ürək döyüñür.

Kimə ümid verib, nur verirəm mən,  
Deyirəm ümidsiz cahan olmasın!  
Görüşlər aparıb götirirəm mən,  
Görüşlər əbədi hicran olmasın!

Hər insan ömrü də elə qatardır,  
Can atır dünyanın xoş saatına,  
Yer üstdə nə qədər faciə vardır,  
Keçdi faciələr yerin altına.

Odlu haray çəkib yansa qatarlar  
Qatarlar haraya haray qatarlar.

Cinayət! Özünə insan deyənlər  
Dərdə dərd calarmı ağır zamanda?  
Axı, yer-göy ağlar – yol gözləyənlər  
Boynunu əbədi büküb duranda?

Yer göyü, göy yeri qarşılayarmı?  
İnsan ümidi insan kəsdimi?  
Ulu Allahım da bağışlayarmı  
Yerin yerə olan ölüm qəsdini!

Nə vaxt bu suala cavab taparam;  
Niyə yer altına yer üstü düşmən?  
...Qaranlıq tuneldən keçən qataram,  
Bəs haçan işığa çıxacağam mən?

*21 yanvar – 4 fevral 1996*

## DƏHŞƏTLİ DƏRS

Səhər tezdən durub yuxudan ana,  
Belə dərs deyirdi öz uşagini.  
– Bu gün biz səninlə gedirik birgə,  
Qızım, üzümüzə gün doğdu, bəlkə.  
"Çörək pulu verin bədbəxt yetimə!"  
Əl aç, bu cür söylə, incə səsinlə!  
– Mən yetim deyiləm!  
– Yox, elə demə!  
Ay qız, ağıllı ol, ananı dinlə!

Qız baxır, bədəni əsdikcə tir-tir.  
– Dünya amansızdır, neyləyək, qızım!  
Atan altı aydır maaş getirmir,  
Deyirsən, acıdan biz ölek, qızım.  
Xəstə atanı da sıxır dərd, qubar,  
Sənin səndən kiçik qardaşın da var...

Axşam qayıtdılar pərişan, yorğun,  
Onlarda dilənçi xisləti varmı?  
– Ağzına su alıb sən niyə susdun,  
Səndən ev dərdinə qalan olarmı?

Kədərlə dilləndi qız aram-aram,  
Qəlbədə yuva salmış dərd ki, ələm ki...  
– Ana məcbur etmə! Mən bacarmaram!..  
– Həyat məcbur edir, mən etmirəm ki...

Yenə küçələrə yollandı onlar,  
Hərə fağır-fağır durdu bir tində.  
Gəlib şəstlə keçdi boynu yoğunlar –  
Quruyub bulağı səxavətin də.

Qız yenə dinmədi, sakitcə durdu,  
Baxırdı hər ötən nadan harına.  
Onun səsi çıxmır, qəhər boğurdu,  
Yağış qarışındı göz yaşlarına.

İslanıb yağışla,  
Donub küləklə,  
Onlar evə döndü bircə çörəklə.

Yenə də sabahın qorxusuya qız,  
Yatağa uzandı üz-gözündə tər.  
Uçdu bir aləmə yuxusuyla qız,  
Çörəklər görürdü, isti çörəklər.

Şimşəklər yağdırdı göy şaraq-şaraq,  
Sanki qanad çaldı məşum yarasa.  
Titrətmə, qızdırma qucaqlaşaraq  
Çəkib aparırdı qızı harasa.

Sanki ağ kəfəndi, ağ buludlar da  
Günəş çıçəyiyydi nur saçaq-saçaq.  
Qız elə aləmə uçurdu, orda,  
Bir daha heç kəsə əl açmayacaq!

Elə bil hay qopdu  
Düzdə, dərədə,  
O, quruyan çaymı, uçulan dağmı?  
Təhqirli bir dərsi öyrənməsə də,  
Bu dərd kimlərəsə dərs olacaqmi?

Qapqara bələlər,  
Yağır qar kimi,  
Donduq soyuğundan dəhşətli dərsin.  
Qoy durub ən böyük günahkar kimi,  
Bu dərsə cavabı zəmanə versin.

18-19 may 1995

## GÖZƏL VƏ GÖZƏLLİK

*Zaman yola salır gəlib-gedəni,  
Əsrlər ötüşür yuxular kimi.  
Söz var, gözəl doğma, ay anam məni,  
Ay anam gözəl doğ, mənim bəxtimi.*

*N.Xəzri*

Günəş kainata nur göndərir ki,  
Yerdə gözəlliklə o bəhsə dursun.  
Təbiət gözəl qürur verir ki,  
Qüruru gözəllər gözəl qorusun!

Gözəllik yaranıb əzəldən əzəl,  
Gözəllik əzizdir baş taclarından.  
Qoru qürurunu, a nadir gözəl,  
Sakin, sən gözəllik hərraclarından.

Qadını qürurla gözəllik bəzər,  
Bu haqqın sözünü nədimlər dedi:  
Namus doğuluşdan büllura bənzər,  
Şuşə qab ya sindi, ya cingildədi!

Dinsin məhəbbətdə kim səmimidir,  
Kəsilsin, bulaşsa çirkaba əllər.  
Gözəllik müqəddəs mehrab kimidir,  
Tanrı, toxunmasın mehraba əllər,  
O, qaba əllər!

İstəsən dünyadan sədaqət istə,  
Sədaqət sönməsin yanar şam kimi.  
Cumar bəd nəzərlər gözəllik üstə,  
Milçəklər şirəyə daraşan kimi.

Nədir yaxın eldə, uzaq diyarda  
İsmətə ləkələr düşür qapqara?  
Dəhşətdir gözəllik yad qucaqlarda  
Dönürsə göyümtül əsginaslara.

Niyə varaq kimi tale çevrilir,  
Niyə oyuncaga dönür gözəllik?  
Gözəllik bir dəfə ənam verilir,  
Fəqət əbədilik sönür gözəllik.

Çəkil, gözəllikdən iyrənc əl, çəkil,  
Qoru gözəlliyi, Tanrı, amandır!  
Bəlkə də günahkar, günahkar deyil,  
Bəlkə də günahkar buna zamandır!

Bəlalar yağış tək yağan dünyada,  
Yalanlar çevrilib həqiqət olub.  
Gündə min cinayət doğan dünyada,  
Bəlkə gözəllik də fəlakət olub?

4-14 mart 1996

## SƏTTAR MÖCÜZƏSİ

*Səttar Bəhlulzadənin 85 illiyinə*

Təntənə, dəbdəbə...  
Parlaq çilçıraq...

Təriflər sel kimi aşib-daşırıdı.  
Bunlar səslənsəydi neçə il qabaq,  
O, bəlkə neçə il artıq yaşırdı.

Günəşi görmədi qamaşan gözlər,  
Bəzən xeyri qurd tək yedi şər, əfsus!  
Dahi öz vaxtını səbrlə gözlər,  
O vaxt da çox vaxtsız yetişər, əfsus!

Kimsəyə bənzəmir ulu insanlar,  
Məhəl də qoymayır düşmənə, yada.  
Əsrini bir əsr qabaqlayanlar  
Haçan qiymətini alıb dünyada?

O zərif vücudda igid qüdrəti, –  
Çinarlar nəğməsi, dağlar səsidir.  
Biz niyə gec duyduq, Səttar sənəti  
Əsrin səkkizinci möcüzəsidir.

Əlvan çəmənlərdə çağlayan çaya  
Öz ürək dərdini o danışarmış.  
Təbiət yeddi rəng verib dünyaya  
Sən demə, bir Səttar rəngi də varmış.

Görərdi cahani o müdrik gözlə,  
Ona xəyal sonsuz, aləmsə dardı.  
Sadə uşaq kimi, bir şirin sözlə,  
Bəzən ürəyini almaq olardı.  
Qeyri-adilik də ilk adilikdir,  
Müdriklik ən böyük bir sadəlikdir.

Vətənin rəngləri –

o təkrarsızdır,  
Asanmı onlardan söz açmaq, asan?  
Səttar sənətini seyr etmək azdır,  
Gərək, diz çökərək səcdə qılasan.  
Rəng-rəng alovlandı köksündə ilham,  
Nəciblik toxumu əkdi cahanda.

Tək şəkil çəkmədi

dərd çəkən rəssam  
İnsan taleyini çəkdi cahanda.  
Özü yaşasa da zülmət içində  
Yağdı firçasından nur leysanları.  
Ömrünə xəzəllər libas biçəndə  
Tutdu gül-ciçəyə asimanları.

Qibə gulləsini tuşladı nadan,  
Ömrə zəhər qatdı hər qəlbə qara.  
Parlaq kəhkəşana ucalan insan  
Sığmazdı o fəxri xiyabanlara.

O, bəlkə müqəddəs arzuya çatdı  
Öz ana kəndinə sığındı yatdı.

Qədim Abşeronu candan sevərdi,  
Düşdü küləklərin sırr kəməndinə.

Kəndi öz oğlunu sənətə verdi,  
O da əbədiyyət verdi kəndinə.  
Adı kənd deyildir indi kənd daha,  
Dönüb nəsillərçün ziyanətgaha.

Min-min şam yandırıb o şölə çəkdi,  
Xəzərdən köksünə axdı dalğalar.  
Çinarlar üstündən coşan küləkdi,  
Məgər ki, küləyi saxlamaq olar?

Sanki onun ruhu bir ağ göyərçin,  
Bir gün qanad açdı uça göyərçin.  
Səpdi yer üzünə, o ziyanını  
Sönməyən işıqdır, susmaz səsdər o,  
Deməyin dəyişib öz dünyasını,  
Hər iki dünyada müqəddəsdir o.

*Dekabr, 1994 – yanvar, 1996*

## BULAQ BAŞINDA

(*Yalli*)

– Keçdim çölü, çəməni  
Gəzdim könül sevəni,  
– Mən də ilk dəfə səni  
Gördüm bulaq başında.

– Arzum, eşqim səmimi,  
Sən parladın gün kimi.  
– Sənə sevən qəlbimi  
Verdim bulaq başında.

– Bilirəm dileyini,  
Gəl sıxma ürəyini.  
– Məhəbbət çiçəyini  
Dərdim bulaq başında.

– Su verdin udum-udum,  
Su verdin söndü odum.  
– Dəsmalını mən yudum  
Sərdim bulaq başında.

– Hicran çıraqı sönsün  
Kaş elçilər görünsün.  
– Barı sevincə dönsün  
Dərdim bulaq başında.

20 may 2001

## **YIXILA-YIXILA**

Sevinclə ucalan,  
Dərdlə əzilən,  
İnsan Allah deyə  
Arzuya yetsin.  
Yıxıla-yıxıla  
Dünyaya gələn,  
Yıxıla-yıxıla  
Dünyadan getsin?

Ağrılar üstündən  
Gəlir ağrılar,  
Ayaqlar dünən dost –  
Bu gün yağılar.

Vallah lap ölümə  
Mən hazırlamsa,  
Şeirdən ayrıla  
Bilmirəm ki, mən.  
Yıxıla-yıxıla  
Mən yazırımsa,  
Yaxıla-yaxıla  
Oxuyur düşmən.

Sızlayır bədəndə  
Dərin yaralar.  
Ayaq ağrıları  
Hər dərddən müdhiş.  
Yıxıla-yıxıla  
Gələn misralar  
Paxila sovqatdır,  
Yaltağa bəxşış!

Doğma ayaqlarım  
Mənə gərəkdir,  
Əzim yollardakı  
Daşı, kəsəyi.

Əsa kimə arxa,  
Kimə bəzəkdir.  
Əsla istəmirəm  
Əsa bəzəyi.

Arzum nədir? Keçim  
Düzdən, dərədən,  
Görüm ağ çalmalı  
Şiş dağlarımı!  
Allah, şikəst ömür  
Diləmirəm mən,  
Allah, qaytar mənə  
Ayaqlarımı.

1 avqust 2004

## PƏRİŞAN

Gecə... Mən vurğunam  
Göylər sirrinə.  
Ulduzlar göz vurur  
Biri-birinə,  
Ulduzlar pərişan,  
Gözlər pərişan.

Gecə. Ay nəğməsi  
Sakit, mənalı,  
Ay özü göylərin  
Bəyaz bir xalı,  
Şəfəqlər pərişan,  
Səslər pərişan.

Gecə zühur edir  
Gözəl mələklər  
Tellər parıldayan  
Zər kəpənəklər,  
Tellər pərişandır,  
Üzlər pərişan.

Gecə. Xatırladım  
Sevdiyim yarı,  
Yazdım asta-asta  
Mən misraları,  
Misralar pərişan,  
Sözlər pərişan.

Səhər... Çıxdı Günəş  
Şəfəqlər axdı  
Demə, pərişanlıq  
Cahanda yoxdur  
Ürək pərişandır,  
Hisslər pərişan.

2 avqust 2004

## BUNA NƏ DEYİM?

Göyün, yerin cazibəsi,  
Ürəklərin cazibəsi,  
Buna nə deyim?

İki qəlbin məhəbbəti,  
Sevginin and sədaqəti,  
Buna nə deyim?

Yarla acı danışasan,  
Sonra gülüb barişasan,  
Buna nə deyim?

Söz yarası dərin olur,  
Mehriban söz şirin olur,  
Buna nə deyim?

Bir ömürlük yolu getmək,  
Can deyərək can eşitmək,  
Buna nə deyim?

Ömür dostum, xəyal olsan,  
Səadəti məndən alsan,  
Buna nə deyim?

İşıq yansın qaranlıqda,  
Qoysan məni tənhalıqda,  
Buna nə deyim?

Göylərdən dərd, kədər gəlir  
Təklik dərdə bərabər gəlir,  
Buna nə deyim?

21 yanvar 1988.

## MÜRACİƏT

Allahım, lütf elə  
De, bu nə işdir?  
Müqəddəs məhəbbət  
Hara getmişdir?  
Kim deyər Məcnun var  
Yoxsa Leyli var,  
Onlarla yox olub  
İnam, etibar?

Məcnun köhnəlikdir,  
Leyli köhnəlik.  
İndi “sevgi” olub  
Bircə gecəlik.  
Fəqət cavanların  
Dilinə golmir:  
“İnsan köhnəlsə də,  
Sevgi köhnəlmir!”

Axşam əlvan-əlvan  
Paltar geyinən,  
Qızlar “tanış” evə  
Gedir bir dəstə  
Gündə neçəsinə  
“Sevirəm” deyən,  
Neçə dollar öpüb  
Qoyur göz üstə.

Bu Məcnun görəsən  
Necə insandır.  
Ürəkdən gülüşür  
Təzə Leylilər.  
Cibi boş, rütbəsiz,  
Üst-başı cindir  
Müasir Leylilər  
Onu neyliyər?

Nə deyəsən belə  
Yoluq insana  
Hələ opera da  
Yazıblar ona.

Allahım, lütf elə  
Səcdə qılmağa,  
Qadir məhəbbəti  
Qaytar insana.  
Ürək istəyini  
İncə calmağa,  
Əzəldən bəzəkdir  
Sevgi cahana.

Gözlərdən yaşları  
Biz silə-silə  
Qayıdaq sevgiyə,  
Allah, lütf elə!

*26 iyul 2004*

## SƏN GƏLƏN ZAMAN

Əsdikcə bağçamda  
Sərin bir külək,  
Qızılgül parlayar,  
Kollarda tək-tək.  
Uca ağaclarım  
Səcdə edəcək  
Sən gələn zaman.

Bir boy uzanacaq  
Heyva ağacı.  
Ağ-yaşıl yarpaqdır  
Başının tacı.  
Yollara baxmaqdır  
Onun əlacı  
Sən gələn zaman.

Meynələr qol atıb  
Torpaqlar üstdən  
Quşlar haray salıb  
Orda həvəsdən.  
Qorxma civiltili  
Hay-küylü səsdən  
Sən gələn zaman.

Nurlu – günəbaxan –  
Bağçaya bəzək.  
Əncir ağacı da  
Küləkdən kömək.  
Əncir hələ kaldırı –  
Bəlkə dəyəcək,  
Sən gələn zaman.

Narın da qızıldan  
Ulduzları var.

Əfsus, seyrək-seyrək  
Bu il barı var.  
Qopar qəlbim kimi,  
Dəymış narı var  
Sən gələn zaman.

Salamla baş əyən  
Günəbboxan görərsən,  
Günəşdən üz döndərib  
Sənə baxan görərsən.  
Arxaya çevrilsən də  
Sənə baxan  
Günəbboxan görərsən,  
Sən gələn zaman.

25 iyul 2004

## **QIZIL YELKƏN**

Zülmət üfüqlərdə solğun bir işıq,  
Təbiət göylərə ulduzlar düzür.  
Dünən Ay bütövdü,  
    Bu gün yarımcıq.  
Sanki qızıl yelkən çəpəki üzür.

Ulduzlar parlayıb düşür qayığa  
İsteyir yelkənlə sahilə çıxa.  
Yelkən qucaqlaşır karvan yoluyla  
Yol alıb gedir.  
Sanki qol-boyundur çiraqban Ayla,  
Göylərə qızıldan iz salıb gedir.  
Elə bil İlahi bir əfsanədir.

Səhər... Günəş doğdu, rənglər itdilər  
Göylər mavi-mavi, sönüb ulduzlar.  
Ulduzlar yelkənlə hara getdilər?  
İlahi, aç mənə bunda nə sərr var?  
Bir qızıl qayığa möcüzə kimi,  
Min-milyon ulduzlar sığa bilərmi?

*8 sentyabr 2003*

## TOYQABAĞI DÜŞÜNCƏLƏR

Sevginin əlində  
Zərif oxu var,  
Tuşlayır ürəklər  
Qovuşsun – deyə.  
Qəlblərin arzusu  
İnam, etibar,  
Sevənlər mələk tək  
Ucalsın göyə.

Bir könül tənhadır  
İki qəlb xoşbaxt.  
Onlarçın yol açır  
Zaman ilə vaxt.

Onlar mələklərin  
Qanadlarında,  
Sırrını öyrənir  
Göy və yerin də.  
Nəsil də gözləyir  
Öz adlarında.  
İnamı bəsləyir  
Ürəklərində.

Nişan da taxılır  
Nişanə üçün,  
Toy-zifaf gecəsi  
Qoşa bir ömrün.  
Nişan doğmaliğin  
İlk addımıdır,  
Yeni bir dünyaya  
Qədəmlər atır.

Əsl şadyanalıq  
Məhəbbət eylər,  
Kim bunu unutsa  
Qəbahət eylər.

Ürəklər qoy sevsin  
Bir ömür qədər.  
Əllərə əbədi  
Qovuşsun əllər.  
Birləşsin insanın  
Nəcib əməli.  
Allah doğma etsin  
İki taleyi!  
Olsun ailənin  
Möhkəm təməli  
Polad mətinliyi  
Qız zərifliyi.

7 avqust 2004

## DƏRMAN VƏ FƏRMAN

Görən necə dözür  
Buna bədənim?  
Günlərim ah ilə  
Amana dönür.  
Bədənimin çoxu  
Dərmandır mənim  
Maaşın hamısı  
Dərmana dönür.

Həkim: – Laxtalanıb,  
Təmizlə qanı.  
Bal kimi içirəm  
Acı dərmanı.

İçirəm nə olsun?  
Ürək ağriyır,  
Ayaqlar ağriyır  
Böyrək ağriyır.

Vaxt vardı çağlayan  
Ümmandım, çaydım.  
Çıxdığım dağlara  
Bir də çıxaydım.

Köçən tək sahildə  
Sevimli bağa,  
Obaşdan qaçardım  
Balıq tutmağa.

İndi heç bilmirəm  
Nədəndir bu sərr,  
Övladlar Nabranı  
Daha çox sevir.

Atamız tənhadır,  
Qoy tənha qalsın.  
Ümidi tək bircə  
Allaha qalsın.

Nə pulu vardısa  
Tamam soymuşuq,  
Ata sevgisindən  
Daha doymuşuq.

Nolsun, bir gün toxdur  
Bir gün də acdır  
Əlacsız xəstəyə  
Aclıq əlacdır.

Çox ölkələr gəzdim  
Dərd çəkə-çəkə.  
Allahın adıyla  
Yaşadım, bəlkə.

Həkimə inam yox,  
Dərmana inam.  
Yox ömür yoldaşım,  
Yox doğma anam.  
Halallaşıb sabah  
Yola düşərdim.  
Əbədi dünyaya  
Rahat köçərdim!

Nə suyum, çörəyim,  
Dərmanım olsun.  
Tək alın yazısı  
Fərmanım olsun.

10 avqust 2004

## AY QƏLƏMİM!

– Niyə susdun ay qələmim,  
Mən susuram, sən susursan.  
– Gəlir dərdin, gəlir qəmin  
Sən yazmağı unudursan.  
– Şair, sirri özündə gör,  
Alov yoxsa, necə yanam?  
– Susmağı da sözündə gör,  
Mən ki sənə tərcümanam.  
– Ləngəri var ağ yelkənin  
Qarşısında tufan çoxmu?  
– Ağır keçir günün sənin  
Sahil üçün güman yoxmu?  
– Arzum ömrün sahilidir,  
Yazmaq üçün qəlbim, əmin.  
– Axı yazmaq təsəllidir,  
Yorulmasın qoy qələmin!  
– Göylər parlar çılcıraqla  
Yansın qəlbdə ulduz-çıraq.  
– Sən ilhamı könül bağla  
Onda ömür uzanacaq.

30 iyun 2004

## GÜNƏŞ MƏNƏ NƏ DEDİ?

Nə qədər dünyalar  
Çıxır qarşıma,  
Uca cahaniyam  
Cahanların mən.  
Yer kürəsi dönür  
Mənim başıma,  
Başına dönürəm  
İnsanların mən.

Dünya şəbnəmini  
Erkən silirəm,  
Mənim məskənimdir  
Ən uca qatda.  
Deyirlər dağları  
Aşıb gəlirəm  
Yox, aşan dağlardır  
Şəfəqim altda.

Sevirəm səsini  
Gülüşənlərin,  
Mən öz qüdrətimi  
Yerdən alıram.  
Yayın istisində  
Görüşənlərin  
Üstünə buluddan  
Kölgə salıram.

Gündüz işiq olur,  
Gecəsə qara,  
İnsan arzuları  
Ancaq nurludur.  
Bəhər mən verirəm  
Əgər bağlara,  
Əkib becərənsə  
İnsan oğludur.

Haqqı, ədaləti  
Yaxşı mənəmsə,  
Hərcayı hisslərə  
Uyma, amandır!  
Səmanın Günəşİ  
Əgər mənəmsə,  
Yerinsə Günəşİ  
Ancaq insandır.

*22 iyun 2004*

## **ANA XALISI**

Heykəldir o ömrün  
Boz sahilində,  
İllərin zəhməti,  
Böyük hünərdi.  
Rəngbərəng naxışlar  
Ana əlində  
Arfa telləri tək  
Nalə çəkərdi.

Bizi çulğamışdı  
Kasıblıq, azar.  
Amma ki, sənətin  
Görünür yeri.  
Dəyər-dəyməzinə  
Gedən xalılar  
Görəsən bəzəyir  
Hansı evləri?

Atam mən uşaqkən  
Köçdü dünyadan.  
Ana qayğıları  
Birə min oldu.  
Qəmli bir kəcavə  
Apardı zaman,  
Anam cavan vaxtı  
Saraldı, soldu.

Ağrılar ürəkdə,  
Kədər üzündə.  
Beli əyilmişdi  
Xana üstündə.

Dilində dualar,  
Qəlbində inam.  
Dağı əridərdi  
Könlünün dərdi.

Özü yazı yazmaq  
Bilmeyən anam  
Xalıya ən müdrik  
Söz köçürərdi.

Gəldi taleyinə  
Acı bir təlaş,  
Fəlakət qapını  
Çox erkən döyüdү.  
Dörd oğul itirib  
Bircə də qardaş,  
Ana sənətilə  
Üç qız böyüdü.

Anam çəmənlərə  
Erkən çıxardı.  
İplərə boyaqçın  
Güllər yiğardı.

Alnından astaca  
Təri silərdi,  
Onunla düzlərin  
Ətri gələrdi.

Boymadərən, sarı çiçək  
Dəstə-dəstə ləçək-ləçək.  
Bağda bitib nar ağacı,  
Budaqlarda ulduz tacı.

Naxışlar dönərdi  
Asimanlara  
Asiman dönərdi  
Kəhkəşanlara.  
İlmələrdə qopan  
Ulduz tufanı,  
Nura boyayardı  
Bütün dünyani.

Mən necə ayrılm  
Qəm illərindən.  
Düzlərə çıxıram  
Mən səhər-səhər,  
Özü çoxdan köçüb  
Yer üzərindən,  
Ana xalısıdır  
Çöllər, çəmənlər.

20-21 iyun 2004

## ŞAIR KİMDİR?

Şeri mən yazmiram,  
Özü yazılır  
Ürəyin dediyi  
Sözü yazılır.

Sevgi misraları  
Düzüm-düzümdür  
Sinədə titrəşən  
Sırlı sözümdür.

Məhəbbət ordadır,  
Nifrət də orda  
Mən ona dözürəm  
Soyuqda, qarda.

Ağrını, acını  
Qəlbimdir görən  
Sözlər axınlıdır,  
Mənəm köçürən.

Fikirlər layiqcə  
Söz mübarekdir.  
Şair mən deyiləm,  
Şair ürəkdir!

Uzanır ömrümdən  
Şehirli bir yol,  
Sənə minnətdaram,  
Ürəyim, var ol!

Ey qələm sahibi,  
Yaxşıca bil sən,  
Ürəksiz yazdırınmı,  
Şair deyilsən!

21 iyul 2004

## DAN YERİ QIZARANDA

Boylanır üfüpün  
Yanar atəşi  
Təbiət salama  
Durur günəşini  
Dan yeri qızaranda.

Dağlar da görünür  
Dağlardan yüksək,  
Qızıldan tökülmüş  
Abidələr tək,  
Dan yeri qızaranda.

Şəlalələr uçan  
Büllura dönür  
Çaylarsa çağlayan  
Zər nura dönür.  
Dan yeri qızaranda.

Durna qatarları  
Yaza xoş gəlir  
Durna yox elə bil  
Qızılquş gəlir,  
Dan yeri qızaranda.

İnsan oğlu erkən  
Çatır zəmiyə  
Öz halal ruzumu  
Tez yiğim – deyə  
Dan yeri qızaranda.

Yatır nurlu yerə  
Bu parlaq səhər  
Zərli bir dəryazdan  
Qızıl sünbüllər  
Dan yeri qızaranda.

Tərini silərək  
Oturur insan,  
Sonra da göylərə  
Üz tutur insan,  
Dan yeri qızaranda.

Deyəsən olacaq  
Ruzum bol Günəş!  
Şükür Allaha!  
Sən də ki, var ol Günəş,  
Dan yeri qızaranda.

17 iyul 2004

## HARAY

Öz nəslini dahi sayıb  
Dahi olandan, haray!  
Mərtəbəsiz mərtəbədən  
Haray salandan haray!  
Yaltağın özü yaltağa  
Yaltaq deyəndən haray!  
Uca-uca rütbələrə  
Boyun əyəndən haray!  
Oğru gəldi mən qaçdım –  
Haray – səsindən haray!  
Cibindəki oğurluq  
Pul kisəsindən haray!  
Rüşvətxor dedi ki, rüşvət  
Yamanca artdı, haray!  
Özü alan rüşvətsə  
İndi ikicə qatdı, haray!  
Şəxsin on-on tikdirdiyi  
Zərli saraydan, haray!  
Gur haray bağırnlardan  
Coşan haraydan haray!  
Nəbi, sənin ürəyindən  
Axıb gəldi bu haray!  
Bəlkə...Bəlkə...  
Haradasa eşidildi bu haray!

19 iyul 2004

## ÖZÜM ÜÇÜN AĞI

O qədər əzaba  
Sinə gərmışəm.  
Yaxşılıq eyləyib  
Pislik görmüşəm.

Boyun əyməmişəm  
Kimsə önündə,  
Gah coşub, gah susub  
Gah çağlamışam.  
Heç kim ağlamasıń  
Vida günündə  
Mən özüm özümçün  
Çox ağlamışam.

Əzablı ömrümün  
Qışı, qarı var.  
Heç kimdən etmədim  
Dünyada giley,  
O qədər yubiley  
Həvəskarı var  
Dedim istəyənə  
Qalsın yubiley.

Ürəkdə zülmətdir  
Göydə çıraqban,  
Mənim doğma kəndim  
Qanım, canımdır.  
Çatsın layiqlərə  
Fəxri xiyaban,  
Mənim xiyabanım  
Xirdalanımdır.

Atamın yanında  
Basdırın məni  
Daşıma “şairdir”  
Yazdırın mənim.

Atamı doyunca  
Görmədim axı,  
Üfűq kölgəliydi,  
Gecələr qara.  
İtirdim mən onu  
Lap uşaq çağı.  
Mən karvan yoluyla  
Uçaram ora.

Nəfəsi üzümdə,  
Adı dilimdə,  
Bəlkə onda bitər  
Yetimliyim də.

Qoşa Əlekberlə  
Sadiq yarıma  
Həsrətlilər kimi  
Mən rast gələrəm.  
Müqəddəs Allahdan  
Balalarıma,  
Ömür arzulayıb  
Sağlıq dilərəm.

Qəlbimdə dərdləri  
Bitər aləmin ...  
Amin!!!

5 iyul 2004

## TƏNHA DURNA

Qatarın tələsdi,  
Sənmi ayrıldın?  
Bəlkə də yorulub  
Yollarda qaldın?  
Kimi axtarırsan  
İndi, a durnam,  
– Sanki bir ah çəkdi  
Şehirli dünyam.

İpək qanadını  
Açıb gedirsən,  
Söylə, hara belə  
Uçub gedirsən?  
Sənin harda qaldı  
Baharın, yazın?  
Durna da dünyada  
Tənha olmasın!

Birdən göyə qalxdı,  
Yerə şığıdı,  
Sanki üfüqlərdə  
Bəyaz nurdu o,  
Nidası mahniydi,  
Yoxsa ağıydi?  
İlkin nəğməsini  
Oxuyurdu o.  
Beləcə ah çəkib  
Son nəfəsiylə –  
Əsrə vida dedi  
İlk nəğməsilə.

27 iyul – 23 avqust 2003

## AĞILLI GƏMİ

Səma mənim, dünya mənim,  
Dünya boyda dərya mənim!  
Tügyan etmə bu qədər sən,  
Zərif mehdən titrəyərsən.

Mən dəryada doğulmuşam.  
Dalğalarla bir olmuşam.  
Oynadacaq səni külək,  
Ağ köpüyə çevirəcək.

Qəzəbli firtına  
Tutub aləmi.  
Dalğadan dalğaya  
Adlayır gəmi.  
Sükançının mətin səsi  
Xoş nəğmə kimi!

Dəli firtınanı  
Susdurur sözü,  
Mehriban səsi,  
Bir də gəmisi.

Ağappaq köpüklər  
Halqa halqadır.  
İndi gəmi özü  
Bəyaz dalğadır.  
Balıqlar oynasır,  
Rəngbərəng, xallı...  
Firtına güclüdür,  
İnsan ağıllı?

15 iyul 2003

## GƏLDİN SƏN

*Oğlum Hacı Arzunun qızı Gülarə üçün*

İllər boyu biz gözlədik  
gəldin sən  
Bir dünyalıq səadətlə  
güldün sən  
Atan sənə anasıtək  
ad verdi,  
Anan sənə ürəyindən  
od verdi.  
Atan sanki yetimlikdən  
qurtardı,  
Göydə durna çarpaq qatar-qatardı.  
Bəlkə elə durnalarla  
gəlmisən,  
Onunçun da saçı ipək  
kimisən.  
Böyü ata, analı sən,  
əzizim,  
Doğmaların doğmasısan  
sən bizim.  
Əgər adı qoyulana  
bənzəsən  
Dünya sevinc verəcəksən  
bizə sən.  
İndi onun məhəbbəti  
səndədir.  
Sədaqəti, mərhəməti  
səndədir.  
Qoy səcdənə əyiləm mən  
dünyada,  
İndi tənha deyiləm mən  
dünyada!

12 noyabr 2003

## TƏNHALIĞIN ELEGİYASI

Fikir ağır...  
düşünürəm bir anlıq,  
bəlkə mənim  
yaşamağım hədərdir.  
Gecələrim  
gecələrdən qaranlıq,  
Gündüzlərim  
gecələrdən betərdir.  
Yuxularım  
yuxu deyil, qorxudur.  
Dərman üstdən  
dərman içim, xeyri yox,  
Ahlarımı  
göylər udur, yer udur,  
Nədəndirsə,  
ilham küsüb, şeri yox.

Yaxşılara  
mehribanam əzəldən,  
Yaltaqlara,  
paxillara nifrətəm,  
Dostlar uçub  
hara gedib görəsən  
Gülər üzə,  
şirin sözə həsrətəm  
Yer qovuşub,  
göy qovuşub sükuta,  
Tənhalıq da  
asta-asta adlayır.  
Ürək batır  
qara-qara buluda,  
Kimsəsizlik  
şimşek olub odlayır.  
Nədir gəlib  
çarpayıma qonan nur

Bir İlahi  
şəfəq saçır otağa.  
De, bu anda  
qəlbim ondan nə umur?  
Ulduz gəlib  
tənhalığı qovmağa?  
Ulduz yandı,  
sakit otaq nurlandı  
Bir ulduz da  
insan üçün hayandır!

25-26 oktyabr 2003

## HƏSRƏT

Xəstəyəm.  
Qalmışam dağlara həsrət,  
Uca zirvədəki  
Ağ qara həsrət.  
Ulduzam.  
Baxıram mən aya həsrət,  
Qurumuş vadiyəm,  
Gur çaya həsrət.

Evvandan günlərlə  
Baxan qız hanı?  
Mənə həsrətliyə  
Mən özüm həsrət.  
Onu axtarıram  
Gəzib dünyani,  
Əfsus ki, gecikmiş  
Son sözüm – həsrət!

Zaman axıb getdi,  
O, harda qaldı?  
O, bir həqiqətdi,  
Yoxsa xəyaldı?

Dərddir öz əlinlə  
Pozulan həsrət,  
İllər əqrəbindən  
Asılan həsrət!

Nə böyük bələmiş  
Bildim cahanda,  
Həsrətin özüyün  
Həsrət qalandı!

18 fevral 2004

## MƏNİM KƏNDİM – ZİYARƏTGAHIM

Mənim ana kəndim –  
Ziyarətgahım!  
Haçandır səninçin  
Qəribsəmişdim.  
Bəlkə elə buymuş  
Mənim günahım?  
Onunçun yixılıb  
Zəifləmişdim?

Əsayla astaca  
Həyətə gəldim,  
Yazın gül ətrindən  
Heyrətə gəldim!

Ağaclar ucalıb  
Heykəllər kimi:  
– Bizə sən su verdin  
Ana, ay ana!  
– Müqəddəs, ətirli  
Gözəllər kimi  
Göyə qalxırsınız  
Ana yanına?

– Sənin gözəl-göycək  
Oğul, qızın var.  
Onlar az-az dəyir  
Gözlərimizə.

– Bu gün meynələrdə  
Gümüş, qızıl var.  
Burda yerlər təzə,  
Göylər də təzə.

Eybi yox, qanadım  
Qızım, oğlumdur.

Onların taleyi  
Tale yolumdur.  
Kimə Nabran gözəl,  
Kimə Xirdalan.

– Sənin Nigar adlı  
Əziz nəvən var!  
– Kəndə gedəcəyik  
Ana, bəs haçan?  
Kəndi istəyirəm,  
Şəhərdə nə var?

Gün doğur göylərin  
Üfüqlərində,  
Bağda cəh-cəh vurur,  
Quşlar səs-səsə.

– Onun əsasını  
Mən gəzdirərəm.  
Fəqət anam yoxdur  
Yer üzərində.

Birdən saçlarımda  
İsti əl gəzdi.  
Anam hara getdi,  
Hara tələsdi?

Yamyasıl ümmandı  
Qaldım yenə tək.  
Dolandı dövrəmdə  
Yaşıl kəpənək...

12 iyun 2003

## MƏNİM CƏNNƏT SAKİNLƏRİM

### 1. OĞLUM ƏLƏKBƏR

Allaha min kərə  
Elə yalvardım,  
Sənin görüşünə  
Gəlmək üçün mən.  
Bir dəfə axirət  
Gününə vardım,  
Dirildim son dəfə  
Ölmək üçün mən.

Nənən də ordadır,  
Baban da orda,  
Ananla birləşən –  
Bu səadətdir.  
Gözümə görünmür  
Qış da, bahar da,  
Tənhalıq ən böyük  
Bir fəlakətdir.

Ayrılıq yaşında  
Qalıbdır yaşıñ,  
Biz ömür sürmüşük  
Necə dövrandır.  
Xanım, Gülüş bacın,  
Arzu qardaşın  
Şükür ki, Allahdan  
Pak ərməğandır.

Sən mənim dördillik  
Qonağım oldun,  
Gec gəlib tez gedən  
Sehirsən, sirsən,  
Məni gözləməkdən  
Bəlkə yoruldun?  
Cənnət qapısında  
Keşik çəkirsən.

Baxışında kədər,  
Gözlərində nəm,  
Deyirsən: atamı  
Haçan görərəm?

Sən «ata» çağırıb  
Köçdün dünyadan,  
Gecikdi görüşə  
Vəfasız atan!

Çalıram qırılmış  
Simsiz tarımı,  
Haçan bir bulaqdan  
Su içərik biz?  
Tanrim bağışlasa  
Günahlarımı  
Tezliklə cənnətdə  
Görüşərik biz.

Heç fikir eyləmə  
Az qalib daha,  
Şükürlər deyərəm  
O gün Allaha!

## 2. ANAM PƏRİ XANIM

Götirdin dünyaya  
Sən neçin məni?  
Qara tellərini  
Erkən ağ hördün.  
Doğdunmu əzablar  
Çəkməkçin məni  
Özün məndən böyük  
Əzablar gördün!  
Beş oğul götirdin  
Cahana, anam,

Təkcə sonbeşiklə  
Qaldın bərabər.  
Üz tutdun Allaha  
Qəlbində inam:  
Mini bir eyləyən,  
Biri min eylər!

İnsan zəhər uddu,  
Qəmlər yedi də,  
Mərd atam Ələkbər  
Köçdü dünyadan.  
Dayım Qəzənfər də  
Otuz yeddi də  
Köksündə güllələr  
Köçdü dünyadan.

Bir nəvən doğuldu –  
Atam adında,  
Sevincdən sığmadım  
Dörd il cahana.  
Fəqət, uçdu nəvən  
Quş qanadında  
Bu gün yanındadır  
Cənnətdə, ana!

Yanına gəldi ki,  
Sonra gəlinin,  
Azalsın kədərin,  
Azalsın qəmin.

İnsan girovudur  
Qara günahın,  
Tale saxlamasıń  
Kölgədə məni.  
Ulu mərhəməti –  
Qadir Allahın  
Sizə tez çatdırıdı  
Bəlkə də məni.

### 3. ÖMÜR YOLDAŞIM GÜLARƏ

Çəkdim yer üzünün  
Əzabını mən  
Qara rəngdə gördüm  
Sabahlarımı.  
Yazdım «Qəm dəftəri»  
Kitabını mən,  
Dedim: Bəlkə yudum  
Günahlarımı.

Könüldə atəş var,  
Ürəkdə ah var,  
Onların önündə  
Səcdəyə əyil!  
Fəqət sonra bildim  
Elə günah var,  
Su ilə, tövbəylə  
Yuyulan deyil!

– Ay Nəbi, sözümü  
Sənə deyirəm,  
Yox Ələkbər nuru,  
Lalə çırağı!  
Mən məgər xəstəyəm?  
Mən dərd çekirəm:  
Çox erkən itirdim  
İki uşağı.  
– Yox, sənin həyatda  
Bir nəslin vardır,  
Dünyaya övladlar  
Gətirmisən sən.  
Hərəsi bir uca  
Məğrur çinardır  
Onları igid tək  
Yetirmisən sən.

Sözü Ələkbərin  
Orda bal dadır,  
Lalə qızçıqaz da  
Qucağındadır.

Arzum var,  
Günahlar  
Bağışlanarsa,  
Cənnət kölgəsindən  
Qoşa keçərik.  
Uludur insanın  
İnamı varsa:  
Biz kövsər suyundan  
Birgə içərik.

#### 4. ATAM KƏBLEYİ ƏLƏKBƏR

Anam danışındı  
Uzaq keçmişdən!  
– Atan Kərbəlaya  
Piyada gedib.  
Doyunca o, səni heç görməmişdən  
Sanıb ki, əbədi həyata gedib.

Atam adlarayaq  
Dərə, təpə, düz,  
Altı ay yol keçib gecəbəğündüz.  
Dövran verdi mənə  
Qartal qanadı,  
Atam çağırırdı  
Haraya çatdım.  
Doğma Ələkbərin yetim övladı  
Mən üçcə saata oraya çatdım.

Başımız üstünə  
Od töküb zaman,

Anamda ata tək  
Qüdrət və mərdlik.  
Atam mən uşaqkən  
Köçüb dünyadan  
Düşünüb haçansa  
Görüşəcəyik.

Axdı gözlərimdən  
Yaş gilə-gilə,  
Dedim ki, nə əziz  
Yerde görüşdük.  
Gümüş barmaqlıqlar  
Hərarətilə  
Elə bir son qoyub dərdə, öpüşdük.

Nurani bir qoca  
Yanaşdı mənə,  
Elə bil burdaydı Xirdalan kəndi.  
Məni həsrət ilə basdı köksünə  
Bəyaz saqqalında yaş gilələndi,  
Gözümüzdə al-qızıl lalələr bitdi,  
Tanrı bu xəyalı, ya həqiqətdi?

Bir ata ömrünü  
Uzadım deyə,  
İki ata ömrü yaşamışam mən.  
Sənətdə öz sözüm, öz adım deyə,  
Əsrin dərd yükünü daşımışam mən.

Erken başı üstdə  
Şimşek çaxsa da,  
Qeyrəti illərdən illərə çatdı.  
Onu çinar kimi tufan yıxsa da  
Təzədən göyərib qol-budaq atdı.  
Yaşamadım ancaq yaşamaq üçün,  
Yaşadım atama oxşamaq üçün.

## **SORUŞMA**

İnsaf oldu, –  
Din saf oldu.  
Görüş gözleyirsən  
Ayrılıq gəlir,  
Ürək həzin-həzin  
Dinir, soruşma!

Günəş dünyalara  
Nur səpələyir  
Niyə dağ dalında  
Sönür, soruşma!

Neçin sevənlər də  
Sevməyənlər də,  
Eşq üçün səcdəyə  
Enir, soruşma!

Qəlbədə acı kədər  
Nədir, soruşma?  
Ömür asta-asta  
Gedir, soruşma!

Kimin mələk ruhu  
Uçur göylərə,  
Kimsə daş altına  
Enir, soruşma!

Torpaqda sal buza  
Dönür, soruşma!  
Belədir dünyada  
Ömür, soruşma!

## **SİZƏ SALAM OLSUN, MƏNƏ ƏLVİDA!**

Mənim əcəl adlı  
Bir gözləməm var.  
Bəlkə ondan sonra  
Sırlı aləm var.  
O aləm nədir?  
Oancaq Allahın  
Öz əmrindədir.

Ürəyim sizlayır  
Ürəklər üçün,  
Ürək boş yuvadır  
Diləklər üçün.

Bəs nəyi anırsan,  
Satqın dostları?  
Qoltuğa sığınan  
İtirər arı!

Ona çatmasa da  
Millətin əli,  
Amma ki, çağrırlır  
Millət vəkili!

Mən yerə, mən göyə  
Dedim misralar.  
Bu gün yatır qəlbədə  
Yetim misralar.

Nə qədər ömrümə  
Gəlib qan-qada,  
Dərdi edam üçün  
Dardan asmişam.

Sanardım yazaram  
O dünyada da.

Fəqət bu dünyada  
Artıq susmuşam.

Bildim ki, həyatda  
Susan bir ürək,  
Artıq o dünyada  
Heç dinməyəcək.

Yazmaq da, pozmaq da  
Demək hədərmış,  
Ürək, sənin vəfan  
Bura qədərmış?

Dostlara qoy yaxın  
Gəlməsin ölüm,  
Qarıyıb, qocalıb  
Tarix olsunlar.

Sevincim yoxdur ki,  
Dostlarla bölüm  
Barı dərdlərimə  
Şərik olsunlar.

Qaçmaz qanunundan  
Kimsə həyatın,  
Dayazda üzmədim,  
Dərində batdım.

Kaş ömrün sonuna  
Siz çox gec çatın,  
Keçdim addım-addım,  
Mən axır çatdım!

Həyatın zəngindən  
Gəlir son səda,  
Sizə salam olsun,  
Mənə əlvida!

9 yanvar 2003

## **QARDAŞIMIN TARI**

Necə də tufanlı,  
Dərdli zamandı,  
Necə də bənzərdi  
İllər illərə.  
Deyirlər mehriban,  
Zərif cavandı,  
O, mizrab vurardı,  
Zərif tellərə.

İyirmi iki yaşlı  
Müəllim, tarzən  
Öz xəstəliyini  
Bilirdi erkən.  
Zəif ürəyinə  
Təskinlik üçün  
Tellər sızlayardı  
Kədərli, küskün.

Dörd qardaş dünyadan  
Köç etdi getdi,  
Bütün ailəyçin  
Bu müsibətdi.  
Dərdini hamidan  
Gizlərdi qardaş,  
Fəqət öz vaxtını  
Gözlərdi qardaş.  
Yetmiş ilə çatır  
Tanılmır o tar,  
Kimdədir, hardadır  
O tar, yadigar.

Ya Rəb, tapılaydı  
Əziz ərməğan,  
Asardım evimin  
Baş divarından.  
Sanardım qardaşım

İndi gələcək,  
Sırlı bir mənada  
Tar dillənəcək.  
Tellərdən sızacaq  
Faciə və qəm,  
Uzaq qardaşımı  
Eşidəcəyəm.

Ölüm nə tez gəldi  
Söylə, a Tanrı,  
Susdurdu qardaşı,  
Susdurdu tarı.  
Hələ yer üzündə  
Kam almamışdı,  
Sevgi nəğməsini  
O calmamışdı!  
Ah, necə vəfasız  
Olurmuş həyat?  
Onun sarı simi  
Qırıldı heyhat!

O, gəlir gecələr  
Yuxularıma,  
Tellər də çəkilir  
Onda tarıma,  
Şehirli səs düşür  
Yerə, havaya.  
Sarı sim bir tufan  
Salır dünyaya.

Bəlkə ürəyimə  
Təskinlik üçün,  
Mehriban danışır  
Sarı sim bu gün.  
Dinir ilk yalandan,  
Son həqiqətdən,  
Sarı sim hay verir  
Əbədiyyətdən...

12 iyul 2004

## GÜNƏBAXAN

Bacım oğlu İsmayıla

Günəş üfüqlərdən  
Boylanın kimi  
Günəbaxanlara  
Salamlar deyir.  
Günəbaxanlar da  
Oyanan kimi  
Dillənir: – Ay ana  
Sabahın xeyir!  
– Bir gecə ayrıldıq,  
Darıxmısınız?  
– Sənsiz baş əyirik  
Biz yerə yalnız.  
– Mənim zərrələrim  
Sizsiniz axı,  
Siz öz nurunuzla  
Öpün torpağı.  
– Yerdə insanlar var  
Gecə də oyaq,  
Əkib sulayırlar  
Bizi, solmayaq.  
– İnsan eşqi yerə,  
Göyə də çatır,  
Hər insan qəlbində  
Bir günəş yatır.

Günəbaxanlara  
Baxan insanlar.  
Dünyada ən böyük  
Savab qazanar.  
İki Günəş üz-üzə,  
Bəzək verər gündüzə.

Mərd insan müqəddəs  
Zəhmət çəkəndir,  
Günəbaxan əkən  
Günəş əkəndir.

*11 iyul 2004-cü il*

## GÖZƏLLİK ALINIB SATILAN ZAMAN

Sevgilər itirib  
Zərurətini,  
İçilən andlar da  
Həqiqət deyil!  
Müəllim tələbə  
Bəkarətini  
Dollara alırsa  
Fəlakət deyil?

Kimsə güdür ciblər  
Səxavətini,  
Onu düşündürən  
Məhəbbət deyil!  
Nazir katibənin  
Od şəhvətini,  
Zorla söndürürsə  
Cəsarət deyil!

Dubaya satılan  
Nadir gözəllər,  
Məgər ki, dünyada  
Rəzalət deyil!  
Zərif bədənləri  
Didən cod əllər  
Tanrı qarşısında  
Cinayət deyil?

Çirkin girdablarda  
Boğulur insan,  
Onun köməyinə  
Sən yetmə, Allah!  
Sevgilər alınıb  
Satılan zaman,  
Belə günahları  
Əfv etmə, Allah!

29 iyun 2004

## **YUXULARDAN YUXULARA**

Nə zaman görmüşəm,  
Səni nə zaman?  
Hər an sıginmişam  
Etibarına.  
Sən hələ dünyaya  
Göz açmamışdan  
Gəlirdin astaca  
Yuxularıma.

Cahan gur işıqla  
Elə doldu ki,  
Qoşdum zirvələrdən  
Mən düzə kimi.  
Özüm də bilmirəm  
Necə oldu ki,  
Birdən gördüm səni  
Möcüzə kimi.

Kədərlə qarışıq  
Sevinc duydum mən,  
Baxanlarsa, məni  
Bəxtəvər sayır.  
Eyni bir taleli  
İnsanlar görən,  
Nə üçün dünyada  
Ayrı yaşayır?

Başqa bir ümid də  
Oyanır məndə,  
Sən də sıgnarsan  
Etibarına.  
Bəlkə mən dünyadan  
Köçüb gedəndə,  
Gələrəm astaca  
Yuxularına!

*30 yanvar 2002*

## FÜZULİ İLƏ SÖHBƏT

Tənha oturmuşam nə vaxtdan bəri,  
Elə bil sönmüşdür ilhamın odu.  
Təkcə ürəyimin döyüntüləri,  
Yenə aram-aram pozur sükutu.

Yol alıb sinəmdən min bir söz keçir,  
Fəqət o ustada layiq görmürəm.  
Gözümdən yamaşıl dərə, düz keçir,  
Niyə çiçək dərib çələng hörmürəm?

Dinlədim quşların təranəsini,  
Sanki birdən-birə sərin meh əsdi.  
Eşitdim kiminsə ayaq səsini,  
Sanki doğma bir əl saçılında gəzdi.

Mehriban baxışlar bulaqtək duru,  
O çal qaşlar isə qartal qanadı.  
Nurani üzündə hikmətin nuru,  
Tanıdım, tanıdım böyük ustadı.

O dindi: "Görürəm, haçandır ki, sən  
Kağızlar içinde qurdalanırsan.  
O nədir, şeirdir yazdığını deyən,  
Sən də şair misən, ay cavan oğlan?"

Baxdı lap gözümün içəinə şair,  
Dilləndim astaca, ürəyimdə qəm:  
– Şair deyəndə ki, axı nə şair,  
Min şeir yananın biri də mənəm.

– Bəli, mən bilirəm şairlik nədir,  
Kimi doğru yazır, kimisə yalan.  
Son sözü xalq deyir, zaman söyləyir,  
Şair ki, olmayırla hər şeir yanan.

Kim ki, öz elinin dördini bildi,  
El onun ömrünü uzadacaqdır.  
Kim ki, öz elilə ağladı, güldü,  
El onu qelbində yaşadacaqdır.

Könlüm bu torpaqdan ayrı deyildir,  
Şairin üreyi ilhamsız olmaz...  
Şeir deməmişəm mən dörd yüz ildir,  
Üreyim doludur, deyim, sən də yaz.

Məndən uzaq oldu doğma Vətənim,  
Daşını ləl bildim, torpağını dürər.  
Demə, misralarım sizləyir mənim,  
Ürək gülməyəndə şeir də gülmür.

O dedi, danışdı, çatıldı qaşlar...  
O dedi, o baxdı, mən isə yazdım...  
O dedi, əridi zirvələrdə qar...  
O dedi gün çıxdı  
Mən isə yazdım.

## ÜFÜQLƏR

*Qürbətdə qərib şadman olmaz imiş,  
Heç kimsə qəribə mehriban olmaz imiş.*  
*Füzuli*

– Bağdad üfüqləri çənli, dumanlı,  
Vətən üfüqləri necədir, görən?  
Ürəklər, diləklər ahlı, amanlı,  
Qərib bir yolçuyam bu yollarda mən.

Həsrətdir üfüqlər şəfəqə indi,  
Gedirəm sehirli, sırkı aləmdə.

Deyirəm: çataram üfüqə indi,  
Silinər qəlbimdən kədər də, qəm də.

Gedirəm, üfüqlər gedir mənimlə,  
Üfüqlər arasında üfüqlər durur.  
"Həyat zarafatmı edir mənimlə?"  
Hər kədər dalında min kədər durur.

Böyükdür arzusu eşqin, sənətin,  
Diləklər çağırır xoş səhər kimi.  
Yoxdur nəhayəti qəmin, həsrətin,  
Bu sonu görünməz üfüqlər kimi.

Çox getdim, çox gəzdim, nələri gördüm!  
Gah dayaza düşdüm, gah da dərinə.  
Ömrün üfüqünə çatsa da ömrüm,  
Çatmadım arzumun üfüqlərinə.

## EŞQ VƏ SƏADƏT

*Məndə Məcnundan füzun aşiqlıq istedadı var,  
Aşıqi-sadiq mənəm, Məcnununancaq adı var!*  
*Füzuli*

– Çəsməli dağlardan, sulu dağlardan,  
Keçdim məhəbbətin dağı sinəmdə.  
İki rəng yaradıb görüm ki, dövran,  
Qarası sinəmdə, ağı sinəmdə.

Eşqə ürəyimi pərvanə saydım,  
Getdim yana-yana dünya üzündən,  
Mən özüm min dəfə ağlamasaydım,  
Leysan yağardımı Leyli gözündən?

Dərdli yollarıma çökdü qaranlıq,  
Aya, ulduzlara açdım sırrimi.  
Əgər sevməsəydim Məcnundan artıq,  
Məcnunum bu qədər sevilərdimi?

Eşqin o çağlayan, coşan dənizi,  
Gör necə dərindir, necə dərindir!  
Dedim: sədaqətdir məhəbbət özü,  
Dedim: məhəbbət də sadıqlərindir.

Toxundu atəşlər gülə, yandı ki,  
Sevgini zarafat sanan olmasın!  
Füzuli ah çəkib belə yandı ki,  
Bir də onun kimi yanın olmasın!

## MƏNİM ÜRƏYİM

*Könüldə min qəmim vardır ki,  
pünhan eyləmək olmaz.*

*Füzuli*

— Hər payız dərdimi piçıldayaraq,  
Tökülür ağacdən sapsarı yarpaq.  
Dinlə, o həsrətlə səslənən qovaq,  
Mənim ürəyimdir, mənim ürəyim.

Məhəbbət sonsuzdur, ömürsə qısa,  
Nə ola, sədaqət əbədi qalsa!  
Kimin ürəyində bir tel qırılsa,  
Mənim ürəyimdir, mənim ürəyim.

Üzlərdə, gözlərdə sevgi oxunur,  
Məhəbbət ürəkdən ürəyə qonur,

Gözəllər gözündə o atəş, o nur,  
Mənim ürəyimdir, mənim ürəyim.

Bulağam, suyumdan doyunca için,  
Çəmənəm, mehriban-mehriban keçin.  
Min çiçək içindən bir lalə seçin –  
Mənim ürəyimdir, mənim ürəyim.

Nəbinin qəlbində min bir dilək var,  
Çələng toxumağa gül var, çiçək var,  
Nə qədər dünyada sevən ürək var,  
Mənim ürəyimdir, mənim ürəyim.

### ETİRAF

*Nə mülkü mal mənə çərx versə məmnunam,  
Nə mülkü maldan avarə qılsa məhzunam.*

*Füzuli*

– Sevmədim dünyada qızıl-gümüşü,  
Dedim ki, vüqarım etibarımdır,  
Gözəl sevgilimin şirin gülüşü,  
Mənim dövlətimdir, mənim varımdır.

Sevmədim dünyada şanı, şöhrəti,  
Onları həyatda əfsanə sandım.  
Bax, həmin dediyim vari, dövləti,  
Öz ürək qanımla özüm qazandım.

Axtarib gəzərəm könül yarımı,  
Gəzərəm ömrümün baharı kimi.  
İstəsə sevgilim göz yaşlarını,  
Düzərəm boynuna mirvari kimi.

Nadan qulaq assın qoy yaxşı-yaxşı,  
Sevgi sevincimdir, sevgi qəmimdir.  
Bir ala gözlünün odlu baxışı,  
Mənim cənnətimdir, cəhənnəmimdir.

Nəbijyəm, bir dağam başı qarlıyam,  
Demə: zirvəmdəki o duman nədir?  
Bütün varlılardan daha varlıyam,  
Dövlətim məhəbbət, varım sevgidir.

### SƏBA YELİ

*Nə yanar kimsə mənə atəşi-dildən özgə,  
Nə açar kimsə qapım badi-səbadan qeyri.*

*Füzuli*

— Qapımı döydüler, "Buyurun" dedim,  
Səslədim, içəri gələn olmadı.  
Qapımı astaca bəs kim açdı, kim?  
Gözlədim, içəri gələn olmadı.

Xəfif səs eşitdim yanımda birdən,  
O səs haradansa mənə tanışdı.  
Dayandım, ayağım qopmadı yerdən,  
Sanki dilə gəlib kimsə danışdı:

"Kiçik damla" idim Kür çayında mən,  
Yazda buxarlanıb qalxdım dağlara.  
Yoruldum bu uzaq yollarda, bəzən,  
Qondum, dincəlməkçin, göy budaqlara.

Bir günsə qoşuldum səba yelinə,  
Elə bil Kür özü mənimlə gəldi.

Doğma şairimin uzaq elinə,  
Xalqın ürək sözü mənimlə gəldi.

Dinlədim... Gözümdən  
Keçdi duman-çən,  
Çağladı könlümün eşqi, həvəsi.  
Dedim: "Səba yeli, sən xoş gəlmisən,  
Ey Odalar yurdunun sərin nəfəsi!"

Dilində Vətənin səsi, sorağı,  
Dağımı, daşımı dolaşdın mənim.  
Kədərli, qüssəli bu səhər çağı,  
Yaxşı ki, qapımı sən açdın mənim!  
Zülmət çulğalayıb həyat yolumu,  
Dünya acımayır ürək ağrima.  
Gəl, gəl, geniş-geniş aćım qolumu,  
Səni, səba yeli, basım bağrima.

...Qəmləndim, sevindim, ağladım, güldüm  
Süzüldü göz yaşım yanaqlarına.  
Sanki Vətənimlə üz-üzə gəldim,  
Dəydi Kürün suyu dodaqlarına.  
Səsləndi riqqətlə sinəmdə ürək,  
Sandım könül sözüm dünyaya çatdı.  
O gün səba yeli yorğun yolçutək  
Elə bil baş qoyub qəlbimdə yatdı.

...Füzuli danışdı,  
Füzuli susdu,  
Duydum nəfəsini ilk bahar kimi.  
O şerin, sənətin vüqarlı dostu  
Çəkildi, gözümdən xəyallar kimi.

O məni dindirdi şirin dil ilə,  
Sonra şəfəq olub o uçdu, getdi.

Elə bil gəlmışdı səba yeliylə,  
Səba yeliylə də sovuşdu getdi!

Baxdım... Sakit otaq...  
Yenə təkəm mən,  
Bəs niyə qəlbimdə atəş var indi?  
Kimsə yox... Amma ki, görüşümüzdən  
Durur bu şeirlər yadigar indi.

1958.

## KİTABLAR VƏ ƏZABLAR

(Poemadan parçalar)

**Mənə doğmasınız, mənə yadsınız!**

Kitablar – həyatda  
yanar işıq tək,  
Səması ucadır,  
üfűqü sonsuz.  
...Bir vaxt əlinizdən  
tutdum uşaq tək,  
İndisə əlimdən  
siz tutursunuz.  
Kitab səadətdir,  
kitab zülümdür,  
Kimə ölməzlikdir,  
kimə ölümür.  
Ürək səsi gəlir  
səhifələrdən,  
Qandan damla-damla  
sızan sizsiniz.  
Məgər mən yazmışam,  
sizi məgər mən,  
Mənim bəxtimi də  
yazan sizsiniz.  
Kitab kim deyir ki,  
şöhrətdir yalnız.  
Kitab məgər ömrə  
qənim deyildir?  
Yox, sizin həyata  
göz açdığınız  
Yuxusuz gecələr  
mənim deyildir!  
Ey mənim, yox ikən  
var olanlarım,  
Var olub

Dünyaya  
car olanlarım!  
Niyə baxırsınız  
soyuq-soyuq siz,  
Məgər sinənizdə  
Sönüb odunuz?  
Doğulub göylərdə  
səssiz-səmirsiz,  
Bəlkə də hazırla  
nazir oldunuz?  
Bunu bacarmazdı  
şair olan kəs,  
Siz ki, yoğruldunuz  
sehrdən, sirdən.  
Siz bir saraysınız –  
məğrur, müqəddəs  
Onu mənmi tikdim  
sözdən, sətirdən?  
Mənə doğmasınız,  
mənə yadsınız.  
Siz ki, məndən ayrı  
bir həyatsınız.  
Duyğular –  
şübhənin məngənəsində,  
Bəzən sürünmüşəm  
mən dizin-dizin.  
Doğma oxular məhkəməsində,  
Tənqid mənim olub,  
tərifə sizin.  
O qədər doğulub  
naşı misralar,  
Əlimlə onlara  
məzar qazmışam.  
Gəlib ilahidən  
yaxşı misralar,  
Ancaq pislərinin  
özüm yazmışam.

Müqəddəs kitablar,  
əziz kitablar,  
Nə söz götürmədim  
mən sözdən ötrü.  
Məndən ömür alan  
mənsiz kitablar,  
Əsdim yarpaq kimi  
mən sizdən ötrü.  
Tanrıım, bu sözü də  
cahana çatdır,  
Sevgi qəlbdə olsun,  
üzdə olmasın.  
O xalq azaddir ki,  
dili azaddir!  
Qoy söz azadlığı  
sözdə olmasın!  
Bir dostun əlindən  
üzülüb əlim,  
Fikrini yad etmək  
fəqət mümkündür:  
– Sabah ölüçəksə  
əgər ki, dilim,  
Ey Tanrıım,  
Sən məni  
bu gündən öldür.  
Gün keçir,  
İllərin  
gur dalğasında,  
Bağlıyam şerə mən,  
şəriyyətə mən.  
Bir ulu məbədin  
astanasında,  
Gəlirəm əbədi  
ibadətə mən.

## Dilə ibadət

Sənsən ucalığım,  
sənsən qürurum,  
Mənim ayrılığım,  
görüşüm də sən.  
Gecədən süzülən  
ağappaq nurum,  
Gündüzdən boylanan  
Günəşim də sən,  
Ay ana dilim!  
Göylər layla desin,  
dağa baş qoyum,  
Mənim intizarım,  
nigaranimsan.  
Həsrət səhrasında  
bir içim suyum,  
Sevgi qıtəsində  
gur ümmanımsan,  
Ay ana dilim!  
Səndən uzaqlarda  
biz qaldıq yetim.  
Ancaq səslənirdin  
yuxularda sən.  
Bəlkə müvəqqəti məğlubiyyətim, –  
Amma ki, əbədi bir təntənəmsən.  
Ay ana dilim!  
Yaralar təzədir,  
yaralar dərin,  
can qoyduq, tər tökdük  
elimiz üçün.  
Dilini kəsdilər  
Dil deyənlərin,  
Dil deyib ağladıq  
dilimiz üçün,  
Ay ana dilim!

Xoşdur hər çəmənin,  
çölün öz gülü,  
Çəmənlər gül açsın  
baharla, yazla.  
Gəlin yaxşı bilək  
biz iki dili,  
Ancaq, ikidilli  
olmayaq əsla!  
Ay ana dilim!  
Durur arzularım  
hələr gözümdə,  
Neçə deyilməmiş  
söz də qalıbdır.  
Uca bayraqımsan,  
dünya üzündə,  
Səndər gullələrdən  
iz də qalıbdır.  
Sənə nankorluqdan  
min qəlpə dəyib,  
Dilə dəyən yara  
hər qəlbə dəyib.  
Ay ana dilim!  
Dil özü –  
Ən böyük  
mötçəzdirdəsə,  
O alıb gücünü  
doğma xalqından.  
Dostlar öz dilinə biganədirəsə,  
Nə umaq yadların  
soyuqluğundan,  
Ay ana dilim!  
Əzizdir öz yurdum,  
torpağım mənim,  
Mən ki, vətən deyən təriqətdəyəm.  
Ucal, ey müqəddəs  
bayraqım mənim,  
Önündə əbədi ibadətdəyəm.

Məni bu səcdədən  
ölüm ayırar,  
Sonra diz çökəcək  
övladlarım var!  
Ay ana dilim!

### Sözə ibadət

Əsrlər atını  
erkən çapanda,  
Göylər yazılmamış  
mavi kitabdı.  
Bəlkə insan oğlu  
odu tapanda,  
Sevincdən, heyrətdən  
ilk sözü tapdı.  
Zaman həm qəzəbli,  
həm mehribandır,  
İlk sözü yaradan  
ilk yaradandır!  
Bəzən illər ilə  
gəzdim hər sözü,  
Sözlər çıraq-çıraq  
alışandımı?  
Mənə piçildayan  
bu qədər sözü,  
Daşan sel,  
Axan çay,  
göy ormandımı?  
Hər sözün rəngi var,  
hər sözün ətri,  
Mən sözü,  
Söz məni  
məhrəm sandımı?  
Mənə piçildayan  
bu qədər sətri,

Yerdimi, göydümü,  
asimandımı?  
Onları mən yazdım  
desəm düz olmaz,  
Bir qəlbə bu qədər  
axı, söz olmaz!  
Sözlər –  
göz-göz sızan  
bulaqlar kimi,  
Tələsir gur axan  
bir çaya dönsün.  
Sözlər –  
göz-göz yanan  
ocaqlar kimi,  
Ürəklər odundan  
nura bürünsün!  
Sözlər –  
göy ağaçda  
yarpaqlar kimi,  
Qoy uca zirvədən  
uca görünsün.  
Mənə müqəddəsdir –  
elin taleyi,  
Ürəklər sözlərin  
öz paytaxtidır.  
Millətin bəxtidir, –  
dilin taleyi,  
  
Dilin taleyi də  
xalqın baxtıdır.  
Ey söz –  
ən ilahi  
Vətənim mənim  
Gücsüzlüyüm də sən,  
qüdrətim də sən,  
Sənsən dostum mənim,  
düşmənim mənim,

İşığım da sənsən,  
zülmətim də sən!  
Elə ki, dilimdə  
soluxur sözlər,  
Sözümə əfsus!  
Ürəksiz dedinmi  
ox olur sözlər,  
Oxlar da sancılr  
Özümə, əfsus!  
Sözlərlə ucalan  
sənətə alqış!  
Sənəti ucaldan  
millətə alqış!

### "Kiçik təpə"nin böyük bələsi

Bəlalı övladım  
ay "Kiçik təpə"m,  
Səni vərəq-vərəq  
Gəl, bir də öpəm!  
Üç il gözlərimin getdi qarası,  
Şirin əzabımı  
kim qaytarar, kim?  
Sən "Kiçik təpə"min  
böyük yarası,  
İndi də qəlbimdə qövr edir mənim.  
Görünməz düşmənlə  
necə bacarım?  
Bizim İttifaqda  
nə hay-haraydı?  
Hər vaxt gur danışan  
sənətkarlarım,  
Qapılar dalında piçhapiçdaydı,  
Qəzəb şərbətini  
içdilər o gün,  
Mənim damğam oldu:  
"xalqın düşməni".

Nə kiçik qəlb ilə  
ölçdülər o gün,  
"Böyük müəllimlər"  
"Kiçik təpə"ni.  
Sinəm yaralandı  
od gullələrdən,  
İndi insan olan  
buna tab gətir!  
Səhifə-səhifə  
məqalələrdən  
Təhqirlər yağırdı,  
sətirbəsətir:  
– Mənzum roman yazır,  
dünənki uşaq,  
Yazır lap yalandan,  
qələtdən yazır.  
– Bundakı boyabax,  
cəsarətə bax,  
Qürbəti görməyən  
qürbətdən yazır.  
(Onda düşünsən  
belə sən gərək:  
Ölüdən yazmaqçın  
öləsən gərək).

"Nəbi nə ədayla meydana girdi,  
Hələ ki, sənətdə bizim meydandır.  
Qoymayın o şerə bəyi gətirdi,  
Hələ bəy oğlu da baş qəhrəmandır".  
Necə dolu kimi yağıdı böhtanlar,  
Qırımızı bir gəncin əqidəsini?  
Bəlkə bir vaxt əli qana batanlar,  
Belə batırarmış şerin səsini.

– Kim deyər yolunu  
azmayıb Nəbi,  
Bizim dövrümüzə  
bietibarmış.

– Bunu təsadüfən  
yazmayıb Nəbi,  
Bəylərə xanlara  
rəğbəti varmış.  
– Görən keçmişindən  
nə çıxar baxsan.  
O bəy nəslindəndir  
özü də yoxsa?  
Mənzum roman yassın,  
ziyanlı, uzun,  
Özü də İttifaq  
katibi olsun!  
Böhtan yağıdırıldı  
mənim adıma,  
Sözün ağasısan,  
şerin qulusan.  
Bir şair nidası  
düşdü yadıma  
"Bəy oğlu, deməli, köpək oğlusan!"  
Ürək!  
Necə dözdün  
itihama sən?!  
Günahsız müqəssir!  
Bu necə işdi?  
Yaxşı ki, o zaman  
37-dən  
üç dəfə 7 il  
ötüb keçmişdi.  
Yoxsa qarışardı  
halal-haramla  
Qaça bilərdikmi təzə dəhşətdən?  
Hələ yazılmamış  
kitablarımla,  
Əbədi susardım,  
yarı yolda mən.  
Beləcə az qaldı  
dara çəkilim,

Özüm müttəhimdim,  
sözüm vəkilim.  
Hər misra qaldırdı  
Bir sıpər kimi,  
Hər misra qaldırdı  
Çılğın səsini.  
Onda Mehdi Hüseyn  
cəngavər kimi,  
Gərdi hücumlara  
öz sinəsini.  
Səni axtarıram,  
çatmayır əlim,  
Baxıram, gur işiq bir anda sönür.  
Sənə rəhmət olsun  
Mehdi müəllim,  
İllər arxasından  
yerin görünür.  
Yox, yox sağalmamış  
qəfil yaralar,  
Dalğa çəkilsə də,  
izləri qaldı.  
Fəqət ürəyimdə  
təskinliyim var,  
Mən "düşmən" olduqca  
dostum çoxaldi.  
Məktublar...  
Hər məktub  
Bir qanaddımı,  
Məktub – sevinc dolu  
Kainatdımı?  
Atəşli əllərdən  
isindi canım,  
Sözü dəstə-dəstə  
Nərgizlər dedi.  
O, kişi qeyrətli  
Mirvarid xanım,

Zərif cəsarətlə  
mərd sözlər dedi,  
İllər – haqsızlara  
"sağ ol" demirlər,  
Çoxu sual qoydu  
əsrin adından,  
Abbaslar, Famillər,  
Əhməd Cəmillər,  
Sonra İslmayıllar,  
sonra Qabillər,  
Məğrur cavab verdi  
nəslin adından.  
Məhrəm duyğuların  
mənəm möhtacı,  
Dünyaya məlumdur,  
Məlum dostlarım.  
Yaşayan dostlarım  
başımın tacı,  
Məğrür abidədir,  
mərhüm dostlarım.  
Gecə də, gündüz də  
gəlirəm yenə,  
Mən o heykəllərin  
ibadətinə!  
Əsirmi illərin  
soyuq yelləri?  
Dumanmı yüksəlir  
ömür dağından?  
Axı otuz yaşı  
gəncin kədəri,  
Susmur otuz ilin  
uzaqlığından.  
Susmur, haray çəkir,  
bu gün biz barı,  
Mehriban söykənək –  
ürək-ürəyə.

Bir daha nəsillər  
görməsin deyə, –  
O ağır  
Dəhşətli  
ittihamları!  
Bir də söyləməyək  
sonradan, – əfsus!  
Ey böhtan,  
Bir dayan,  
Ey ittiham sus!  
Hər şeyi yerbəyer  
Etmirmi zaman?  
Haqsızlıq yükünü  
həqiqət çəkir.  
...Kimsə xəcaletləri  
getdi dünyadan,  
Kimsə lap bu gün də  
xəcalət çəkir.  
Ömrü uzun olsun  
təki onların,  
Yenə görüşürük  
biz dostlar kimi.  
Çoxdan əfv etmişəm,  
mən ki, onları,  
Görəsən oxucum  
əfv edəcəkmi?

### Gecənin qoynunda bu görüş nədir?

Gecənin qoynunda  
bu görüş nədir?  
O, gəlir qüdrətli  
hökmran kimi.  
Gözümü yumdummu  
o mənimlədir,  
Yer kimi, göy kimi,  
kəhkəşan kimi.

Bilmirəm heç hardan  
O peyda olur,  
O atlı,  
Fikrimsə  
Piyada olur.  
Dinir öz inamı,  
Öz məntiqilə.  
Ondadır ədalət,  
Məndədir xəta.  
Onun gecə yarı  
Söz məntiqiyilə,  
Bütün həqiqətlər  
yetir isbata.  
O açır torpağın,  
göyün sırrını,  
Məni də özüylə qanadlandırır.  
Dəyişir Ay ilə  
Günün yerini,  
Zöhrə ulduzunu  
Axşam yandırır.  
Deyir: –Qeyrətdədir  
İnsan hünəri,  
Deyir: – Özündən küs  
Baxtından əvvəl.  
O dinir...  
Dünənim  
Qayıdır geri,  
Gəlir, gələcək də  
Vaxtından əvvəl.  
Deyir: – Yazılsa da,  
göylərdə baxtin,  
Sənin taleyindir –  
sənin torpağın.  
Sözlər büllur kimi,  
sözlər tərtəmiz.  
Onun müqəddəsdir

Gözlərində nur,  
bəzən toqquşduqca  
fikirlərimiz,  
uzaq ulduzlardan  
qığılcım qopur.  
Qoşa dolanırıq  
dağda, aranda,  
Sözü düz demədin,  
acığı gəlir.  
Əfsus ki, o gedir  
dan qızaranda.  
"Yat" – deyir,  
bəlkə də  
yazığı gəlir.  
Qalır onun daşdan  
keçən məntiqi,  
Səhərin nuruna  
bürünür aləm.  
Gündüz məndə olsa,  
gecə məntiqi.  
Mən bütün dünyaya  
əncam çəkərəm.  
Gecə... Asimanda  
ulduzlar titrək,  
Gecə... Yuxu qaçıır  
yenə gözümdən.  
Gecə... O gələcək.  
indi gələcək.  
Gecə... Qorxurammi  
özüm-özümdən?  
Yox, yox gözləyirəm,  
Yox, yox səsləyirəm.  
Yenə səninlədir sözüm-sovum, gəl,  
Mənim məndən müdrik  
Filosofum, gəl!

## ANA

("*Ana*", "*Baci*" və "*Ömür yoldaşı*" üçü birlikdə  
"*Əbədiyyət poemaları*" adlanır)

Uca zirvələrin  
ucası anam,  
Əsrin bəyaz saçlı  
qocası anam!  
Batıb günəş kimi,  
Solub ay kimi  
İllərin qaranlıq dumanında o.  
Elə bil yol keçib  
Daşqın çay kimi  
Dincəlir qocalıq ümmanında o.

Bu axşam saçlarımda  
Gəzdi ana əlləri,  
İsti ana əlləri.

Boz çinar yarpağıdır  
O göy damarlı əllər,  
Bir evin dayağıdır  
Doğma  
Qabarlı əllər!

Üstümdə zaman-zaman  
Əsdi ana əlləri.  
Neçə dərdin yolunu  
Kəsdi ana əlləri,  
İsti ana əlləri.

Yenə də saçlarımda  
Gəzdi ana əlləri.  
Titrədi yarpaq kimi,  
Əsdi ana əlləri.

Aşdım uzaq illəri,  
Nur yağdı göyə, yerə,  
Məni bir qonaq kimi  
Uşaqlıq çağlarına  
Apardı birdən-birə  
İsti ana əlləri.  
Yenə də saçlarımıda  
Gəzdi ana əlləri.

O əllər  
qayğılı,  
sakit, mükəddər.  
Düşünür...  
Anamın fikri hardadır?  
İndi xəyalında qalsa da rənglər,  
Gözünün şəfəqi xalılardadır.  
Hər xalı  
Anamın nurlu xəyalı.  
... "Sarı rəng – nar qabığı..."  
Qara rəng – qoz yarpağı..."

O əllər  
bir qəlbin  
nəğmələrini  
Dindirib rənglərə işıq verərdi.  
O əllər  
hananın ilmələrini  
Arfa telləritək dilləndirərdi.  
Yenə tellər kimi  
Dillən, ay əllər,  
Rənglərin dilini bilən ay əllər...

Öpdüm diz çökərək  
o əlləri mən,  
Anamçın kainat zülmətdir bu gün.  
Yerə işıq verən,  
Göyə nur verən  
Dünya işığına həsrətdir bu gün.

O baxı...  
Xəyallar o qədər şirin...  
Gəlir yuxusuna gül də, çiçək də,  
Təbiət,  
Nə böyük qəbahət etdin  
Ana gözlərinə qəsd eləməkdə.

O yumur gözünü,  
Gedir qocalıq...  
Günəşli asiman  
Göz önungdədir.  
O açır gözünü,  
Zülmət... qaranlıq...  
Qaranlıq bir cahan göz önungdədir.

O yatır,  
Baxanlar deyir, bəlkə də  
Bəyaz çarpayıda  
Bir qarı yatır.  
Qocalıq bağına  
düşən kölgədə  
Həyatın xəzanlı baharı yatır.

Əriyir  
Sükutda  
vaxt gilə-gilə...

Bacılar növbəylə mürgüləyirlər.  
Onlar  
    öz yuxusuz  
        gecələriylə  
Ana yuxusuna  
Keşik çəkərlər!  
Üç zərif qanaddır  
Anaya üç qız.  
Anam asta-asta bir səhər dedi:  
– Qızlar,  
Əllərimə xına qoysanız...  
Bəlkə də yanğımı götürər, – dedi.  
Bir zaman ilməli,  
Hanalı əllər,  
İndisə gəlintək  
Xinalı əllər!  
Elə sevinc vardi onun səsində,  
Qaldırdı əlini – oğlum, bax, – deyə.  
Elə bil  
Son vida  
    kəcavəsində  
Anam tələsirdi gəlin köçməyə...

Hara tələsirdi?  
Sonsuz zülmətə?  
Hara tələsirdi?  
Əbədiyyətə!  
Onunçün ay çıxmır,  
Gün əyilməyir,  
Qatı duman tutub  
    çölü, çəməni.  
Həyatda məni də görə bilməyir,  
Yalnız yuxularda o görür məni.

Görür... yolum kəndin  
İçindən keçir,  
Dönür uzaqlardan  
yanıma illər.

O görmür  
Saçıma necə dən düşür,  
Necə yazı yazır alnıma illər!  
Dolaşır saçımıda  
Əlləri yumşaq...

Dillənir:  
– Uşağım sıñixib deyən.  
Uşaq,  
üç uşağı  
Atası uşaq,  
Sakit dayanmışam qarşısında mən.  
Ana, yerin vardır  
Gözlərim üstə...  
Elə istədim ki, uşaq olum mən...  
Bir də uyumaqçın dizlərin üstə  
Uşaq olum mən.

Ömrünün yaz çağrı  
Qayıtsın deyə  
Elə istərdim ki, uşaq olum mən.  
Gözünün işığı qayıtsın deyə  
Uşaq olum mən.

Bir daha laylanı eşitmək üçün,  
Elə istərdim ki, uşaq olum mən.  
Sən məni bir daha böyütmək üçün  
Uşaq olum mən.

Səni uca tutum  
Cahanda, ana,  
Mənə arzu da sən,  
Qanad da sənsən.  
Sən özün savadsız olsan da, ana,  
Mənə ilk müəllim  
Həyatda sənsən!

Yazan taleyimi  
Titrək əlindir.  
Dilim,  
Ana dilim  
Sənin dilindir!  
İlhamım su içib  
Sənin qəlbindən,  
coşub dalgalanıb  
Arzu ümmani.  
Bakıdan uzağa  
Getməsən də sən,  
Gəzmisən mənimlə  
Bütün dünyani.

Ana, ilk zərrəsi doğma vətənin  
İsti qucağından  
Başlanır sənin.  
Gəzdim yer üzünü  
Mən ölkə-ölkə,  
Xəyallar dolaşıb  
Sən – deyə gəldi.  
Gördüyüm hər diyar  
Mənimlə birgə  
Sənin ayağına səcdəyə gəldi!

Söylə, günəşmisən  
Dünya üzündə?  
Həyat  
Şəfəqinə, nura boyana!  
Verdiyin məhəbbət,  
Nifrət üçün də  
Sağ ol, ay ana!  
Mənim düşmənimə  
Sən ilk düşmənsən!  
Mənim dostumunsa  
İlk dostu sənsən!  
Qoy dinsin sevənlər

Ana dilimdə,  
Hər kəsdə ana tək  
Etibar olsun,  
Mənim sevgim üçün  
Qoy sevgilim də,  
Ay ana,  
Tək sənə  
minnətdar olsun.

O gün ki,  
İlhamla  
verdik əl-ələ,  
Əbədi atəşlə  
Odlandı sinəm.  
Dünyada sevinci dəqiqələrlə,  
Əzabı illərlə ölçülən mənəm.  
Bir anın kədəri  
Yüz saatındır,  
Hardadır  
Narahat gecənin sonu?  
Sanki mənim üçün yuxu satındır,  
Ömrüm bahasına alıram onu.  
Uçub  
ulduzlara  
çatıram bəzən,  
Mən yerdən  
Göylərə gedən  
sorağam.  
Elə səksəkəli yatıram bəzən  
Yuxuda görürəm  
Yenə oyağam!

Belə yaranmışdır  
Şairlər, belə!  
Dünyanın danışan dilləriyik biz.  
Kainat tarının  
Zaman əlilə

Tarıma çəkilmiş  
telləriyik biz.

O tellər,  
O tellər,  
Elə kövrəkdir!  
Xərif yel əsdimi  
Səslənəcəkdir!

Keçirik...

İzimiz  
Aranda, dağda,  
Dolama yolları ömür sayırıq.

Əgər kəndirbazlıq bacarmasaq da,  
Əsəblər üstüylə addımlayırıq.

Bir ümid iziyələ  
Min xəyal keçir.  
Yollara baxdıqca  
Mən yana-yana,  
Bəzən  
Ürəyimdən  
Bir sual keçir:  
Niyə şair doğdun  
Məni, ay ana?  
Mühəndis olsaydım  
Pis olardım?  
Qırçın

qayalarla  
qardaş olardım.  
qarlı zirvələrdə  
qurub çadırımı

Sehirli dağlara sirdaş olardım.  
Bəs həkim?  
Ürəyim

Nura dönərdi  
Sönən ömürlərin qaraltısında.  
Həyat ulduz-ulduz

Şəfəqlənərdi  
Cərrah bıçağının parıltısında.  
Süzülür  
Qəlbimə  
Min nəğmə,  
Min səs...  
Yer də,  
Göy də dinir  
Qəlbim dinəndə:  
Niyə pianoçu  
Doğulmadım bəs?  
Üzeyir,  
Bethoven  
Yaşardı məndə.

Almaqçün  
İlhəmin  
Lal sirlərini,  
Dərələrdən keçib  
Dağlara qalxdım.  
Sənətin  
Köləlik zəncirlərini  
Taleyin qoluna  
könüllü taxdım.  
Ömrün yollarında  
Mən axşam-səhər  
Sanki tələbəydim  
əli kitablı...  
Şeirli günlərim –  
Əzablı günlər,  
Şeirsiz günlərim –  
daha əzablı.  
Bir damla  
Olsam da  
Ümman cahanda,  
Qəlbimə ümidiñən  
düşən iz oldu.

İnsan yerə,  
göyə sərhəd qoyanda  
İlham məmləkətim  
Sərhədsiz oldu.  
Mən qanad açdıqca,  
Yer üzərində  
Hər arzum parladı kəhkəşan kimi.  
Mən özüm  
"Köləlik"  
zəncirlərində,  
Şerim  
ürəklərə  
hökəmran kimi.

Yazıram...  
Qəlbimdə inam var mənim!  
Ata bərabəri anam var mənim!  
Həyatda ilk dahi elə anadır!  
Dünyanın Allahı elə anadır!  
Dağları görürəm ana vüqarlı,  
Dağlarda Bir ana ucalığı var.  
Anama baxıram – saçları qarlı,  
Anamda dağların qocalığı var.  
Ana həyat sözüm, ömür səsimdir,  
Anamın nəfəsi mənim bəsimdir!

Birdən

elə bil ki,  
yenə uşaqdım...

Analı uyudum,

Anasız qalxdım.  
Həyat səhrasıyla  
Yol alıb gedən  
Nağıllar karvanı  
Dayandı birdən...

Birdən illərimə yağıdı ağır qar,  
Susdu ömrüm boyu dinən laylalar.

Bir daha qalxmadı  
mehriban əllər,

O məni

Günəşə  
qaldıran əllərlə!  
Solğun baxışlarla  
o dedi, ancaq  
Ömrün ilk sözünü,  
son mənasını.  
Axır nəfəsində piçıldayaraq,  
Anam da  
Çağırıldı  
öz anasını.

Ömrə sərhəd qoydu  
bir an...  
bircə an...

Ürək səksəkəli,  
ürək aramsız

Bir əsr  
köç edib  
getdi dünyadan,  
Gələcək əsrlər  
Qaldı anamsız.  
Əsrlər  
dillənib  
haray saldılar,

Əsrlər

mənimtək  
yetim qaldılar!  
Dünya gecəlidir,  
Dünya gündüzlü...  
Əsrlər dilləndi  
ürəyi sözlü:  
– Böyüdü qoynunda  
səni mehriban,  
Anan –  
Anaların  
anasi,  
anan!  
Analar hünərçün  
övlad doğsa da,  
Özü analığın  
böyük hünərdir.  
Bəli, anaların yaşı dünyada  
Elə əsrlərin yaşı qədərdir.  
Övladlar ayrıldı  
öz anasından  
Yetimlik üz verdi  
şerə, sənətə:  
Adlayıb  
ölməzlik astanasından  
Bir ana qovuşdu əbədiyyətə!

Meh əsdi...  
Ah çəkdi dağlar dərindən,  
Göylər təmiz-təmiz  
Tökdü qarını.  
Analar  
Gedəndə  
Yer üzərindən  
Bizə miras qoyur  
öz vüqarını.

O yatır, balışı  
yer kürəsidir,  
Büllurdan sarayı  
göy qübbəsidir.  
Evlə ana qəlbi  
birləşsin deyə,  
Hərdən göy qurşağı  
çəkilir göyə!  
Gərək ki, yanına mən tez-tez gələm,  
Sənə ürəyimi  
mən açam yenə.  
Sağamsa,  
mən sənə canlı heykələm,  
Öləndə  
sənətim heykəldir sənə!  
Onunçün deyirəm,  
Ey əziz insan,  
Yaxşı ki, sən məni şair doğmusan!

İndi düşüncəli,  
qəmli anımda  
Gəlib böyük qızım  
durur yanımda.  
Saçımda qızımın  
gəzir əlləri...  
Sanıram gəncliyim  
qayıdır geri...  
Qızım anamızın  
Sorağı kimi,  
Ulu bir çinarın budağı kimi.  
Qızım Pəri xanım...  
Baxıram ona...  
Nədir dünyadakı bu qəribə sərr?  
Bizə varlığını  
bəxş edən ana  
Bizə adını da qoyub gedibdir!  
O qoyub dünyada

Oxşarlığını,  
Baxışı  
nəvələr  
gözündə qalır.

Aparıb özüylə  
qocalığını,  
Gəncliyi qəlbimin özündə qalır,  
Sözləri şerimin  
sözündə qalır.

1967-1969.

## BACI

*Bacım Şirinə və hələ də gözü yolda  
qalan bütün ana-bacılarımıza ithaf*

İllər ciğır açır  
Onun saçında  
Qış gedir,  
Yaz gəlir,  
Bulanır sular.  
Dayanıb taleyin  
Yol ayricında,  
Görəsən nə qədər  
Gözləmək olar?!  
Ümid ki, boy atır  
Xatırəsində,  
Kül altdan közərən  
Arzu – diləkdir!  
Ona elə gəlir:  
Yer kürəsində  
Yaşamaq –  
Əbədi  
Bir gözləməkdir.  
O gün necə gəldi,  
O necə gündür?  
Sevincdir, dəhşətdir,  
Qorxudur o gün.  
İllər axarından  
Hayana döndü?  
Bəlkə heç olmayıb, yuxudur o gün!

\* \* \*

Sevinən səmadı,  
Sevinən yerdi,  
Bir evdən  
Sütuntək  
Qalxırdı tüstü.

Cavanlar əl-ələ  
Yallı gedirdi,  
Bir toy çalınırıldı  
Bir axşamüstü.  
Dönmüşdü al-əlvan çiçəyə qızlar,  
Ürəklər, dodaqlar  
Nəğməli sözlü.  
İlk xına qoymuşdu  
Əllərə qızlar,  
Bir toy çalınırıldı  
Bir axşamüstü.  
Xonçalı gözəllər  
Qatar-qatardı,  
– Mübarək! –  
Deyərək  
Yengə də süzdü.  
– Sağ əlin başıma –  
Deyən də vardı,  
Bir toy çalınırıldı  
Bir axşamüstü.  
– Zurna cəngi vursun,  
Segah desin tar!  
Çalanlar şabaşın  
İçində üzdü.  
– Adə, bəy oynasın,  
Ucuzluq olar!  
Bir toy çalınırıldı  
Bir axşamüstü.  
Xoşbəxtlik sonsuzdur –  
Düşünür insan,  
İnsan qoşa durar  
Günəşlə, ayla.  
Həmişə sükutla gəlsə də tufan,  
Bu axşam gəlirdi  
Haray-harayla,  
Sevinclə, toyla.

"Anam, bacım, qız gəlin",  
Hardasa, kim isə elə oxudu,  
"Əl-ayağı düz gəlin..."  
Səsi əsə-əsə elə oxudu.  
Yer, göy də səs-səsə elə oxudu:  
"Yeddi oğul istərəm,  
Bircə dənə qız gəlin!"  
Sevənlər səadət  
İntizarında,  
Necə yaraşırı  
                Bu kəndə şadlıq...  
Kim hardan biləydi  
                Elə bu anda  
Talelər məcradan  
                Çıxmışdı artıq.  
Tətiyi çəkmişdi  
                Faşist barmağı,  
Zülmətdə od zolaq  
                Açırdı güllə.  
Aşıl bir qırıpında  
                Çəməni, dağı  
Ölüm deyə-deyə  
                Uçurdu güllə...  
Bir oğlan oynadı  
                Güləş, mehriban,  
Eşqi, məhəbbəti  
                Ləkəsiz oğlan!  
O necə oynadı,  
                Necə oynadı?!  
Gözündə şəfəqli  
                Gecə oynadı!  
Sanki ayaqların  
                Gur səslərindən  
Çıxdı yer kürəsi  
                öz məhvərindən.  
Dəydi bir-birinə  
                Ulduzlar, aylar,

Susub məcrasında  
Dayandı çaylar!  
O, elə oynadı,  
əl çaldı hamı...  
Ürəyin ilk sevinç  
Sorağındamı,  
Ey əziz oğlan?  
Qəlbinə tuşlanan  
Odlu güllədən  
Xəbərsiz oğlan!  
Oyna,  
Qiyamətdir,  
Ay oğlan, toyun!  
Nə geniş  
Açmışan  
Belə qoynunu?  
...Axşamdan səhərə  
Uzanan toyun  
Sonsuz bir gecəyə  
Qovuşdu sonu.  
Arzu çəməninə  
Vaxtsız əsdi qış  
Zamanın zülmətli qaranlığından.  
Gəlinlik duvağı  
çıxarılmamış  
Fəlakət qılinci  
Çıxdı qınından.  
Ürəklər həsrətlə  
Səsləndi tel-tel,  
Bahara qovuşan  
Nə qışdı  
birdən?  
Mehriban əllərə  
Uzanan bir əl  
Tüfəng qundağından  
Yapışdı birdən.  
Ömür yarı... gecə yarı.

Tale yarı...

Uzaqlarda qopan hərbin

Alovları

Bircə anda

Xırdalanda

Ürekleri qarsaladı.

Ümidlərə qılınc çəkdi,

Arzuları, diləkləri qarsaladı.

Əsdi səmum küləkləri,

Əsdi ölüm küləkləri.

Bütün ölkə ölümü də

Məğrur-məğrur qarşılıdı.

Ah, nə ağır səfər oldu!

Şairlər də əsgər oldu,

Aşıqlar da "Vətən" deyə,

Söz qoşdular, saz tutdular,

İnsanlar öz taleyini unutdular,

Düşündülər yanın dərə,

Solan çəmən taleyini,

İnsanlar öz taleyini unutdular,

Düşündülər ancaq Vətən taleyini.

Biz hardan biləydik

Belə olacaq?

Biz axı, hər yerdə zəfər çalırdıq,

İllərə zirvətək

Biz ucalırdıq.

Kinoda görmüşdük davani ancaq.

Orda düşmənölür,

Biz sağ qalırıdıq.

Bizdəmi tuş gəldik

Kədərə, dərdə?

Bu ki, ağlaşıgmaz bir imtahandır.

Necə, Ölə bilər

Bizimkilər də?

Bu bir kinodursa,

Sonu haçındır?

O neçə günlərdi?  
Düşünürəm mən.  
Sanki torpaq yanır,  
Səma yanındı.  
Cəbhədə bir qəlbə dəyən gullədən  
Arxada min ömür  
yaralanırdı.

Kağızlar  
Od dolu  
Qəlpələr kimi,  
Uçurdu haradan hara kağızlar?!  
Açıldı,  
Sancıldı  
Güllələr kimi  
Sanki talelərə  
Qara kağızlar!  
Bir ana evindən  
haray qalxdımı –  
– İtirdim – deyərdi – oğul, baxtımı  
Bir gəlin örtdümü  
Qara yaylığı,  
Deyərdi: – Evimin söndü işığı!  
Bu evdə bu gündü...  
O evdə dünən...  
Yerin dəhşəti də  
Sığmırkı yerə.  
Bir anda  
əl boyda  
Kağıza dönən  
Dönürdü min-milyon xatırələrə.  
Heyhat,  
Kitablarda yazıldığı tək  
Asan deyilmiş ki,  
Döyüşlər, asan!  
Ağıl söyləyirdi:  
O gəlməyəcək!  
Ürəyi bəs necə inandırasan?

Nigaran-nigaran gəldi səs-səda,  
Bəzən yanaqlarda

Yaş qurusa da,  
Ürəyi bəs necə ovundurasan?  
Ürəyi bəs necə inandırasan?

\* \* \*

Adın Şirin oldu,  
Taleyin acı,  
Sənin, ay bacı!  
Ayrılıq yolları,  
İzləri kəsdi,  
Dağlar sənə həsrət,  
ümmanlar çaya...  
Bəlkə Nizami də heç düşünməzdı  
Səkkiz əsrlidən –  
Yenə dünyaya əsrin ümid qızı  
Şirin gələcək,  
Şirinin bacısı  
Şirin gələcək.

\* \* \*

Sən illər qoynundan uçan qanadsan,  
Dözüm üfüqlərin

Nə qədər əngin!  
Kim deyər işıqsız bir kainatsan,  
Sönməz bir ümidiir günəşin sənin!  
Ucalar yüksəyə  
Köklər dərindən –  
Çinartək kölgə də  
Salar insanlar.  
İnsanlar keçsə də  
Yer üzərindən,  
Ümidə çevrilib  
Qalar insanlar.

Düzlər lalələrdən zərə büründü,  
Yenə təbiətin  
Çiçək ayıdır.  
Davadan dönənlər  
Bir dəfə döndü,  
O isə min dəfə dönür, qayıdır.  
Ümidlər gözlərin  
Yaşını sildi.  
Qəlbə unudulmuş duyğular gəldi:  
"Qapiya kölgə düşdü,  
Elə bildim yar gəldi".  
O gəlir,  
İnamla  
Qəhrəman kimi.  
Qardaş torpağından  
Qalxaraq gəlir.  
Görüşə gecikmiş  
Bir oğlan kimi  
O necə utancaq-utancaq gəlir.  
Bu nədir?  
Zamanın gərdişidirmi?  
Gedər-gəlməzlərin  
Gəlişidirmi?  
O gəlir tüstüdə,  
Dumanda gəlir,  
Cavan getdiyitək  
cavan da gəlir.  
O gəlir nigaran  
Qədəmlərilə,  
üstündən illərin  
yelləri əsir.  
Elə bil mehriban  
Qədəmlərilə  
Yarımçıq qoyduğu  
Toya tələsir!  
Baxıb nə gördü o?  
Bu necə sirdi?

Bir evdən  
Sütuntək  
Qalxırdı tüstü.  
cavanlar əl-ələ  
Yallı gedirdi,  
Bir toy çalınırı bir axşamüstü.  
Bu günə  
Nə qədər  
Uzandı yollar!  
Yerlər də sözlüydü,  
Göylər də sözlü.  
– Adə, bəy oynasın,  
Ucuzluq olar,  
Bir toy çalınırı bir axşamüstü.  
Oğlan gülümşədi,  
Dayandı, baxdı,  
Sanki əl götürüb oynayacaqdı...

\* \* \*

Xəyallar yol alır  
Xatırəsindən,  
Xəyallar rəngbərəng,  
Çiçək-ciçəkdir.  
Ona elə gelir  
Yer kürəsində  
Yaşamaq –  
əbədi  
Bir gözləməkdir!  
Gör onun qəlbindən  
Keçənlər nədir,  
Fikirlər sonsuzdur,  
Gecələr uzun.  
– Nə qədər sağamsa o mənimlədir,  
Ölsəm, məndən sonra canı sağ olsun!  
Onun ev-eşikdən  
Alar iyini,

O elə düşünər...  
O elə gözlər!  
Yol alar qəlbindən  
Sükutla sözlər.  
Adını ucadan  
Çəkməz bir an da.  
Qoruyub elə bil  
Gözlədiyini,  
Gizlədər fikirli baxışlarında.  
İnamı –  
Bəxtinin əzəli kimi,  
Bir əsrin  
Özü var  
Onun sözündə.  
O, ümid, sədaqət  
heykəli kimi  
Gəzər iftixarla  
Torpaq üstündə.  
...Günəşə boylanar  
Mehriban bacım,  
Bahar şəfəqləri  
Necə iliqdir!  
Mənim igid bacım,  
Qəhrəman bacım.  
Gözləmək  
Özü də  
Qəhrəmanlıqdır!

1975-1977.

## ÖMÜR YOLDAŞI

*Bütün vəfali qadınlara və övladlarının  
anası Güllarəyə ithaf*

Calandı gecədən  
gündüzə illər,  
əsrə taleyimi  
nəqş etdi dünya.  
Yaratdı nə qədər  
möcüzə, illər  
Mənə də möcüzə  
bəxş etdi dünya.  
Doğuldum,  
göz açdım,  
ağladım,  
güldüm,  
İlkin söylədiyim  
"Ana" sözüdür.  
Bizim möcüzəli  
həyatda, bildim,  
Ən böyük möcüzə  
ömür özüdür.  
Günəş – kainatdır,  
Ulduz – kainat,  
Bürclər də sehirli  
qitələridir.  
İnsana vətənsə  
Sonsuz kainat –  
Doğma yer kürəsi  
Görüş yeridir  
Ulduzlar nurlanır  
Biri-birindən,  
Parlayır gün kimi  
cahanda insan.  
Keçib arzuların

Zirvələrindən  
Tapır öz baxtını  
İnsanda insan.  
  
Elə ki, üz-üzə  
Çıxır oğlan, qız,  
Bir görüş ağacı  
Bitir dünyada.  
  
Elə ki, qovuşur  
İki atasız –  
Yetimlik köç edib  
Gedir dünyadan.  
  
Qovuşur, həsrətli  
Əllər qovuşur  
Səcdə də bunadır,  
Heyrət də buna.  
  
Elə bil intizar illər qovuşur –  
Tale də deyirlər,  
Qismət də buna!  
  
İnsan yer üzünүн  
Şahı olsa da,  
Başlara qoyulan  
Bir tacdır ömür.  
  
Əgər ömür yolu  
Uzaq yolsa da,  
ömür yoldaşına  
Möhtacdır ömür.

\* \* \*

Yenə də arzular  
Xatirələndi,  
Haçandı o axşam,  
Bəlkə dünəndi?  
...Dinir asta-asta  
yasti balaban...  
(Artıq onu çalan  
köçüb dünyadan.)

Nə çılğın sağlıqlar  
Aşıb-daşırdı,  
Nə sözlü-söhbətli  
Tamada vardı.  
Belə toy edirdi  
                          Kəndim Xırdalan.  
Kəndim... Şiş təpəsi  
                          Oyum-oyumdur...  
Kimsəyə demədim  
                          O gün toyumdur.  
Qoy bilən gəlsin,  
Qoy gələn gəlsin!  
Yığıldı qohum da  
                          Dost da, tanış da,  
Kəndim fərəhləndi  
                          Toylu baharla.  
Birgə oturmuşdu  
                          Yuxarı başda  
Doğma ağbirçəklər  
                          Ağsaqqallarla.  
O, bir işiq kimi  
                          Girdi qapıdan,  
Düşdü ürəklərə  
                          Nur izi onun.  
Bir üstü qırmızı  
                          Mil-mil çamadan,  
Bir də sevgisiydi  
                          cehizi onun.  
– Xoş gəldin, əlləri xınalı gəlin,  
Ay utancaq gəlin, həyalı gəlin!  
Gəldiyin yollara mən qurban gedim,  
Yaxın gəl, ayağı sayalı gəlin!  
Bu, gəlin həsrətli  
                          ana səsiydi,  
Onun bir dünyalıq  
                          Gur nəğməsiydi!

Ana! Kirpiyilə  
Odlar götürən,  
Beş oğul yetirib  
Bircə toy görən  
Mərdanə ananın  
Təntənəsiydi...  
Ana müqəddəslər  
Müqəddəsiydi!  
Birləşdi qəlblərin  
Arzusu, kamı.  
Taledən-taleyə  
Körpü salındı.  
Dəbdəbə naminə  
O toy axşamı  
Ayaqlar altında  
Bir nimçə sindi.  
Nimçə xinçim-xincim  
O gün sınsa da,  
Ürəklər sımasın – dedik, – dünyada.

\* \* \*

Qaranquşlar kimi  
Gəldi övladlar,  
Doğuldu mirastək  
Saxlanmış adlar.  
İki anam oldu  
Mənim cahanda  
Bir anam,  
Bir qızım  
Anam adında.  
Anam bu dünyadan  
Qış günü köcdü.  
Qızıma tapşırıb  
Ömrünü köcdü.  
Elə ki, həyata gəldi Gülümsər,  
Batdı təbəssümə  
Yerlərlə göylər.

Sonra Arzu gəldi  
Dünya üzünə  
Təzə qanad verdi  
Arzular mənə.  
Sonrasa...  
Boyandı  
İllər qaraya...  
(Bu "sonra" qoy qalsın azca sonraya).  
...Kainat gündüzdür,  
Kainat gecə,  
Dünyanın sırları  
Düyün-düyündür.  
Yuxusuz gecələr –  
İkiqat gecə,  
narahat gündüzlər –  
Yarımçıq gündür!  
Şair, bəs deyilmi  
Köhlən çapdığın,  
Nədir axtardığın,  
Nədir tapdığın  
Axtar duyğuları,  
İtir yuxunu,  
Coşsun fikirlərin dəli çovğunu.  
Böyük həqiqət var  
Sevgi soraqlı,  
Ağlın ürəyidir –  
ürəyin ağlı.  
Sükutla söz gəzdim  
mən səhərədək,  
O açdı sabahı  
Layla deyərək.  
Əzabla misraya  
Düzdüm sözləri,  
Gözel övladlarla  
O yazdı şeri.  
O axı, anadir  
Axı, anadir.

Şerin, şeriyyətin yaradanıdır.  
Dünyada nəsil çox,  
Qərinə çoxdur,  
Səhərlər,  
Axşamlar

Durur yanaşı.  
Yarəb, yer üzündə  
                  Qadın nə çoxdur,  
Yaxşı ki, təkcədir  
                  Ömür yoldaşı!  
Həyatda mərdlərin  
                  Əhdil qırılmaz,  
Ürək mətin olsun,  
                  Söz etibarlı.  
Kişinin papağı  
                  Yerə vurulmaz  
Qadını olarsa  
                  Kişi vüqarlı!

\* \* \*

– Bu gün yetim qaldı kənddə bir uşaq.  
Amansız taleyin işlərinə bax!  
– İlkin "ana" dedi qonşu körpəsi,  
Ananın sevincdən titrədi səsi,  
Özgə taleləri  
                  ona yad deyil,  
Yad ömrü ömrünün yarısı oldu.  
– Yaxşı ki, Firuzə gözlədi on il,  
Tamarzı olmadı,  
                  Bir qızı oldu!  
Başımız ağrıdı –  
                  Ağrı onundu.  
Dişimiz ağrıdı –  
                  Ağrı onundu.  
Özü ürəyini tutsa da, bizim –  
Durdu keşiyində ürəyimizin.

Dini, imanı da  
Uşaqlarıydı,  
Uşaqlar  
Ən nurlu  
İşıqlarıydı.  
Sanki mən  
Dünyaya  
Təzə doğuldum,  
Uçmağa göy verdi,  
Qanad verdi o.  
Ən böyük uşağı  
Onun mən oldum,  
ən böyük əzab da  
Məndən gördü o.  
İsindik biz onun  
hərarətilə,  
Sanki heç yağmadı  
Qışların qarı.  
...Bilmədik  
Nə sirdir –  
Məhəbbətiylə  
Gələn bəlanı da  
Göydə qaytarır.  
Bəlanı,  
Dəhşəti,  
Xəstəlikləri –  
Qaytarır...  
Qaytardı  
Neçə yol geri...  
Qaytara bilmədi  
Yalnız bir kərə:  
Onda vida dedik  
Biz Ələkbərə.  
Ayrıldı  
Öz ata,  
Öz anasından,

Dördüncü baharın  
Astanasında.  
O gün,  
Çulğaladı  
Günəşi, ayı –  
Ana ağısıyla  
Ata harayı:  
"Ələkbər yanında yatan Ələkbər,  
Atanın səsini bəlkə eşitdin.  
Gözlədik yolunu  
Sənin nə qədər,  
Bu qədər gec gəlib, tez niyə getdin"?!  
Dərddən bükülərmi  
Ananın dizi?  
Təkcə yaş tökmədi.  
O, qan ağladı.  
Kişinin ürəyi,  
Qadının gözü  
Bütün yer üzündən  
Pünhan ağladı.  
Sevinc isteyirən –  
Dərd olur nəsib,  
Bala itirənlər –  
Bəla tapırlar,  
Üzlərdə,  
Gözlərdə  
Təskinlik gəzib,  
Yenə sədaqətdən  
Qala tapırlar.  
Sanki tufan ötdü...  
Bir sükut çökdü...  
Nidasız haraydı  
Oğul həsrəti.  
...Qadın kədərindən  
Daha böyükdür  
Ana dəyanəti,  
Ana qüdrəti.

Kədər sərhədləri  
Olurmu sonsuz?  
O yara sızlədi  
Dünənə kimi.  
O yara sızlədi –  
Arzu oğlumuz  
Arzu Ələkbərə dönənə kimi.  
Səbrlə dəyanət  
Elə üzləşir,  
Sevinc etməyəni  
Dərd edir bəzən.  
Dərdə dözümlülər  
Müqəddəsləşir,  
Dərd də insanları  
Mərd edir bəzən!

\* \* \*

Yenə gəlib keçər  
Baharlar, yazlar,  
Analar  
Küsməzlər  
Talelərindən,  
Əgər küssələr də üzə vurmazlar,  
Baxmazlar əzaba,  
Alın tərinə.  
...Doğma universitet pillələrindən  
O qalxdı  
Analıq  
Pillələrinə  
hər övlad gülüşü –  
Sirli bir səda,  
Qəlbində bir inam,  
Ümid doğuldu.  
...Əgər o, məktəbdə  
Dərs deməsə də,  
Bütöv bir nəsilçün  
Müəllim oldu.

Körpələr dil açdı...  
Kama yetdi o.  
Dilçilik etmədi,  
Dil öyrətdi o.  
Gələrək üz-üzə  
coşğun həyatla,  
Yelkənli qayıqtək  
Çıxdı ümmana.  
Hərdən belə dedi  
O zarafatla;  
– Bir ömur verilib  
Əfsus, insana!  
– O niyə?  
– Əlbəttə, bu, arzulardır,  
İki ömür olsa...  
Bir özün düşün...  
Biri ailəyə  
həsr olunardı,  
Biri də qalardı  
Sənət, elm üçün.  
Təbəssüm işığı  
Qondu üzlərə,  
Gülüşlər qarışdı  
Gülüşə yenə.  
Yenidən mən çıxdım  
uzaq səfərə,  
Tələsdim evimə –  
Görüşə yenə.  
Hayana getsə də  
Şair, elindən –  
Şairin ürəyi  
öz evindədir.  
Uzaq səfərdə də  
Bilirdim ki, mən  
Evimin dirəyi  
öz evimdədir.

Cahan kitab oldu,  
Səfərlər sətir,  
Mən salam apardım  
Neçə millətə.  
Dostlar gülüb dedi:  
– Nəbi gəlibdir  
Bu gün öz evinə ezamiyyətə!  
İllər qanad taxdı  
Sözdən, sənətdən,  
İlham oba-oba  
Dadıma çatdı.  
Hörmət çoxaldıqca  
Artdı şöhrət də,  
Paxıllar şöhrətdən  
Daha tez artdı.

\* \* \*

İllərin ardınca  
İllər ötüncə –  
Bu qalır mənimçün  
Yenə sırr kimi,-  
Girdi evimizə  
Nə zaman,  
Necə.  
Qısqançlıq –  
Ən böyük  
Bir təhqir kimi.  
Vurdu qılincını  
Çox dərindən o,  
Qısqançlıq üzləşdi  
İlk etibarla.  
Başlanıb  
Telefon  
Zənglərindən o,  
Dolaşdı ev – ara  
Piçılıtlarla.

Necə narahatdı  
Saatlar,  
anlar,  
Yollar  
Ayrıcında  
ömürlər durdu.  
Üzbeüz çıxmağı  
Bacarmayanlar  
Nə gizli tellərlə  
Tələ qururdu!  
Heçdir üzr istəmək,  
Yersiz küsəndən,  
Bircə çarəsi var –  
O dəyanətdir.  
Sənət üz döndərdi  
Elə ki, səndən,  
Evlərə nifaq sal,  
Bu da sənətdir!  
– Hardaydın?  
– Neynirdin?  
– Sirri aç, bari!  
– Ona niyə baxdın?  
– O niyə baxdı?  
Bütün yer üzünün  
Gözəl qızları  
Sanki vurulmuşdu  
Mənə bu vaxtı.  
Keçdim yoxuşlardan,  
Yol aça-aça,  
Məgər ki, sarsıtmaq  
Asandı məni?!  
Ona müqəddəstək  
Mən inandıqca,  
O, dağa-daşa da  
Qısqandı məni...  
Yalnız özüm kimi  
özüm varam mən,

Bəzən ürəkləri  
Mən qanatmışam  
Nə deyim, bəlkə də  
Günahkaram mən,  
Burda ehtiyatsız  
Addım atmişam.  
Sən gəl, bu şairi  
İndi başa düş,  
Sükutu şirinsə,  
dili acidir...  
Vaxtında təbəssüm,  
Vaxtında gülüş –  
Qadın ürəyinin ehtiyacıdır.  
Bəzən məhəl qoymur  
Yar sözlərinə,  
Alovsuz,  
Tüstüsüz  
Alışır ki, o!  
Sevdiyi qadını  
Duymaq yerinə  
Aylar, ulduzlarla  
Danışır ki, o!  
Şairin qəlbini  
Duman da çöksə,  
İlk sözü,  
Son sözü  
Mehribanlıqdır.  
Şairlik əgər ki,  
Bir igidliksə,  
Şairlə yaşamaq –  
Qəhrəmanlıqdır!

\* \* \*

Bəzən dara çəkir  
Məni fikirlər.  
Elə sözlər gəlir  
Qəlbimdən mənim,

Dediyim duyğular  
Yalansa əgər,  
Yer də, göy də mənə  
Qoy olsun qənim.  
Qadın həyasını  
Qoruduğutək,  
Kişi qürurunu  
Qorusun gərək.  
Axı, bir yastığa  
Baş qoymaqla sən,  
Gərək bir ömürçün  
Başdan keçəsən!  
Gəlirsə bir gün ağ,  
Bir gün də qara, –  
Məhəbbət insanın  
Varı-yoxudur.  
Başlar baş qoyursa  
Yad balışlara,  
Başsız küləkdir o,  
Başsız duyğudur!  
Xəyanət dursa da  
Bəzən tunc kimi,  
Ədalət çəkilsin  
Bir qlınc kimi.  
Başını itirən  
Baş əyib gəlsə,  
Min yol üzr istəyər  
Söz arasında.  
Vəfasız kəslərin  
Başı kəsilsə,  
Kəsilsin evinin  
Astanasında

\* \* \*

Hərbin o dəhşətli  
Od illərindən,

Nə qədər bir uzun  
Qərinə keçdi?..  
...Gecə səksəkəli  
                  Qalxır yerindən:  
– Yuxumda  
Yanıma  
                  Atam gəlmişdi!  
Danışır,  
Səsində  
Qorxu, həyəcan,  
Qövr edir min doğma  
                  Söz ürəyində.  
Ömründə davani  
                  Görməyən insan  
Gəzdirir dəhşəti  
                  öz taleyində.  
Bir əsrin  
Görüşsüz  
                  Ayrılığından  
Ata, yuxularda  
                  Dönür elinə.  
O, dörd onilliyin  
Uzaqlığından  
Toxunur qızının  
                  Qara telinə.  
Haçan o, qızıyla  
Görüşüb, bilmir,  
O qara tellərə  
Dən düşüb, bilmir.  
Qalır ömürlərdə  
Hərbin tufanı  
Açılr  
Xatırə – qanadlar ancaq.  
Qəbri yad ellərdə  
Tapılmayanı  
Tapır yuxularda  
Övladlar ancaq!

Ölüm yağışları  
Yağır torpağa.  
Çağlayır köksündə  
Hərbə nifrəti.  
Özü ana olub  
Neçə uşağa –  
Yenə də qəlbində  
Ata Həsrəti.  
Çəkilsin evlərdən  
Qorxu, təlaş da,  
Axı, xoşbəxt günün  
Əvəzi olmur.  
İki ata ömrü  
Sürən qardaş da  
Bir ata ömrünün  
Əvəzi olmur!

\* \* \*

Nəvələr –  
Evlərin  
Şıltaqlarıdır,  
Nəsil ağacından  
Budaqlarıdır.  
İndi nənə üçün –  
mənası ömrün  
Yanarla, Vüsaldır,  
Sonayla, Elgün!  
Elə ki,  
Toplaşdı  
Evə nəvələr,  
Nənə də,  
Nəvə də,  
Elə kef elər!  
Nağıl danışırlar,  
Laylalı nağıl,  
Bəzən olar haylı-harayılı nağıl!

Yanar:

– Sən ancaq laylanı mənə de, "ana"!\*

Vüsəl:

– Ana, nağılımı piçilda mənim!

Sonra da bu yandan

Hay çəkir Sona:

– Layla da mənimdir

Nağıl da mənim!

Elgün beşaylıqdır

danişmir hələ,

Deyir sözlərini

təbəssümüylə,

Onun bic-bic gülən

Gözlərinə bax,

Danişsa, onlardan

Betər olacaq.

...Əsir çilçiraqlar,

Titrəyir tavan,

Sona rəqs eləyir

Yerdə, divanda.

Yanar atəş açır

Avtomatından

Vüsəl düz divara

Çıxır bir anda.

Nənə:

– Başına uçurdu evi uşaqlar,

Vallah, ürəyimi partladacaqlar.

...Çəkilir ümmanın

Gur dalğaları,

İncik baxışlarla

Gedir nəvələr.

Evi başdan-başa

Bir sükut sarır,

Mariğda dayanıb

Güdür nəvələr.

---

\* Onlar nənələrinə "ana" deyirlər.

Onlar yaxşı bilir,  
Sabahdan yenə –  
Qəlbini zənglərlə  
Açacaq nənə!  
– Canım-gözüm qurban,  
Yanar necəsən?  
Niyə gəlmirsiniz,  
Belə iş olar?  
Gəl, bağım, baharım,  
Gözüm yoldadır!  
...Yenə qopar evdə  
Doğma bir tufan,  
Əsər cilçiraqlar,  
Titrəyər tavan.  
İntizar  
Çəkilər  
Dumanlar kimi,  
Bu görünüş,  
Bu şadlıq  
Dünyaya dəyər.  
Nənə gur çağlayan  
Ümmanlar kimi  
Dincələr  
Dalğadan  
Dalğaya qədər.  
Baxar nəvəsinə...  
Tez böyü barı!  
Görər sabahı da  
Boyunda onun.  
Bəli, gələn əsrin  
Vətəndaşları  
Beləcə boy atar  
Qoynunda onun.  
Özü də körpəylə  
Bir körpə olub  
Ana nəсли, nəslə  
Qovuşdurandır.

Zamandan-zamana  
Bir körpü olub  
Ana əsrı, əsrə  
Qovuşdurandır.

\* \* \*

Əsrim!  
O parladı  
Günəşlə, ayla.  
Əsrim!  
O, yol açdı  
Bəşər yazına.  
Əsrimin mübarek  
Addımlarıyla  
Çatırıq bir əsrin  
astanasına.  
Tarixin –  
Zəkası dərin əsrini  
Bayraqtək  
Yüksəldək  
Ulu göylərə.  
Bütün əsrlərin  
Zərrin əsrini  
Calayaq gələcək  
Minilliklərə.  
Gedirik,  
Yolumuz  
Müqəddəs, uca  
Doğma ulduzlar da  
halay-halaydı.  
Əsrin sahilinə  
Yaxınlaşdıqça,  
Kaş ömrün sahili  
Uzaqlaşaydı.  
Bəşər bizə verib  
Etibarını,

Bizimdir al səhər,  
Parlaq gündüz də.  
Aparaq  
Bir əsrin  
Analarını  
Gələcək əsrə biz  
Gözümüz üstdə.  
Əsarət köç etsin  
Yer kürəsindən,  
Günahsız qanların  
İzi silinsin!  
Bütün insanlığın  
Hafızəsindən  
Kaş ki, müharibə  
Söyü silinsin!  
Arzular böyükdür,  
Yollar da uzun,  
Nəvə, nətiçələr  
Çatsın murada.  
Bütün intizarlar  
Yerdən yox olsun,  
Sevgi intizarı  
Qalsın dünyada.  
Parlasın ürəkdə  
Büllur məhəbbət,  
Aparaq  
Sədaqət –  
Sabahkı əsrə.  
Qalsın bu əsrə  
Paxıllıq, həsəd,  
Qoy keçsin nəcabət –  
Sabahkı əsrə.  
Ulduzlar  
Qoynunda  
Mürgüləyək biz,  
Biz açdıq kosmosa  
Nurlu bir qapı.

Bütün əzablara  
Vida deyək biz,  
Tək qalsın bizimlə  
Sənət əzabı  
Xəyalən  
O günə  
Qanadlanıram,  
Görürəm, çəkilir  
Qatı qaranlıq.  
Sahildən o yana  
Elə sanıram,  
Başlanır sahilsiz  
Bir mehribanlıq.  
Baxır ümid ilə  
Ulduzlar yerə,  
Deyir: uzat mənə  
Kömək əlini!  
...Övladlar uçarkən  
Sabah göylərə,  
Aparsın özüylə  
Ana şəklini!  
Səma dənizləri  
Qoy ləpələnsin!  
Ana təbəssümü  
Göyə çilənsin!  
Uçsun ana qəlbi  
Kəhkaşanlarda,  
cahan daha nurlu,  
Mənalı olsun.  
Deyirəm, yetimdir  
Ulduzlar orda,  
Orda ulduzlar da  
Analı olsun!

\* \* \*

Baxış mehribandır,  
Söz mehribandır,

Sevgisi – əbədi  
Bir imtahandır,  
Sənə təbiətdən  
O, ərməğandır  
                    Ömür yoldaşı!  
Yanır ürəklərdə  
                    Zərrəsi onun,  
Nəvələr –  
Ən sonsuz  
                    Nəğməsi onun,  
Yalnız o özüdür  
                    Əvəzi onun,  
                    Ömür yoldaşı!  
Özü qızlarıyla  
Ana qatarı,  
Çoxalır bir daha,  
Sana, qatarı:  
Bir nəsil böyüdür –  
Durna qatarı,  
                    ömür yoldaşı!

\* \* \*

Biz ki, qovuşmuşuq  
Duzla, çörəklə,  
Birlikdə bir ümman  
                    Su içmişik biz.  
Axı, nə görmüşük  
                    həyatda hələ,  
Elə ağır-agır  
                    Yol keçmişik biz.  
Söykənək qururla  
Oğula,  
                    Qızı,  
Övladlar böyüsün –  
                    Sən deyən kimi,

Qumrular qonsunlar  
Eyvanımıza.  
Xeyir xəbər üçün –  
Sən deyən kimi.  
Bizimçin hardasa  
gəlin bəslənir,  
Kaş tezcə  
Özünü,  
Üzünü görək!  
Sanki lap yaxında  
Bir toy səslənir,  
Bəlkə oynamاقún  
Biz əl götürək?  
Övladlar  
Bəxtiyar,  
Bəxtiyar olsun,  
Budur ibadətim,  
Etiqadım da.  
Qoy sənin adında  
Bir qız doğulsun,  
Bir oğlan doğulsun  
Mənim adımda.  
Vəfa ömürdəndir,  
cəfa da bizdən  
Nəsillər  
nur alsın  
taleyimizdən.  
Günəş kainatdır,  
Ulduz – kainat,  
Bürclər də sehirli  
Qitələridir.  
İnsana vətənsə  
Sonsuz kainat.  
Doğma yer kürəsi  
Görüş yeridir.  
Baxtin qapısını  
Nə yaxşı döydük,

Nə yaxşı bir vaxtda  
Dünyaya vardıq.  
...Təzədən çahana  
Gələ bilsəydik,  
Yenə bir-birini  
Mütləq tapardıq!

1981-1985.

## MÜNDƏRİCAT

|                                       |    |
|---------------------------------------|----|
| Sözün mənası .....                    | 7  |
| Qoruyam gərək .....                   | 9  |
| Məni axtaranları axtarıram .....      | 10 |
| Şəxs və şəxsiyyət .....               | 12 |
| Kaş bilsin... .....                   | 13 |
| Yolçu .....                           | 14 |
| Əziz dostum .....                     | 16 |
| Gedir .....                           | 18 |
| Bir il .....                          | 19 |
| Zaman dövr elədikcə .....             | 21 |
| İllər karvanı .....                   | 22 |
| Yalan .....                           | 24 |
| Şeir oxuyarkən .....                  | 25 |
| Sehirlər gəlış .....                  | 26 |
| Öldü deməyin .....                    | 28 |
| Ürək dönəndə .....                    | 29 |
| Ay və gün .....                       | 30 |
| Sevgimdən soyulan gözəl .....         | 33 |
| Ulduzları barışmadı .....             | 34 |
| Elə yazıram ki... .....               | 35 |
| Məşhur .....                          | 36 |
| Dünya qopmuşdu sanki .....            | 38 |
| Oldum .....                           | 39 |
| Arılar bal çəkir şəker tozundan ..... | 40 |
| Şəm yandı .....                       | 41 |
| Nahaqmış .....                        | 43 |
| Uşaq... cavan... qoca... .....        | 44 |
| Ümman sahilində bir ümman sevda ..... | 45 |
| Biganəyəm .....                       | 46 |
| Səninçin deyil .....                  | 47 |
| Nəvəm Nigar üçün .....                | 48 |
| Tufan... dəniz... günəş... .....      | 49 |
| Üfüqlər arxasında .....               | 50 |
| Qayıdan sevgim .....                  | 51 |
| Dövran istəməz .....                  | 53 |

|                                 |     |
|---------------------------------|-----|
| Bu necə yaşamaqdır?             | 55  |
| Əjdaha                          | 57  |
| Dözəcəyəm                       | 59  |
| Kimi nə gözləyir                | 60  |
| Görmüsənmi?                     | 62  |
| Qorxu və cəsarət                | 63  |
| Uzunçuluq                       | 64  |
| Bir gözələ                      | 66  |
| Nəvələrimə                      | 67  |
| Daş dövrü                       | 68  |
| Səni sevən varsa                | 70  |
| Ayrı sahillərin eyni dalğası    | 71  |
| Medallı dilənci                 | 73  |
| Susmaq... danışmaq...           | 75  |
| Tur dağında                     | 77  |
| Mükafatımdır                    | 79  |
| Ələkbər yanında yatan Ələkbər   | 80  |
| Şimşək işığında şam eyləyərkən  | 83  |
| Şairə hörmət                    | 85  |
| Şeytanın etirafı                | 87  |
| Bir daş altdan, bir daş üstdən  | 89  |
| Necə adamlar var                | 91  |
| Halal şöhrət                    | 92  |
| Çeçen qardaş                    | 93  |
| Əbədiyyətdən gələn səslər       | 96  |
| Araz sahilində cavan bir gəlin  | 101 |
| Kərbalada                       | 103 |
| Qanlı yanvar                    | 107 |
| Oğul toyu                       | 112 |
| Vəsiyyət əvəzi                  | 115 |
| Siz ey Nizamiyə əl qaldıranlar  | 118 |
| Peyğəmbərin dedikləri           | 120 |
| Kəlbəcər harayı                 | 122 |
| Xeyir və şər                    | 126 |
| Qəribə həqiqət                  | 128 |
| Ağdərə                          | 130 |
| Qaranlıq tuneldən keçən qataram | 131 |

|   |     |
|---|-----|
| Dəhşətli dərs . . . . .                 | 132 |
| Gözəl və gözəllik . . . . .             | 134 |
| Səttar möcüzəsi . . . . .               | 136 |
| Bulaq başında . . . . .                 | 139 |
| Yıxıla-yıxıla . . . . .                 | 140 |
| Pərişan . . . . .                       | 142 |
| Buna nə deyim? . . . . .                | 143 |
| Müraciət . . . . .                      | 144 |
| Sən gələn zaman . . . . .               | 146 |
| Qızıl yelkən . . . . .                  | 148 |
| Toyqabağı düşüncələr . . . . .          | 149 |
| Dərman və fərman . . . . .              | 151 |
| Ay qələmim! . . . . .                   | 153 |
| Günəş mənə nə dedi? . . . . .           | 154 |
| Ana xalısı . . . . .                    | 156 |
| Şair kimdir? . . . . .                  | 159 |
| Dan yeri qızaranda . . . . .            | 160 |
| Haray . . . . .                         | 162 |
| Özüm üçün ağı . . . . .                 | 163 |
| Tənha durna . . . . .                   | 165 |
| Ağıllı gəmi . . . . .                   | 166 |
| Gəldin sən . . . . .                    | 167 |
| Tənhaliğın elegiyası . . . . .          | 168 |
| Həsrət . . . . .                        | 170 |
| Mənim kəndim – ziyarətgahım . . . . .   | 171 |
| Mənim cənnət sakinlərim . . . . .       | 173 |
| Soruşma . . . . .                       | 179 |
| Sizə salam olsun, mənə əlvida . . . . . | 180 |
| Qardaşımın tarı . . . . .               | 182 |
| Günəbaxan . . . . .                     | 184 |
| Gözəllik alınib satılan zaman . . . . . | 186 |
| Yuxulardan yuxulara . . . . .           | 187 |
| Füzuli ilə söhbət . . . . .             | 188 |
| Kitablar və əzablar . . . . .           | 196 |
| Ana . . . . .                           | 211 |
| Bacı . . . . .                          | 225 |
| Ömür yoldaşı . . . . .                  | 235 |

**NƏBİ XƏZRİ**

**SEÇİLMIŞ ƏSƏRLƏRİ**

**İki cilddə  
II cild**

**“LİDER NƏŞRİYYAT”**

**BAKİ-2004**

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Ələkbər Kərimov*

Korrektor: *Pərinaz Səmədova*

Yığılmağa verilmiştir 16.05.2004. Çapa imzalanmıştır 12.10.2004.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 16,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 196.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.